

# Mukəddəs Kitab

Təwrat 14-ķisim

«Tarih-təzkirə «2» »

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Tarih-təzkirə «2»

## Sulayman Israil üstigə həküm sürüdu

1Pad. 3:1-15

**1** <sup>1</sup>Dawutning oqlı Sulaymanning həkümranlığı mustahkəmləndi; qünki uning Hudasi Pərvərdigar uning bilən billə bolup, uni bək böyük kıldı.

**2** Sulayman pütkül Israillarnı, mingbexi, yüzbexi, sorakçı wə pütkül Israilning kəbilə-jəmət baxlılıları bolğan əməldarlarnı qakırtıp ularqa söz kıldı. <sup>3</sup> Sulayman barlık jamaət bilən birlikdə Gibeonning egizlikiga bardi; qünki u yərdə Hudanıng «jamaət qediri», yəni Pərvərdigarning կuli Musa bayawanda yasatkan qedir bar idi. <sup>4</sup> Hudanıng əhdə sandukını bolsa Dawut Kiriat-Yearimdin elip qıçıq, ezi uningoja təyyarlıqan yərgə əkəlgənidi; qünki u Yerusalemda əhdə sandukı üçün bir qedir tiktiğənidi. <sup>5</sup> Hurnıng nəwrisi, Urining oqlı Bəzaləl yasılqan mis kurbangahı, bolsa Gibeonda, yəni Pərvərdigarning jamaət qediri aldida idi; Sulayman jamaət bilən birlikdə berip, xu yərdə Pərvərdigardin tilək tilidi. <sup>6</sup> Sulayman jamaət qedirinən alındığı mis kurbangahıning yeniçə, Pərvərdigarning aldiqə kelip, kurbangahı ming malını keydürmə kurbanlıq kıldı.

**7** Xu keqisi Huda Sulaymanoja ayan bolup, uningoja: — Sən nemini tilisəng, xuni berimən, dedi.

**8** Sulayman Hudaqoja: — Sən atam Dawutka zor mehîr-muhəbbət ata kılıqan, meni uning orniçə padixah kıldıng. <sup>9</sup> I Pərvərdigar Huda, əmdi Sən atam Dawutka bərgən wədəngni puhta orunlioqşəsən; qünki Sən meni yərdiki topidək nuroqun həlkə həkümranlıq kılıdiqan padixah kıldıng. <sup>10</sup> Əmdi Sən manga bu həlkə yetəkqılık kılıqudək danalıq wə bilim bərgəysən; undak bolmisa Sening munqıwala qong bu həlkinqə kim həküm sürəlisün? — dedi.

**11** Huda Sulaymanoja: — Mən seni həlkiməgə padixah kılıp tiklidim. Əmdi sən muxundak niyətkə kelip, nə baylık, mal-mülük, nə izzət-hərmət wə düxmənlirringning janlırını tiliməy, nə uzun emür kerüxnı tiliməy, bəlki bu həlkiməgə həküm sürüxkə danalıq wə bilim tililən ikənsən, **12** Danalıq wə bilim sanga təkədim kılındı; wə Mən sanga baylık, mal-mülük wə izzət-hərmətmə berəy; xundak boliduki, senindin ilgiri etkən padixahlarning həqbirida undak bolmiojan, senindin keyin bolqusu padixahlırdımı undak bolmaydu, dedi.

## Sulaymanning beyixkə baxlıxi

1Pad. 10:26-29

**13** Bu ixtin keyin Sulayman Gibeon egizlikidiki «jamaət qediri»din Yerusalemı qayıtip kelip, Israil üstidə səltənət kıldı. <sup>14</sup> Sulayman jəng hərwiliri bilən atlık ləxkərlərni toplidi: — uning bir ming tət yüz jəng hərəkəsi, on ikki ming atlık ləxkəri bar idi; u bularnı «jəng hərəkə xəhərləri»gə həm padixahıning yenida turux üçün Yerusalemı orunlaştırdı. <sup>15</sup> Padixah Yerusalemda altun-kümüxlərni taxlardək kəp, kədir dərəhlərini tüzləngliktiki üjmə dərəhliridək kəp kıldı. **16** Sulaymannı atlırı Misirdin həm kuwədin kəltürülətti; padixahıning sodigərları kuwədin tohtitojan bahası boyıqə setiwalatti. <sup>17</sup> Ular Misirdin setiwalıqan hərbir hərwining bahası

**1:3** «Gibeonning egizlikı» — yaki «Gibeondiki «yukirji jay»oja». «jamaət qediri» — yaki «(Huda bilən) kerüxüs qediri».

**1:10** «bu həlkə yetəkqılık kılıqudək» — bu ibarə ibraniy tilidə «bu həlkinqən aldida qıçıq-kirgüdək» deyən sözər bilən ipadılınıdu.

**1:15** «kədir dərəhləri» — yaki «kədir yaqıqı». Lekin bizningqə Sulayman kədir yaqıqını ixliitipla kəlməy, xu qırayıq dərəhlərindən Yerusalem ətrapıqə kəp tiktilərdi («Top.» 2:5ni kerüng).

**1:16** «Sulaymannı atlırı Misirdin ... setiwalatti» — bu ayətnıng baxka birhil tərjimisi: «Sulaymannı atlırı Misirdin kəltürülətti; padixahıning soda karwanılı kuwədin tohtitojan bahası boyıqə türküm-türküm setiwalatti».

## « Tarih-təzkirə «2» »

alta yüz kümüx tənggə, hərbir atning bahası bir yüz əllik kümüx tənggə idi; at-harwilar yənə Hıttiyarlarning padixahlıları wə Suriyə padixahlıriójumu ənə xu sodigərlərning wastisi bilən seti-welinatti.

### Sulayman ibadəthanini selix üçün materiyallarnı toplaydu

**2:1** Sulayman Pərwərdigarning namioja atap bir ey həm padixahlıçı üçün bir orda selix niyitigə kəldi. **2** Xuningdin keyin Sulayman yetmix ming adəmni hammallıkka, səksən ming adəmni taqda tax kesixkə, üq ming alta yüz kixini nazarətqılıkkə təyinlidi.

**3** Sulayman Tur padixağı Hıramoja adəm əwətip: «Əzliri atam Dawutning turaloquisi bolsun dəp orda selixiqa kədir yaqıqi yətküzüp bərgən idiliq, mangimu xundak kılçayla. **4** Mana, mən əmdi Pərwərdigar Hudayimning namioja atap bir ey salmakqmən; ey uning aldida huxbuy yekix, «təkdim nanlar»ning üzülməy köyuluxi, hərküni ətə-ahxamlırıda, xabat künənlirdə, yengi aynıng birlinqi künidə wə Pərwərdigar Hudayımız bekitip bərgən heyt-ayəmlərdə kəydürmə kurbanlıqların sunuluxi üçün bolidu. Bu ixlər Israil həlkigə mənggülük bir bəlgilişə bolidu. **5** Mən salmakqı bolən ey ajayıp həywətlik bolidu; qünki bizning Hudayımız həmmə ilahılardın üstündür. **6** Lekin asmanlar wə asmanlarning üstidiki asmanmu Uni siqduralmaydiqan tursa, kim Uningoja ey salalisun? Mən kim idim, qandaqmu Uningoja ey salduroqudək kudratkə iga bolay? Mən pəkət Uning aldida kurbanlıqları kəydürgüdəkla adəmmən, halas!

**7** Əmdi ezliri manga atam Dawut Yəşəudada wə Yerusalemda təyyarlap köyoğan ustilar bilən billə ixləx üçün, altun-kümüxtə, mis wə təmürdə ixləxkə pixxiq, səsün, toq kızıl wə kek rənglik yip ixləxkə puhta həm nəkkaxlıknı bilidioğan bir ustamni əwətkəyla. **8-9** Həm manga Liwandin kədir, arqa-qarıqay wə səndəl dərəhlirini yətküzüp bərgən bolsila; qünki ezlirinining hizmətkarlarının Liwanda yaqıaqnı kesixkə ustilikini bilimən; mana, manga kəpləp yaqıaqlarnı təyyarlap berix üçün mening hizmətkarlırim ezlirinining hizmətkarlırları bilən billə ixlisun; qünki mən salidioğan ey intayın həywətlik wə ajayıb karamət bolidu. **10** Mana, mən ezlirinining yaqıaq kesidiqan hizmətkarlıriqa yigirmə ming kor buoqday, yigirmə ming kor arpa, yigirmə ming bat xarab, yigirmə ming bat zəytun meyi berimən» — dedi.

**11** Turning padixağı Hıram Sulaymanoja jawabən maktup yollap: «Pərwərdigar Əz həlkini səygəqək U ezlirini ularning üstiga padixaş kıldı» — dedi. **12** Hıram yənə: «Asman-pələk bilən yər-zeminni yaratlaşan Israilning Hudasi Pərwərdigaroja Həmdusana boləy! Qünki U padixaş, Dawutka yorutulmuş, pəm-parasətlik, Pərwərdigar üçün bir ey, uning padixahlıçı üçün bir orda salalaydiqan bir danixmən oöqul bərdi. **13** Mana mən hazır ezlirigə hünərdə kamalətkə yətkən, əkil-parasət bilən yorutulmuş, Hıram-Abi deyən bir adəmni əwətəy. **14** Uning anisi Dan kəbilisilik bir ayal, atisi Turluk ikən. U altun, kümüx, mis, təmür, taxlar, yaqıaqqılık ixlirlioqa mahir, səsün, toq kızıl, ak wə kek rənglik yip ixləxkə puhta, hərhil nəkkaxlık ixlirlioqumu usta, tapxurulmuş hərkəndək layihigə amalını կılalaydu. Bu kixi ezlirinining hünərwənləri bilən wə atılıri bolən hojam Dawutning hünərwənləri bilən billə ixlisun. **15** Əmdi hojam tiloşa aloğan

**1:17** «Ular Misirdin setiwalıqan hərbir hərwining bahası ... hərbir atning bahası ... at-harwilar yənə Hıttiyarlarning padixahlıları wə Suriyə padixahlıriójumu ənə ... seti-welinatti» — Təwrat, «Kən.» 17:16də Israil padixahlıriqa atlarnı elix üçün Misiroja berix man'ı kılıncındı.

**2:1** «ordax» — ibraniy tilida «ey».

**2:2** 1Pad. 5:15-32

**2:3** «Hıram» — bəzi yərlərdə «Hiram» dəp atılıdu.

**2:6** «Mən pəkət Uning aldida kurbanlıqları kəydürgüdəkla adəmmən, halas!» — baxşka birhil tərjimisi: «Ey pəkət Uning aldida kurbanlıqları kəydürgüdək bir jay bolidioğan tursa, halas!».

**2:10** «yigirmə ming kor» — bir kor 220 litr, 20000 kor 44 milyon litr, yəni bəlkim 44,000 tonna bolidu. «yigirmə ming bat» — bir bat 22 litr bolup, 20000 bat 440,000 litr bolidu.

**2:12** «orda» — ibraniy tilida «ey».

## « Tarih-təzkirə «2» »

buğday, arpa, may wə xarab bolsa, bularnı eż hizmətkarlırıoja yətküzüp bərgəyla.<sup>16</sup> Biz bolsak siligə ńaqə kerək bolsa Liwanda xunqə yaqəq kesip, sal kılıp baqlap, dengiz arkılık Yoppaçıya yətküzüp berimiz; andin sili u yərdin Yerusalemı toxup kətsilə bolidü» dedi.

<sup>17</sup> Atisi Dawut Israil zeminida turuxluk yakə yurtluqları sanaktın ətküzgəndək, Sulaymanı uları sanaktın ətküzdi. Ular jəmiy bir yüz əllik üq ming altə yüz adəm qıktı.<sup>18</sup> U uların yətmix ming kixini hammallıkkə, səksən ming kixini təqədə tax kesixkə wə ix kiliwatqanlar üstidin nazarət kılıp turuxkə üq ming altə yüz kixini təyinlidi.

### Ibadəthanını selix

1Pad. 6:1-38; 7:13-51

**3**<sup>1</sup> Sulayman Yerusalemda Pərvərdigar atisi Dawutka ayan bołożan Moriya teqida, yəni Yəbusiy Ornanning haminida, Dawut təyyar kılıp köyən yərdə, Pərvərdigarning eyini selix ixini baxladı. <sup>2</sup> Sulaymanning səltənitining tətinqi yili, ikkinqi ayning ikkinqi künü u kuruluxni baxladı. <sup>3</sup> Sulayman saloşan Hudanıng eyiniring uli mundak; — uzunluk (kədimki zamanda kollanojan olqəm boyiqə) atmix gəz, kənglikli yigirmə gəz idi. <sup>4</sup> Oyning alididiki aywanning uzunluk yigirmə gəz bolup, oyning kənglikiga toqra kelətti; egizlikli yigirmə gəz idi; u iqini sap altun bilən kapplatti. <sup>5</sup> U oyning qong zelingin tamlırını arqa-karıqayı tahtayları bilən kapplatti, andin keyin sap altun kapplati wə üstigə horma dərihining xəkli bilən zənjir nəkixlərini oydurdu. <sup>6</sup> U eyni alamət qıraylıq kılıp tamlırını yənə esil tax-yakutlar bilən zinnətlətti. U ixlətkən altunlar pütünləy parwayım altuni idi. <sup>7</sup> U pütün eyni, oyning limləri, ixik bosuoşa-kexəkləri, barlıq tamlırı wə ixiklərini altun bilən kaplıdı; u taməja kerublarning nəkixlərini oydurdu. <sup>8</sup> Sulayman yənə əng mukəddəs jayni yasattı; uning uzunluk yigirmə gəz bolup (oyning kənglikli bilən təng idi), kənglikimu yigirmə gəz idi; u uning iqini pütünləy sap altun bilən kapplatti; altun jəmiy bolup altə yüz talalnt idi. <sup>9</sup> Altun miknəng eçjılık jəmiy əllik xəkəl boldi. Balihanilirining iqimu altun bilən kaplandı.

<sup>10</sup> Əng mukəddəs jay iqida u ikki kerubning həykilini yasap, ularını pütünləy altun bilən kaplıdı.

<sup>11</sup> İkki kerubning kanitining uzunluki jəmiy yigirmə gəz idi; bir kerubning bir kanitining uzunluk bəx gəz bolup, oyning temioqa tegip turattı; ikkinqi tərəptiki kanitining uzunlukımı bəx gəz bolup, ikkinqi bir kerubning kanitioqa yetətti. <sup>12</sup> Yənə bir kerubning kanitining uzunlukımı bəx gəz bolup, umu ey temioqa tegip turattı; ikkinqi bir kanitining uzunlukımı bəx gəz bolup, aldinkı bir kerubning kanitioqa yetətti. <sup>13</sup> Bu ikki kerubning kanatları yeyilojan halda bolup, uzunluk jəmiy yigirmə gəz kelətti; ikkila kerub ərə turozuzulojan bolup, yüzləri oyning iqığa karaytti.

<sup>14</sup> Sulayman yənə kek rənglik, səsün rənglik, toğ kızıl wə ak rənglik yip tokülməlidirin wə nəpis kanaptın oyning iqidiki pərdisini yasattı, uning üstigə kerublarnı kəxtə kılıp tokuttı.

<sup>15</sup> Oyning aldioqa yənə egizlikli ottuz bəx gəz kelidiojan ikki tüwrük yasap köydürdü; hər tüwrükning bexining egizlikli bəx gəz kelətti. <sup>16</sup> U yənə (iqki kalamhanidikdək) marjansiman zənjir yasatıp, tüwrük baxlırı üstigə ornattı; u yüz danə anar yasatıp ularını zənjirlərgə ornattı.

**3:2** «Sulaymanning səltənitining tətinqi yili, ikkinqi ay...» — bu wakıt bəlkim miladiyədin ilgiriki 966-yili, 4-5-ayda boluxi mümkün idi.

**3:3** «uzunluki ... atmix gəz, kənglikli yigirmə gəz» — Mukəddəs Kitabta ixiltilgən «gəz» adəmning kolining jəynikidin barmaklırinin uqloqıqə bołożan arılığı (təhminən 45 santimetr) idi.

**3:4** «oyning ... egizlikli yigirmə gəz id» — kona keqürümilərinin kepinqisi muxu yərdə «bir yüz yigirmə gəz id» deyilidü. Bizi muxu yərdə kona «Suriyak» tərjimişi wə grek tilidiki bir kona tərjimisəgə əgiximiz.

**3:8** «altı yüz talalnt» — 600 talant bəlkim 18.4 tonna idi.

**3:9** «əlli xəkəl» — 50 xəkəl bəlkim 600 gram.

**3:16** «kalamhana» — «əng mukəddəs jay»nın «kalamhana» dəp atılıxinin səwəbi, uningda Huda Musa pəyəmbərgə tapxurojan «əhədə tax tahtılırı» (Hudanıng kalamı) selinojan «əhdə sandukı» bar idi; u uning üstigə bəlkim bəzi waktida,

## « Tarih-təzkirə «2» »

<sup>17</sup> U bu ikki tüwrükni eyning aldioqa, birsini ong təripidə, birsini sol təripidə turoquzdi; u ong tərəptikisini Yakın, sol tərəptikisini Boaz dəp atidi.

**4**<sup>1</sup> Uzunlukı yigirmə gəz, kənglikli yigirmə gəz, egizliki on gəz kelidiojan bir mis կurbangalı yasatti. <sup>2</sup> U mistin «dengiz» yasatti; uning xəkli düzilək bolup, u girwikidin bu girwikigiqə on gəz kelətti; egizliki bəx gəz, aylanmisi ottuz gəz idi. <sup>3</sup> «Dengiz»ning sirtki asta kismi bukining xəkli bilən qəruldürüp bezəlgən bolup, buklar hərbir gəzgə ondin, ikki qatar kəlinip, mis «dengiz» bilən təng kuyup qikiloqanıdi. <sup>4</sup> Mis «dengiz»ni on ikki mis buka ketürüp turattı; uning üçi ximaloqa, üçi oşerbəkə, üçi jənubkə, üçi xərkəkə karap turattı. «dengiz» bukining dümbisiga yatkuzulojan bolup, buklarning kuyrukı iqi tərəptə idi. <sup>5</sup> Mis dengizning kəlinlikli bir alkən bolup, qərisi qinining girwikidək nilupər xəklidə kəlinəjan, uningə üq ming bat su patatti. <sup>6</sup> U yənə on «yuyux desi» yasitip, bəxini mis dengizning ong təripigə, bəxini sol təripigə koyozuzdi; kəydürmə kurbanlıqlarqa ixlitidiojan buyum-əswablırinin həmmisi xu daslarda yuyulatti; «dengiz» bolsa kahinlarning yuyunuxi üçün ixilitilətti.

<sup>7</sup> U yənə bəlgiləngən xəkildə on altun qiraqdan yasitip mukəddəs jayning iqigə ornattı; uning bəxini ong tərəpkə, bəxini sol tərəpkə koyordurdi. <sup>8</sup> Yənə on xırə yasitip mukəddəs jayning iqigə koyozuzdi; uning bəxini ong tərəpkə, bəxini sol tərəpkə koyozuzdi. U yənə yüz dənə altun qına yasatti.

<sup>9</sup> U yənə «kahinlar höylisi», qong höyla wə qong höylining dərwazılirini yasatti wə dərwazılarning həmmisini mis bilən kapplati. <sup>10</sup> U mis «dengiz»ni ibadəthanining ong təripigə, yəni xərkjy jənub təripigə koyozuzdi.

<sup>11</sup> Həram yənə kazan, kürək wə qaqa-kuqılarnı ətküzdi. Həram xu tərikdirə Sulayman padixah üçün Hudanıng eyining barlık kurulux hizmitini püttürdi. <sup>12</sup> Yəni ikki tüwrük, ikki tüwrükning üstidiki apkursiman ikki bax wə bu ikki baxni yepip turidiojan ikki torni yasitip püttürdi. <sup>13</sup> Xu ikki tor üstığa kayqılasturuləjan tət yüz anarnı yasatti; bir torda ikki qatar anar bolup, tüwrük üstidiki apkursiman ikki baxni yepip turattı. <sup>14</sup> U on das təqliki wə das təqlikigə koyulidiojan on «yuyux desi»ni, <sup>15</sup> «mis dengiz» wə uning astidiki on ikki mis bukını yasatkuzdi. <sup>16</sup> Kazan, kürək, wilka-iləmkələr, wə munasiwətlik barlık əswablarnı Həram-Abi Pərvardigarning eyini dəp Sulayman padixahka parkiraydiojan mistə yasitip bərdi. <sup>17</sup> Padixah bularını lordan tülənglikidə, Sukkot bilən Zərədatah otturisida, xu yərdiki seqiz layda kəlip yasap, kuydurup qıktı. <sup>18</sup> Sulayman yasatkuzojan bu əswablarning sanı intayin kəp idi; kətkən misning eqirilikini əlqəp bolmayıttı.

<sup>19</sup> Sulayman yənə Hudanıng eyi iqidiki barlık əswablarnı yasatti — yəni altun huxbuygaḥını, «təkdim nan» koyulidiojan xırələrni <sup>20</sup> wə sap altunda kılınojan qiraqdanlar bilən qiraqlarını yasatkuzdi; bu qiraqlar belgilimə boyiqə iqi «kalamhana» aldida yandurux üçün boldı. <sup>21</sup> U yənə qiraqlarıñ gülləri, qiraq wə pilik kayqılırinin həmmisini altundın kıldırdı (ular sap aldundın idi). <sup>22</sup> U yənə peqaklar, tawaklalar, piyalə-qaqa wə küldənlarning həmmisini sap altun-

Bax kahin xu «əng mukəddəs jay»oja kirgəndə, Hudanıng bekarətləri ularoja kelixi mumkin idi.

<sup>3:17</sup> «Yakın» ... «Boaz» — «Yakın» degen söz «U mustəhkəmləydu» degen manida; «Boaz» bəlkim «küq bilən» yaki «küdrətə» degen manida boluxi mumkin. Ikki tüwrükning mənisi xu qəoşa «U (Huda) buni (mukəddəs eyini) küdrət bilən mustəhkəmləydu» degenlik bolidu.

<sup>4:2</sup> «dengiz» — kahinlar yuyunidiojan qong bir dastur.

<sup>4:5</sup> «üq ming bat su» — üq ming bat muxu yərdə bəlkim təhminən 30000 litr bolsa kerək idi. İbadəthanidiki shemilarnı körüng.

<sup>4:11</sup> «Həram» — yəni Həram-abı. 2:13ni körüng.

<sup>4:17</sup> «Zərədatah» — yaki «Zərətan» (*1Pad.* 17:46ni körüng).

<sup>4:20</sup> «kalamhana» — «əng mukəddəs jay»ning yənə bir atılıxidur. 3:16diki izahatni körüng.

## « Tarih-təzkirə «2» »

din kıldırdı. U eyning iixklirini, yəni iqidiki əng mukəddəs jayoja kiridiqan iqliki katlima iixklər wə eyning «mukəddəs jay»ining taxkırıki iixklirini altundın kıldırdı.

**5**<sup>1</sup> Xuning bilən Sulayman Pərwərdigarning eyi üçün kılıdiqan barlıq қuruluxlar tamam bolğanda, u atisi Dawut Hudaşa atap beqizliqan nərsilərni (yəni kümüx, altun wə həmmə baxka buyumlarnı) elip kelip, Pərwərdigarning eyining həzinilirigə қoymurdı.

### Sulayman əhdə sandukını ibadəthanıqa elip kiridu

1Pad. 8:1-66

**2** Xu qaoqda Sulayman Pərwərdigarning əhdə sandukını «Dawut xəhiri»din, yəni Ziondin yətkəp kelix üçün Israil aksakallırını, kəbilə bəglirini wə Israil jəmətlirining bəglirini Yerusalemə şəhəri yiqənilixkə qəkirdi. **3** Buning üçün Israilning həmmə adəmləri Etanim eyida, yəni yəttinqi ayda, bekitilgən heytta padixaḥning kəxiqə yiqəldi. **4** Israilning həmmə aksakallırı yetip kəlgəndə Lawiylar əhdə sandukını kətürüp mangdi. **5** Ular əhdə sandukını, jamaət qediri bilən uning iqidiki barlıq mukəddəs buyumlarnı kətürüp elip qıktı. Kahinlər bolovan Lawiylar muxularnı elip qıktı.

**6** Sulayman padixaḥ wə barlıq Israil jamaiti əhdə sandukining aldida mengip, kəplikidin sanını elip bolmayıdıqan san-sanaksız köy bilən kalını կurbanlıq kiliwatattı. **7** Kahinlər Pərwərdigarning əhdə sandukunu ez jayoja, ibadəthanining iqliki «kalamhana»siqə, yəni əng mukəddəs jayoja elip kirip kerublarning ənənəvi astioja koydu. **8** Kerublarning yeyiliq turojan ənənəvi əhdə sandukuning orni üstidə bolovaqqa, əhdə sandukı bilən uni kətürüp turidiqan baldaklıları yepip turattı. **9** Bu baldaklılar sandukning tutkuqlıridin naħayiti uzun qıçıq turoqaqqa, kalamhanining aldida turup əhdə sandukuning yenidiki ikki baldakning uqlırını kərgili bolatti, birak eyning sırtida ularını kərgili bolmayıtti; bu baldaklılar taki bügüngə kədər xu yərdə turmaqtı. **10** Əhdə sandukuning iqidə Musa pəyojəmbər Hərəb teqida turoqanda iqiqə saloqan ikki tahtaydin baxka həqnərsə yok idi (Israillar Misir zeminidin qıkkandin keyin Pərwərdigar ular bilən Hərəbdə əhdə tüzgənidi).

**11** Kahinlər mukəddəs jaydin qırixtı (xu yərdə hazır bolovan barlıq kahinlər, eż nəwitiqə karimay ezelirini Hudaşa atap pakizliqanı); **12** nəqşmə-nawaqı barlıq Lawiylar, jümlidin Asaf, Həman, Yədutun wə ularning oqulları həm kərindaxlırlı qəkmən tonlurunu kiyixip, կurbanlıqning xərkidə turup qang, təmbur wə qiltarlar qeliwatkanıdı; ular bilən billə kanay qeliwatkan yənə bir yüz yigirmə kahin bar idi) **13** wə xundak bolduki, kanayqıllar bilən nəqşmə-nawaqıllar həmmisi birdək qelip, bir awaz bilən Pərwərdigar oja təxəkkür-həmdusana eytiwatkanda, yəni kanaylar, janglar wə hərhil sazlarnı qelip, yukarı awaz bilən «Pərwərdigar mehribandur, eżgərməs muhəbbiti əbədil'əbədgıqidur» dəp Pərwərdigarnı mədhiyələwatkanda — xu һaman ibadəthana, yəni Pərwərdigarning eyi bir bulut bilən toldu-

**4:22** «peqaklar» — yəki «pilik kayqılırı» yəki «lahxigirlar». «U eyning iixklirini, yəni iqidiki əng mukəddəs jayoja kiridiqan iqliki katlima iixklər... altundın kıldırdı» — baxka birhəl tərjimi «U eyning iixklir, yəni əng mukəddəs jayning iqiqə kiridiqan katlima iixklər wə eyning «mukəddəs jay»ining taxkırıki iixklirinin turum-ülgüyəklərini altundın kıldırdı».

**5:3** «yəttinqi ayda bekitilgən heyt» — bu heyt «kəpilər heyt» (yənə «qedir heyt») yəki «mewə hosul heyt»mu dəp atılıtti), 7-ayning 15-22 künlündə etkizüldü («Law.» 23:34). Israillarning ənənəvi uningu Yerusalemda katnixxi lazımdı.

**5:5** «jamaət qediri» — yəki «jamaət yiqiliqdiqan qedir», yəni «ibadət qediri».

**5:7** «kalamhana» — «əng mukəddəs jay»ning yənə bir atılıxidur. 3:16idiki izhätni korüng.

**5:9** «bügüngə kədər...» — bu ibarə xuni ispatlayduki, «Tarih-təzkirə»ning hatırılırının kepinçisi ibadəthana tehi eż jayida turqan waktida, sürgün boluxtuq ilgiri yeziloqan (36-bab, 11-23-aytələrni bəlkim keyinkı bir hatırıqı koxup yazoqan).

**5:10** «Hərəb teqisi» — Sinay teqinining baxka bir ismidur.

**5:11** «Kahinlər... ezelirini Hudaşa atap pakizliqanı» — muxu «pakizlax» Təwrattiki təhərət bəlgilimilərgə əməl kilixtin ibarət idi (məsilən, «Law.» 21-bab, 22:1-9ni korüng).

## « Tarih-təzkirə «2» »

ruldi;<sup>14</sup> kahinlər əxu bulut tüpəylidin wəzipilirini etüxkə turalmaytti, qünki Pərvərdigarning julası Hudanıg əyini tolduroğanıdi.

**6**<sup>1</sup> Bu pəyttə Sulayman: — Pərvərdigar tum қarangojuluq iqidə turimən, dəp eytkanidi;<sup>2</sup> Lekin, i Pərvərdigar, mən Sening üçün bir həywətlik makan bolsun dəp, Sən mənggü turidioğan bir əyni yasidim, dedi.

<sup>3</sup> Andin padixah burulup barlıq Israil jamaitigə bəht tilidi; Israilning barlıq jamaiti uning aldida turatti. <sup>4</sup> U mundağ dedi: — Israilning Hudasi Pərvərdigaroja təxəkkür-mədhıyə bolqayı! U Əz aqzı bilən atam Dawutka wədə kılqanidi wə Əz əcoli bilən uni əməlgə axurdi. U əslidə Dawutka:

<sup>5</sup> «Mən Əz həlkim Israilni Misir zeminidin elip qikqan kündin buyan namim üçün bu yərdə bir əy salay dəp Israilning hərkəysi əkbililirining xəhərliridin həqkəysini tallimidim, yaki həlkim Israiloja əhkümran boluxka həqkəysi adəmni tallimidim;<sup>6</sup> əlbuki, Mən namim xu yərdə bolsun dəp Yerusalemni tallidim wə həlkim bolovan Israiloja əhkümranlıq kilsun dəp Dawutni tallidim» deyəndi.

<sup>7</sup> Əmdi atam Dawutning Israilning Hudasi Pərvərdigarning namioqa atap bir əy selix arzu-niyiti bar idi. <sup>8</sup> Bırak Pərvərdigar atam Dawutka: «Kənglüngdə Mening namimoqa bir əy yasaxka kılqan niyiting yahxidur;<sup>9</sup> əmma xu əyni sən yasimaysən, bəlki puxtungdin bolidioğan oçlung, u Mening namimoqa atap xu əyni salidu», deyəndi.

<sup>10</sup> Mana əmdi Pərvərdigar Əz səzığa əməl kıldı. Mən Pərvərdigar wədə kılqinidək, atamning ornini besip, Israilning təhtigə olturdum; Israilning Hudasi Pərvərdigarning namioqa atap bu əyni saldim. <sup>11</sup> Mən bu əydə əhdə sandukını koydum; əhdə sandukı iqidə Pərvərdigarning Israillər bilən tüzgən əhdə tahtılıri bardur» dedi.

### Sulayman Israil üçün dua kılıdu

<sup>12</sup> Andin Sulayman Israilning barlıq jamaitigə yüzlinip, Pərvərdigarning kurbangahining al-dida turup kollirini ketürüp: — <sup>13</sup> (qünki baya Sulayman mistin uzunluqı bax gəz, kəngqliki bəx gəz, egizqliki üq gəz kelidioğan bir pəxtək yasitip, taxkırıki həqlining otturisioqa jaylaştıroğanıdi. U əna xu pəxtək üstiga qıkıp turup, pütkül Israil jamaiti aldida yükünüp olturup, asmanoqa əkərəp oqluqını yayqanıdi) <sup>14</sup> — u mundağ dua kıldı: — I Israilning Hudasi Pərvərdigar! Nə asmandan nə zəminda Səndək Huda yoktur; Sening alındıga pütün kəlbi bilən mangidioğan Əz kulliring üçün əhdəngdə turup əzgərməs muhəbbetingni kərsitisən. <sup>15</sup> Qünki Sən Əz kılung atam Dawutka bərgən wədidi turdung; Sən Əz aqzıng bilən eytkan səzüngni mana büyünkidək Əz kılung bilən wujudka qıkardıng. <sup>16</sup> Əmdi hazır, i Israilning Hudasi Pərvərdigar, Əz kılung atam Dawutka: — «Əgər sening əwlədliring ez yollarıqə səgək bolup sən Mening aldimda mangəndək, ənənəməkən əməl kılıp mangsila, sanga əwlədingdin Israillning təhtidə olturnidioğan bir zat kəm bolmayıdu» dəp bərgən wədəngdə turoqaysən. <sup>17</sup> Əmdi hazır, i Israillning Hudasi, Sən kılung Dawutka eytkan səzliiring əməlgə axurulqayı, dəp etünimən!

<sup>18</sup> Lekin Huda Əzi rastla yər yüzidə insanlar bilən makan kılalıdı? Mana, asmanlar bilən asmanlarning asmini Seni siqduralmaydioğan yərdə, mən yasioğan bu əy əkərəp Sening makanıng bolalısun?! <sup>19</sup> Lekin i Pərvərdigar Hudayim, kılungning dua wə iltijasioqa kulaq selip, kılungning Sanga kətürgən nidası wə tilikini anglioğaysən. <sup>20</sup> Xuning bilən Əz kəzliringni keqə-kündüz bu əygə, yəni Sən: «Mening namimni u yərdə ayan kılımən» dəp eytkan jayoşa keqə-kündüz tikkəysən; Əz kılungning u jayoşa əkərəp kılqan duasıqə kulaq salqaysən. <sup>21</sup> Kılung wə

6:2 «həywətlik makan» — yənə birhil tərjimisi «turaloq-makan».

6:20 «Əz kılungning u jayoşa əkərəp kılqan duası» — yəki bolmisa: «əz kılungning u jay toorjisidiki duası...»

## « Tarih-təzkirə «2» »

həlkinq Israil bu jayqa қarap dua kilojan qaçıda, ularning iltijaliriqa kulaq selip, Өz makaning kilojan asmanlardin turup anglioqaysən, anglioqiningda ularni kəqürgəysən.

<sup>22</sup> Əgər birsi өz қoxnisioja gunah kilsa wə xundakla ixning rast-yalojanlığını bekitix üçün kəsəm iqtizülsə, bu kəsəm bu eydiki kurbangahıning aldişa kəlsə, <sup>23</sup> Sən kəsəmnin asmando turup anglap, amal kılıp Өz bəndiliring otturisida həküm qıkarqaysən; gunahı bar adəmning gunahını əzizə käyturup, өz yolini өz bexioja yandurup, gunahsız adəmni aklap өz adillikioja қarap uningoja həkkini bərgəysən.

<sup>24</sup> Өz həlkinq Israil Sening aldingda gunah kiloçunu üçün düxməndin yengilsə, yamanlığının käytip bu eydə turup, namingni etirap kılıp sanga dua bilən iltija kilsə, <sup>25</sup> Sən asmando anglap, Өz həlkinq Israilning gunahını kəqürüp, ularni Sən ata-bowlirioja wə ezlirigə təkdim kilojan zeminoja käyturup kəlgəysən.

<sup>26</sup> Ular Sanga gunah kiloçunu üçün asman etilip yamoqur yaqımaydiqan kiliwetilgən bolsa, lekin ular bu jayqa қarap Sanga dua kılıp namingni etirap kılıp, Sening ularni kiyinqilikka salojining tüpəylidin əz gunahıdin yenip towa kilsə, <sup>27</sup> Sən asmando turup kulaq selip, kulliringning wə həlkinq Israillning gunahını kəqürgəysən; qünki Sən ularça mengix kerək bolovan yahxi yolinı eğıtisən wə Өz həlkinqə miras kılıp bərgən zeminning üstigə yamoqur yaqıdurısan!

<sup>28</sup> Əgər zemində aqarqılık ya waba bolsa, ya ziraətlər dan almisa ya hal qüxsə ya uni qekətkilər yaki qekətkə liqinkiliri besiwsala, ya düxmənlər ularning zemindiki xəhərlirininq kowuklirioja hujum kılıp körxiwsala, ya hərkəndək apət ya kesəllik bolsa, <sup>29</sup> undakta barlıq həlkinq Israil bolsun, hərkəndək kixi bolsun, əzizə kəlgən apətni wə əz dərdini bilip, kollirini bu əyə sunup, məyli kəndək dua yaki iltija kilsən, <sup>30</sup> əmdi Sən turuwatkan makaning asmando turup anglap, kəqürüm kiloqaysən, Sən hərbir adəmning kəlbini bilgəqək, əzinin yollarını əzizə yanduroqaysən (qünki Sənla, pəkət Sənla həmmə insan balilirining kəlbilirini bilgүqidursən); <sup>31</sup> xundak kılıp, ular Sən ata-bowlirimizə təkdim kilojan zemində oltrup əmrininq həmmə künnlidə Səndin korkup yollarında mangidiojan bolidu.

<sup>32</sup> Өz həlkinq Israildin bolmiojan, Sening uluoq naming, kudratlıq kolung wə sozojan biliking tüpəylidin yırak-yıraklıardin kəlgən musapir bolsa, u kelip bu ey tərəpkə қarap dua kilsə, <sup>33</sup> Sən turuwatkan makaning bolovan asmanlarda uningoja kulaq selip, u musapir Sanga nida kılıp tiliginining həmmisigə muwapık kiloqaysən; xuning bilən yər yüzidiki barlıq əller namingni tonup yetip, Өz həlkinq Israildək Səndin korkidiojan bolup, mən yasiqan bu əyninq Sening naming bilən atalojinini bilidu.

<sup>34</sup> Əgər Sening həlkinq Sening tapxurukung bilən düxmini bilən jəng kilişkə qıkkanda, Sən tallıqan bu xəhərgə, xundakla mən namingoja atap yasiqan bu ey tərəpkə қarap Sən Parwərdigarşa dua kilsə, <sup>35</sup> Sən asmanlarda turup ularning duası bilən iltijsioja kulaq selip, ularni nusrətkə erixtürgəysən.

<sup>36</sup> Əgər ular Sanga gunah sadır kilojan bolsa (qünki gunah kilmaydiqan heqkixi yoktur) Sən ularça oqəzəplinip, ularni düxmənlirininq koliqa tapxuroqan bolsang, bular ularni yırak-yeñinoja, ez zeminoja sürgün kılıp elip barovan bolsa, <sup>37</sup> lekin ular sürgün kiliñojan yurtta əshəxini tepip towa kılıp, ezi sürgün bolovan yurtta Sanga: — Biz gunah kılıp, kəbihlikkə berilip Səndin yüz ərüp kəttük, dəp yelinsə, <sup>38</sup> — əgər ularni sürgün kilojanlarning zeminida pütün kəlbi wə pütün jenidin Sening təripinggə yenip, Sən ularning ata-bowlirioja təkdim kilojan zeminoja, Sən tallıqan xəhər tərəpkə wə mən namingoja atap yasiqan bu ey tərəpkə yüzini

**6:22** «Əgər... ixning rast-yalojanlığını bekitix üçün kəsəm iqtizülsə...» — bundak kəsəm tooqruluk «Qəl.» 11:5-31ni körüng. «Kəsəm bu eydiki kurbangahıning aldişa kəlsə...» mumkinqliki barkı, Israilda muxundak kəsəmlərni iqx üçün kurbangahıning aldişa kelix kerak əmos idi, pəkət: «Hudanıng kurbangahı alidda kəsəm kılımənki...» deyəndək sezler eytılqan bolsa «nək kurbangah alidda turojandək» hesablinnati.

**6:33** «bu eyning Sening naming bilən atalojinı» — bu ibara Hudanıng ibadəthanisi tooqruluk «bu ey Meningkidur» wə «bu eyda Mening kim ikənlilikm ayan kilinidü» deyəndək ikki məksətinə körsitudu.

kılıp dua kılsa,<sup>39</sup> Sən turuwatqan makaning bolqan asmanlarda turup ularning duasi wə iltij-alırını anglap ular üçün həküm qıçırip, Əz həlkinqning Sanga sadır kılqan gunahını kəqürüm kılqışəsən;<sup>40</sup> əmdi i Hudayim, Səndin etünimən, bu yerdə kılqan dualarqa kəzüng okuk, külükinq ding bolqay!

<sup>41</sup> Əmdi ornungdin turoqın, i Pərvərdigar Huda,  
Sən կudritning ipadisi bolqan əhdə sandukung bilən,  
Əz aramgaһingoja kirgəysən!

Kahinliring həkkənliylik bilən kiydürülsün,  
Məmin bəndiliring yahxilikinqdin xadlansun!

<sup>42</sup> I Pərvərdigar Huda, Əzüng məsih kılqiningning yüzini yandurmioğaysən;  
Kulung Dawutka kersətkən eżgərməs muhəbbitingni esingda tutkəysən!»..

### Sulayman ibadəthanini Hudaqə beqixlaydu

<sup>7</sup><sup>1</sup> Sulayman duasını tügitixigila, asmandın ot qüxpü kəydürmə kurbanlıq həmdə baxka kurbanlıqları koymayı kəydürwətti; Pərvərdigarning xan-xəripi əyni toldurdi.

<sup>2</sup> Pərvərdigarning xan-xəripi əyni tolduruwatkəqə, kahinlar Pərvərdigarning eyiga kiralmıdı.<sup>3</sup> Ot qüxpənlikini wa Pərvərdigarning xan-xəripi əynin üstidə tohtiqanlığını korüp, Israillarning həmmisi tax yatqızuloqan məydanda yükünüp bax urup: «Pərvərdigar mehribandur, Uning eżgərməs muhəbbiti mənggügiq turidu!» dəp Pərvərdigaroja ibadət kılıp təxəkkür-mədhiyə okuxti.<sup>4</sup> Padixah wə pütkül həlk Pərvərdigarning aldida kurbanlıqlarını sundı.<sup>5</sup> Sulayman padixah yigirmə ikki ming kala, biryüz yigirmə ming əyni kurbanlıq kılıp sundı. Xundak kılıp padixah wə pütkül həlk Hudanıng əynini Hudaqə beqixlidi.<sup>6</sup> Kahinlar wə xundakla Pərvərdigaroja atiojan sazlarnı tutqan Lawılyar əz orunlurida turattı (padixah Dawut bu sazlarnı Pərvərdigarning mədhiyisidə ixlətkili yaslıqanıdi, u Pərvərdigaroja: «Uning eżgərməs muhəbbiti əbədgıqidur» dəp mədhiyə okuqınida ularnı ixitlətti); kahinlar Lawılyarning ululida turup kanay qelixatti; Israillarning həmmisi xu yerdə ərə turuxkanıdı.

<sup>7</sup> Sulayman Pərvərdigarning eyining aliddiki höylisinin otturisini ayrip mukaddəs kılıp, u yerdə kəydürmə kurbanlıqları wə inaklıq kurbanlıqlarınına yaqlırını sundı; qənki Sulayman yasatkan mis kurbangah keydürmə kurbanlıqlar, ax hədiyiliri wə kurbanlıqların yaqlırını kəbul kılıxka kiqik kəldi.<sup>8</sup> Xuning bilən u wakıtta Sulayman wə uning bilən bolqan pütün Israel, yəni Hamat rayonıqa kirix eojizidin tartip Misir ekiniqiqə həmmə yərlərdin kəlgən zor bir jamaət həyt ətküzdi.<sup>9</sup> Səkkizinqi kün ular təntənilik bir ibadət yiqilixi ətküzdi; ular yəttə kün kurbangahını Hudaqə atap beqixlioqanıdi andın ular yənə yəttə kün həyt ətküzdi.<sup>10</sup> Yəttinqi ayning yigirmə üçinqi kün ular padixah, həlkni əz əy-qedirlirigə kəyturdı; ular Pərvərdigarning Dawutka, Sulaymanoqa wə Əz həlkı Israiloqa kılqan yahxilikləri üçün kəlbidə xad-huram bolup kəytip kətti.

<sup>11</sup> Xundak kılıp Sulayman Pərvərdigarning əyni wə padixahning ordisini yasap püttürdi. Sulaymannıñ kəngligə Pərvərdigarning əyidə wə əzinin ordisida nemə kılıx kəlgən bolsa, xu ixlarning həmmisi onguxluk pütti.

**6:42 «Əzüng məsih kılqining»** — bu, bəlkim Dawutning əwlədi bolqan Sulayman padixahning ezi üçün kılqan duası. Hudanıng «məsih kılqını» təqəruluk «Zəbur» 2-küy wə izahatlarını korüng. «Kulung Dawutka kersətkən eżgərməs muhəbbiting» — xübhisizki, bu ibarə Hudanıng Dawutka kılqan barlıq wədilərini əz iqigə alıdu.

**7:8 «Hamat rayonıqa kirix eojizidin tartip...»** — yakı «Libo-Hamattin tartip...».

**7:9 ... Yənə yəttə kün həyt ətküzdi** — «kəpələr həyeti» bekitilən wakit yəttə kün idi. Israillar muxu wakıtka yənə yəttə kün əkəndi.

**7:11 «ordə»** — bu ayəttə «ey» degeñ söz bilən ipadilinidu.

## « Tarih-təzkirə «2» »

### Pərvərdigar Sulaymanoğa wədə həm agah beridu

1Pad. 9:1-9

<sup>12</sup> Andin Pərvərdigar keqidə Sulaymanoğa ayan bolup uningoşa: «Mən sening duayingni anglidim wə Əzümgimu bu jayni «qurbanlıq əyi» boluxka tallidim. <sup>13</sup> Əgər Mən asmannı yaməqur yaqımaydioğan kılıp etiwətsəm yaki qekətkilərgə zemindiki məhsulatları yəp tax-laxni buyrusam wə yaki həlkim arisioğa waba tarkitiwətsəm, <sup>14</sup> xu qaođda namim bilən ataloğan bu həlkim əzini kəmtər tutup, dua kılıp yüzümni izləp, rəzil yollırıdin yansa, Mən asmando turup anglap, ularning gunahını kəqürimən wə zeminini sakayıtimən. <sup>15</sup> Əmdi bu yerdə kılınoğan dualarоja Mening kezlirim oquk wə կուլակlirim ding bolidu. <sup>16</sup> Mən əmdi namim mənggü bu yerdə ayan kılınsın dəp bu əyni tallap, uni Əzümgə mukəddəs kıldı; kezümmu, kəlbimmu həmixinə xu yərda bolidu.

<sup>17</sup> Sən bolsang, atang Dawutning aldimda mangojinidək sənmə sanga buyruqjinimning həmmisigə muwapik əməl kılıx üçün bəlgiliimilirim wə həkümərimni tutup aldimda mangsang, <sup>18</sup> Mən əmdi atang Dawutka: «İsrailning təhtidə sanga əwladingdin olturuxką bir zat kəm bolmayıdu» dəp əhdə kılıjınımdək, Mən sening padixahlıq tahtingni İsrailning üstidə məhkəm kılımən. <sup>19</sup> Birak əgər silər Meningdin yüz ərüp, Mən silərning aldinglarda jakarlioğan bəlgiliimilirim wə əmrlirimni taxlap, baxka ilahılarning küllükçə kırıp qoqunsanglar, <sup>20</sup> xu qaođda Mən İsrailni ularoğa təkdim kılıqan zeminidin yulup taxlaymən; wə Əz namimni kərsitixkə Əzümgə mukəddəs kılıqan bu əyni nəzirimden taxlaymən wə İsrailni həmmə həlkər arisida səz-qəqək wə tapa-təninə obyekti kılımən; <sup>21</sup> bu əy gərqə hazır uluq bolsimu, xu zəmanda uningdin etkənlərning həmmisi kəttik həyran kılıxip: «Pərvərdigar bu zeminoğa wə bu eygə nemixə xundak kılıqandu?» dəp soraydu. <sup>22</sup> Kixilər: — Qünki zemindiki həlkələr atabowilirining Hudasi, yəni ularni Misir zeminidin qıçaroğan Pərvərdigarnı taxlap, əzlirini baxka ilərhələroğa baqlap, ularoğa səjdə kılıp küllükdə bolovanlılığı üçün, U bu pütkül kulpətni ularning bexioğa qüxürüptü, dəp jawab beridu.

### Kuruluxlar wə soda-setiklər

1Pad. 9:10-28

**8** <sup>1</sup>Xundak boldiki, yigirmə yil etüp, Sulayman Pərvərdigarning əyi bilən padixahlıqning əyini <sup>2</sup>yasap boləjandin keyin, <sup>2</sup> u Hıram əzığə sowoğa kılıqan xəhərlərni kıyatidin kurup qıktı; Israillar xu yerdə olturaklıxtı.

<sup>3</sup> Sulayman Hamat-Zobah xəhərigə berip uni ixojal kıldı.

<sup>4</sup> U yənə qeldikli Tadmorni wə ezinining Hamatta kuroğan barlıq həzina xəhərlərini yənə ongxitip kurdı. <sup>5</sup> U yənə Üstünki Bəyt-Horon bilən Astinkı Bəyt-Horonni sepil, baldaklıq kowukluları bolovan korojanlıq xəhərlərgə aylandardı; <sup>6</sup> Baalatni, xundakla ezigə has həmmə həzinə xəhərlərini, «jəng hərvisi xəhərliri»ni, atlıklarını orunlaxturoğan xəhərlərni wə Yerusalemda, Liwanda wə ezi soraydioğan barlıq zemində haliqinini bina kıldı.

<sup>7</sup> Israildin bolmioğan Hıttiyalar, Amoriylar, Pərizziylər, Hıwiylar wə Yəbusiylardın İsrail zemində kəlip əhalilərinə həmmisini bolsa, <sup>8</sup> Sulayman bularni, yəni Israillar pütünləy yokatmioğan əllərning əhalilərini küllük həxaqə tutti. Ular bugünkü küngiçə xundak bolup kəldi.. <sup>9</sup> Lekin Israillardın Sulayman eż ixliri üçün heqkimni kül kilməy, bəlkı ularni

**7:14** ...ularning zeminini sakayıtimən — muxu degənlik Hudanıng kəhətqılık, qekətkilər wə wabalar yətküzgən ziyanı aslıga kəltürüxini kərsitudu.

**7:21** «bu əy gərqə hazır uluq bolsimu...» — baxka birhil tərjimi: «bu əy bir harabə bolidu,...»

**8:2** «Hıram» — yəki «Huram», yəni Turning padixahı.

**8:8** «Israillar pütünləy yokatmioğan əllər...» — bu wakələr Yəxua pəyojəmbər zamanında bolovan. Təwrattiki «Yəxua»ni körəng. Muxu həxarqılar 13:5-16-də hatırıləngələrdin baxka həxarqılar bolsa kerək idi. «ular bugünkü küngiçə xundak

## « Tarih-təzkirə «2» »

ləxkər, həkümdar-əməldar, hərwa bilən atlıklärning sərdarları kıldı. <sup>10</sup> Buların padixah, Sulaymanning ixligüqilərning üstigə koyovan qong nazarətqiliri bolup, ikki yüz əllik idi.

<sup>11</sup> Sulayman Pirəvnning kızını «Dawutning xəhiri»din əzi uningoja saldurojan ordioja əkəltürdü; qünki u: «Ayallimning Israil padixahı Dawutning ordisida turuxi muwapiq əməs; qünki Pərvərdigarning əhdə sandukı baroşanlılı jaylarning həmmisi mükəddəstur», — dedi..

<sup>12</sup> Sulayman bu qəsədə Pərvərdigarning kurbangahıda, yəni mükəddəs jayning aywinining aldioja saldurojan kurbangahıda Pərvərdigaroja atap kəydürmə kurbanlıq təkdim kılətti;

<sup>13</sup> — yəni Musa pəyoğombərning tapxurukı boyıq, hər künü, xabat künləridə, ayning birinqi künləridə wə hər yilda üç ketim ətküzüldioqan alahidə həyt künləridə — «petir nan həyti», «həptilər həyti» wə «kəpilər həyti»diki künlərdə bekitilgən burqluk kurbanlıqları kılətti..

<sup>14</sup> Sulayman yənə atisi Dawutning bəlgiləp bərgini boyıqə kahinlarning hizmətlirinə wə Lawiyarning burqlırinə ada kılınıxi üçün nəwət-guruppilarnı bekitti; Lawiyarning hər künü mədhiyə okux wə kahinlarning aldida hizmətlərni ada kılıx burqi bar idi. Sulayman yənə dərwaziwənlərni nəwiti boyıqə hər dərwazining hizmitini kılıxka bekitti; qünki Hudanıng adımı Dawutning buyrukü xundak idi. <sup>15</sup> Kəhriñ-lawiyalar padixahıning kəhriñlərə wə Lawiyalarə buyruqanlıridin, məyli կandaq ix bolsun yaki həzinilərgə dair ix bolsun həq bax tartmayıttı.

<sup>16</sup> Pərvərdigarning əyini selixta, ey uli selinoqan kündin tartip pütküqə Sulaymannıng barlıq kürulux ixləri puhta tamamlandı. Xundak kılıp Pərvərdigarning əyi pütti.

<sup>17</sup> Andin Sulayman Edom zeminidə Kızıl dengiz boyidiki Əzion-Gəbərgə wə Elatka karap mangdi.

<sup>18</sup> Həram padixah, ez hizmətkarlılı arkılıq kemilər wə dengiz yollarıqə piixik, adəmlirini Sulaymannıng yeniqə əwətti. Ular Sulaymannıng hizmətkarlılı bilən billə Ofiroja berip, u yərdin tət yüz əllik talant altun elip, uni padixah, Sulaymannıng kəxioja yətküzüp kəldi..

### Xebaning ayal padixahı danalıqnı izdəp kelidu

1Pad. 10:1-3

<sup>9</sup> <sup>1</sup> Xebaning ayal padixahı bolsa Sulaymannıng dangk-xəhritini anglap, uni kiyin qigix-soollar bilən siniojili Yerusaleməqə kəldi. U huxbuy buyumlar, intayın tola altun wə yakut-gehərlər artiloqan tegilərni elip, qong dəbdəbə bilən kəldi. Sulaymannıng kəxioja kəlgəndə ez kengliga pükkən həmma ix toqıruluk uning bilən sezləxti. <sup>2</sup> Sulayman uning həmma soriojanlırioja jawab bərdi. Həqnemə Sulaymanoja karangoju əməs idi, bəlkı həmmisidə uningoja jawab bərdi.

<sup>3</sup> Xebaning ayal padixahı Sulaymannıng danalıqıqa, yasiqan orda-sarayoja, <sup>4</sup> dastıhan-diki taamlarəqə, əməldarlarning katar-katar olturuxlirioja, hizmətkarlırinə qatar-katar turuxlirioja, ularning kiyən kiyimlirigə, uning sakıyları wə ularning kiyən kiyimlirigə wə uning Pərvərdigarning əyidə atap sunoqan kəydürmə kurbanlıqlırioja karap, uni iqigə qüxüp kətti.

<sup>5</sup> U padixahə: — Mən ez yurtumda silining ixləri wə danalıqları toqrisida anglıqan həwər rast ikən; <sup>6</sup> əmma mən kelip ez kezlimə bilən kərmigüqə bu səzlərgə ixənmigənidim; wə mana, mən

bolup kəldi» — bu sez İsaillar tehi ez wətinidə turoqan waktida hatırıləngən, əlwatta.

<sup>8:10</sup> «qong nazarətqiliri... ikki yüz əllik idi» — «1Pad.» 9:23da bu san bəx yüz əllik deyildi. Bəlkı bu sanlar baxka-baxka wakittiki əhəwallarını kərsitixi mümkün.

<sup>8:11</sup> «Sulayman Pirəvnning kızını ... ezi uningoja saldurojan ordioja əkəltürdü; qünki u: «Ayallimning Israil padixahı Dawutning ordisida turuxi muwapiq əməs» — uning xundak orunluxturuxining səwəbi, Pirəvnning kizi Yəhudiy bolmioqəkə wə bəlkim Pərvərdigardin korkmiojanlılı üçün idi.

<sup>8:13</sup> «petir nan həyti» — yəna «etüp ketix həyti» yaki «pasha həyti» dəp atılıdu. Əməliyətta «etüp ketix həyti» «petir nan həyti»ning birinci künidilə etküzüldü. «Kəpilər həyti» — «həptilər həyti» — yəni «dasləpkı həsol həyti» dəp atılıdu.

<sup>8:18</sup> «tət yüz əllik talant altun» — 450 talant bəlkim 15 tonna idi. «Həram ez hizmətkarlılı arkılıq kemilər wə dengiz yollarıqə piixik adəmlirini Sulaymannıng yeniqə əwətti. Ular ... Ofiroja berip, u yərdin ... altun elip, uni padixah Sulaymannıng kəxioja yətküzüp kəldi» — Həramning kemiləri bəlkim yüksəridə 17-ayəttə tiləq elinoqan Əzion-Gəbər wə Elat deyən portalarə berip-kəlləti.

<sup>9:4</sup> «uni iqigə qüxüp kətti» — ibranıy tilida «uningda roh kalmidi». Demək, intayın həyran kəldi.

## « Tarih-təzkirə «2» »

hətta yeriminimu anglımoğan ikənmən; silining danalıkları bilən bərikət-bayaxatlıqları mən anglioğan həwərdin ziyyadə ikən.<sup>7</sup> Silining adəmləri nemidegən bəhtlik-hə! Həmixin silining aldi-lirida turup danalıklarını anglaydıqan bu hizmətkarları nəkədər bəhtliktür!<sup>8</sup> Silidin səyüngən, silini əzi üçün Israilning təhtigə olturoquzıjan Pərvərdigar Hudalırı mubarəktür! Hudalırı Israiloğlu baqlıoğan muhəbbiti üçün, ularnı mənggü məzmut tursun dəp U silini toqraqa həküm wə adalət sürgili ular üstigə padixah qıldı, dedi.

<sup>9</sup> U padixahqı bir yüz yigirmə talant altın, intayın kəp huxbuy buyumlar wə yakut-gehərlərni swoşa qıldı. Xebanıng ayal padixahı Sulayman padixahqı sunoqan xunqə zor mikdardığı huxbuy buyumlar xuningdin keyin həq körüngən əməs<sup>10</sup> (Ofirdin altunlarnı əpkelidioğan Həramning hizmətkarları wə Sulaymannıng hizmətkarları yənə intayın zor mikdardıki səndəl yaqıqını wə yakut-gehərlərnimə elip kıldı).<sup>11</sup> Padixah, səndəl yaqıqının Pərvərdigarning eyi üçün wə padixahning ordisi üçün pələmpəylər yasap həm nəqəm-nawaqıllar üçün qiltarlar wə sazlarnı xuningdin yasattı. Xundak esil səndəl yaqıqi Yəhūda zeminida bu wakitkığa həq kərəlüləp bakımöqanıdi).<sup>12</sup> Sulayman padixah, Xebanıng ayal padixahıqı uning əzигə kılıjan swojılıridin axurup swoşa tutti, ayal padixahıqıng kəngli tartkan həmməmini — nemə sorisa, xuni bərdi; andin u hizmətkarları bilən yoloğa qıkıp eż yurtiqə kaytip kətti.

### Sulaymannıng baylıklırı

1Pad. 10:14-29

<sup>13</sup> Sulaymanıqı hər yili kəltürülgən altunning əzi altə yüz atmix altə talant idi.<sup>14</sup> Bu kirim-din baxka, okətqi-tijaratqılər, barlıq ərəb padixahlar wə əz zeminidiki əməldarlarımı altun-kümüxlərni elip Sulaymanıqı tapxurattı.

<sup>15</sup> Sulayman padixah, ikki yüz qong sıparı sokturnı wə hər sıparıq altə yüz xəkəl altun kətti.

<sup>16</sup> Xundakla üç yüz қalkənni yapılaqlıqan altundın yasidi; hərbir қalkənni yasaxka üç yüz xəkəl altun ixlitildi; padixah ularnı «Liwan ormini sariyi»qı esip koydı.

<sup>17</sup> Padixah pil qıxlıridin qong bir təht yasap, uni sap altun bilən kaplatti.<sup>18</sup> Təhtning altə kəwətlik pələmpəyi bar idi, uning bir altun putpərisi təht bilən tutixip turattı; orundukning ikki yenida tayanəqiqisi bar idi, hərbir tayanəqiqinqən yenida birdin əra turoqan xirning həykili bar idi.<sup>19</sup> Altə kəwətlik pələmpəyning üstidə, ong wə sol taripidə əra turoqan on ikki xirning həykili bolup, hərbir baskuqning ong-sol taripidə birdin bar idi; baxka həqkəndək əlda umingə oħħax yasalojını yok idi.

<sup>20</sup> Sulayman padixahıqıng barlıq jam-piyalılırı altundın yasalojı; «Liwan ormini Sarayı»diki barlıq қaqa-kuqıllar tawlanıqan altundın yasalojı; Sulaymannıng künliridə kümüx həqnemə hesablinatti.<sup>21</sup> Qırnıq padixahıqıng kemiliri Həramning hizmətkarları bilən billə Tarxixka berip turattı; «Tarxix kemə»lər hər üç yilda bir kətim kəlip altun-kümüx, pil qıxlıri, maymunlar wə tozlanı əkelətti.

<sup>22</sup> Sulayman padixah, yər yüzdikı barlıq padixahlardın baylıkta wə danalıqta üstün idi.

<sup>23</sup> Hudanıng Sulaymannıng kəngligə saloqan danalıqını anglax üçün yər yüzdikı barlıq padixahlar uning bilən didarlixix arzusı bilən kelətti;<sup>24</sup> kəlgənlərning həmmisi eż swoqıtını elip kelətti; yəni kümüx қaqa-kuqıllar, altun қaqa-kuqıllar, kiyim-keqəklər, dubuloğa-sawutlar,

<sup>9:11</sup> «xundak esil səndəl yaqıqi» — yaki «undak sazlar».

<sup>9:13</sup> «altə yüz atmix altə talant» — 666 talant, 22 tonna.

<sup>9:15</sup> «altə yüz xəkəl» — 600 xəkəl bəlkim 7 kilogramıq yekin.

<sup>9:16</sup> «üç yüz xəkəl» — 300 xəkəl bəlkim 3.5 kilogramıq yekin. «Liwan ormini sariyi» — Sulaymannıng ordisinin «Liwan ormini sariyi» dəp atılıxının sowabı uning kuruluxida Liwandın kəltürülgən qıraylıq kədir yaqıqlarını kəp ixlətənliktin bolanıdi. Orda iqidə «kədir yaqıqi tüwrükidin tət katar» bolonını üçün «ormandək» körüngən bolsa kərək.

<sup>9:21</sup> «Tarxix — Tarxix» degən isim İspaniya, ximaliy Afrika yaki Britanniyanı yaki üçinin həmmisini kərsitidi. «Tarxix kemə» — bəlkim Tarxix degən portxə berip kelix səpəriqə qıdamlıq bolan kemini kərsittəti.

## « Tarih-təzkirə «2» »

tetitkular, atlar wə ķeqirlarni elip kelətti. Hər yili ular bəlgilik miğdarda xundak ķılatti.

<sup>25</sup> Wə Sulaymanning jəng hərwisiçə qatidiojan atlari üçün tət ming eojili bar idi, xuningdək on ikki ming atlıq əskiri bar idi; u ularni «jəng hərwisi xəhərliri»gə wə əzi turidiojan Yerusalemoja orunlaxturdu. <sup>26</sup> Sulayman Əfrat dəryasidin Filistiyə zeminiçiqə takı Misirning qebrisioja kədər bolojan barlık padixaḥlıklar üstidin həkümranlıq қıldı. <sup>27</sup> Padixaḥ Yerusalemda kümüxnı taxtək kep, kədir dərəhlirini jənubiy tüzlənglikti üjmə dərəhlirigə ohxax nuroğun қıldı. <sup>28</sup> Kixilər atlarnı Misirdin wə hərkəysiyi yurtlardın Sulaymanıqə yətküzüp berip turattı.

<sup>29</sup> Sulaymanning baxka əməlliri baxtin ahiriojqıq «Natan pəyəqəmbərninq bayanlıri», «Xiloḥlılik Ahiyahning bixariti», xundakla Nibatning oöqli Yəroboam toqıruluk «Aldin kərgüqi İddo kərgün alamat kerünüxlər» degən kitablarqa pütülgən əməsmidi?.

<sup>30</sup> Sulayman Yerusalemda turup pütün Israilning üstidin kırıq yıl səltənət қıldı. <sup>31</sup> Sulayman ata-bowlılıri arısında uhlidi; halayıq uni atisi Dawutning xəhəridə dəpnə қıldı; uning oöqli Rəhəboam uning ornioja padixaḥ boldi..

### İsrail ikkigə bəlünüp ketidu – ximaliy կəbililər Rəhəboamoja қarxi qikidu

1Pad. 12:1-24

**10**<sup>1</sup>Rəhəboam Xəkəməgə bardı; qunkı pütkül İsrail uni padixaḥ tikligili Xəkəməgə kəlgənidi. <sup>2</sup>Nibatning oöqli Yəroboam xu ixni angloqanda xundak boldiki, Misirdin kaytip kəldi (qunkı u Sulayman padixaḥtin ķeqip Misirdə turuwatattı). <sup>3</sup>Əmdı halayıq adəm əwətip uni qakırtıp kəldi. Xuning bilən Yəroboam wə pütkül İsrail kelip Rəhəboamoja: —

<sup>4</sup>Silining atılıri boynımızıqə salojan boyunturukını eojir қıldı. Sili əmdı atılırinin bizgə қoyojan қəttik tələpləri bilən eojir boyunturukunu yeniklitip bərsilə, silining hizmətliridə bolimiz, deyixti.

<sup>5</sup>U ularoqa: — Əhəzinqə kaytip üç kündin keyin andin ķeximoja yənə kelinglar, dedi. Xuning bilən həlk tarılıp kətti. <sup>6</sup>Rəhəboam padixaḥ əz atisi Sulayman hayatı waqtida uning hizmitidə turqan moysipitlardin məslihət sorap: — Bu həlkəkə beridiojan jawabım tooprisida nemə məslihət kərsitisilər? — dedi.

<sup>7</sup>Ular uningoja: — Əgar sili razılık bilən bugün bu həlkəni hux kılıp ularoja mehriban muamilə kərsitip, ularoja yahxi səzər bilən jawab kilsila, ular silining barlık künləridə hizmətliridə bolidu, dedi.

<sup>8</sup>Lekin u moysipitlarning kərsətkən məslihətini kayrip կoyup, əzi bilən qong bolojan, aldi-da hizmitidə boluwatkan yaxlardın məslihət sorap <sup>9</sup>ularoqa: — Manga «Silining atılıri bizgə salojan boyunturuknu yeniklətkəylə» dəp tiligən bu həlkəkə jawab beriximiz toqıruluk կandak məslihət berisilər? — dedi. <sup>10</sup>Uning bilən qong bolojan u yaxlar uningoja: — «Silining atılıri boyunturukimiz eojir қıldı, əmdı sili uni bizgə yenik կılqayla» dəp eytən bu həlkəkə səz kılıp: — «Mening qimqılaq barmikim atamning belidin tomräktür. <sup>11</sup>Atam silərgə eojir boyunturuknu

<sup>9:24</sup> «tetitkular» — yaki «huxbuy buyumlar».

<sup>9:25</sup> «jəng hərwisiçə qatidiojan atlari üçün tət ming eojil» — yaki «atlar üçün tət ming eojili, jəng hərwiliri wə...». «on ikki ming atlıq əskiri» — yaki poşet «on ikki ming atliri».

<sup>9:27</sup> «kədir dərəhliri» — yaki «kədir yaqıçı». Lekin bizningqə Sulayman kədir yaqıçını ixitlipla kalmay, xu qırayılk dərəhlərdin Yerusalem ətrapıqə kep tiktürdi («Top.» 2:5ni körəng). «jənubiy tüzlənglik» — iibraniy tilida «Xəfəlah» — bu yər ismi.

<sup>9:29</sup> «Natan pəyəqəmbərninq bayanlıri», «Xiloḥlılik Ahiyahning bixariti» wə «Aldin kərgüqi İddo kərgün alamat kerünüxlər» — muxu üç kitabtın hazır həwirimiz yok.

<sup>9:29</sup> 1Pad. 11:41-43

<sup>9:31</sup> «Sulayman... ata-bowlılıri arısında uhlidi» — muxu ibarə wə uningoja ohxap ketidiojan ibarilər üstidə «Padixaḥlılar»diki «köxumqə səz»imizdə tohtılımız.

## « Tarih-təzkirə «2» »

salojan, lekin mən boyunturukunglarnı tehimu eojir kılımən. Atam silərgə կամqılar bilən tənbih-tərbiyə bərgən bolsa mən silərgə «qayanlıq կամqılar» bilən tənbih-tərbiyə berimən», degayla, — dedi.

<sup>12</sup> Rəhəboam padixah ularoja: «Üq kündin keyin andin կeximoja yənə kelinglar» deginidək, Yərəboam wə barlıq həlk üçinqi künü uning կexioja kəldi. <sup>13</sup> Rəhəboam padixah moysiitlarning məslihətini taxlap kəpqilikkə կattılık bilən jawab bərdi. <sup>14</sup> U yaxlarning məslihəti boyiqə ularoja: — Atam silərgə eojir boyunturuknı salojan, lekin mən uni tehimu eojir kılımən. Atam silərgə կամqılar bilən tənbih bərgən bolsa mən silərgə «qayanlıq կամqılar» bilən tənbih-tərbiyə berimən, dedi.

<sup>15</sup> Xuning bilən padixah həlkning səzini anglimidi. Bu ix Huda təripidin bolovan; qünki buning bilən Pərvərdigarning Xiloqlik Ahiyahning wasitisidə Nibatning oqlı Yərəboamoja eytkan səzi əməlgə axurulidiojan boldi.

<sup>16</sup> Pütkül Israil padixahıning ularning səziga kulak salmiojinini kərgəndə həlk padixahıjawab berip: — Dawuttin bizgə nemə nesiwə bar? Yəssənəng oqlıda bizning həq mirasımız yoktur! Hərbiringlar eż ey-qediriliringlaroja կaytinglar, i Israill! I Dawut, sən eż jəmətinggila iğə bol — dedi. Xuning bilən Israillar eż ey-qedirilirişa կaytip ketixti.

<sup>17</sup> Əmma Yəhuda xəhərliridə olturojan Israillarоja bolsa, Yərəboam ularning üstigə həküm sürdi. <sup>18</sup> Rəhəboam padixah baj-alwan begi Adoramni Israillarоja əwətti, lekin pütkül Israil uni qalma-kesək kılıp əltürdi. U qaođa Rəhəboam padixah aldirap, ezining jəng hərvisioja qikip, Yerusalemоja tikiwətti. <sup>19</sup> Xu tərikidə Israil Dawutning jəmətidin yüz ərüp, bügüngə կədər uningoja karxi qikip kəldi.

### Rəhəboamning ixliri

**11** <sup>1</sup> Rəhəboam Yerusalemоja kelip, Israil bilən jəng kılıp padixahlıknı əzigə kəyturup əkilix üçün Yəhuda bilən Binyamin jəmətidin bir yüz səksən ming hillanojan jənggiwar əskərni toplidi. <sup>2</sup> Lekin Hudanıng səzi Hudanıng adimi Xemayaqa kelip: —

<sup>3</sup> «Yəhudanıng padixahı, Sulaymannıng oqlı Rəhəboamoja, Yəhuda bilən Binyamindiki Israillarоja sez kılıp: —

<sup>4</sup> «Pərvərdigar mundak dəydu: — Hujumoja qıkımganglar, kərindaxliringlar bilən jəng kilmanganglar; hərbiringlar eż eyünglaroja կaytip ketinglar; qünki bu ix Məndindur», degin» — deyildi. Wə ular Pərvərdigarning səzligə kulak saldı, Yərəboamoja hujum kilixtin yandi.

<sup>5</sup> Rəhəboam Yerusalemda turatti, wə Yəhudada կorajanlıq xəhərlərni saloquzoranıdi. <sup>6</sup> U Bəyt-Ləhəm, Etam, Təko, <sup>7</sup> Bayt-Zur, Sokoh, Adullam, <sup>8</sup> Gat, Marəxah, Zif, <sup>9</sup> Adorayim, Lakix, Azikah, <sup>10</sup> Zorah, Ayjalon, Hebronni yasattı; bularning həmmisi կorajanlıq xəhərlərə bolup, Yəhuda wə Binyaminning zeminida idi. <sup>11</sup> U barlık kəl'ə-կorajanlarnı mustəhkəmlidi wə ularda sərdarlarnı təyinlidi, zapas axlık, may wə xarablarnı təyyarlıdı. <sup>12</sup> U yənə hərkəysi xəhərlərni kəpligən kalkan wə nəyzilər bilən կorallandurup, alamat mustəhkəmliwətti. Yəhuda bilən Binyamin uning təripidə turatti.

**10:11** «qayanlıq կամqılar» — yaki bolmisa «qayanlar» degənnəng nemə ikənliki hazır məlum əməs, həq bolmioqanda padixahning intayıñ kattık muamilisini kərsitudu, əlwəttə.

**10:16** «ey-qedirilirişa կaytip ketixti» — iibraniy tilida «eż qedirilirişa կaytip ketixti».

**10:17** «Yəhuda xəhərliridə olturojan Israillar» — bularning kəpinqisi Yəhuda wə Binyamin կəbililiridin bolovan, əlwəttə. Baxka կəbilidiklirməy boluxı mumkin.

**10:19** «Israil» — bu tarihta muxu yərdin baxlap adətə «ximaliy padixahlık», yəni «on kəbilə»ni kərsitudu.

**11:3** «Yəhuda bilən Binyamindiki Israillar» — bəlkim Yəhuda կəbilisidikilər, Binyamin կəbilisidikilər (ezlini «Israillar» dəp hesablıqan, əlwəttə) həm Yəhuda wə Binyamin yurtlırında turuxluq baxka կəbililərdin kələğən Israillarnı kərsətsə kerək.

**11:10** «Zorah» — yaki «Zoreah».

**11:11** «barlık kəl'ə-կorajanlar» — bəlkim yüksəridə tilə şəhərlərni, bolmisa uların ayrı turidiojan kəl'ə-կorajanları kərsitudu.

**11:12** «uning təripidə turatti» — yaki «uning oja təwə idı».

<sup>13</sup> Pütkül Israilda turuwatqan kahinlar bilən Lawıylar kaysi yurtta bolmisun uning təripidə tutratti. <sup>14</sup> Qünki Yəroboam bilən uning oğulları Lawıylarını qətkə kekip, ularning Pərvərdigarning hizmitidə bolup kahinlik ətküzüxini qəkligənlilik üçün, ular ezlirining otlaqları wə mal-mülkini taxlap Yəhuda zeminoja wə Yerusalemoja kelikxanıdi <sup>15</sup> (qünki Yəroboam «yukarı jaylar»diki hizmət üçün «tekə ilahlıları» wə ezi yasiqan mozay məbədlinining küllükida boluxka ezi üçün kahinlarnı təyinligənidi). <sup>16</sup> Wə bu Lawıylarqa əgixip, Israillning həmmə kəbililiridin kenglidə Israillning Hudasi Pərvərdigarnı seçinip-izdəxkə irada tikligənlər ata-bowilirinining Hudasi bolqan Pərvərdigarqa kurbanlık kılıx üçün Yerusalemoja kelixti. <sup>17</sup> Xundak kılıp ular Yəhuda padixaḥlıqining küçini axurup, Sulaymannıq oqlı Rəhəboamnı üq yil küqləndürdü; qünki Yəhudadikilər üq yil Dawutning wə Sulaymannıq yolidə mangoranıdi.

<sup>18</sup> Rəhəboam Maḥalatni əmrigə aldı. Maḥalat Dawutning oqlı Yərimotning kizi; uning anisi Yəssənəng oqlı Eliabning kizi Abihayıl idi. <sup>19</sup> Maḥalattin Rəhəboamoja Yəux, Xemariya wə Zaḥam degən oğullar terəldi. <sup>20</sup> Keyinkı wakıtlarda Rəhəboam yənə Abxalomning nəvrə kizi Maakaḥni əmrigə aldı; u uningoja Abiya, Attay, Ziza wə Xelomitlarnı tuqup bərdi. <sup>21</sup> Rəhəboam Abxalomning nəvrə kizi Maakaḥni əmrigə alojan barlıq ayalları wə kenizəkliridin bəkrək səyətti; qünki u jəmiy on səkkiz ayal wə atmix kenizəknı əmrigə alojan; u jəmiy yigirmə səkkiz oqul, atmix kız pərzənt kərgən. <sup>22</sup> Rəhəboam Maakaḥdin bolqan oqlı Abiyani kerindaxlırı iqida həmmidin qong xahzadə kılıp tikildi, qünki u uni padixaḥlıqka waris kilməkqi idi. <sup>23</sup> Rəhəboam akılanılık bilən ix kərüp, oğullarını Yəhudanıng barlıq zeminliri wə Binyaminning barlıq zeminliridiki barlıq korojanlıq xəhərlərgə orunlaxturup, ularmı naḥayıti kəp zapas ozuk-tülüük bilən təminlidi; u yənə ularqa nuroğun hotun elip bərdi.

### Rəhəboam Pərvərdigarqa yüz əriydu

1Pad. 14:21-31

**12**<sup>1</sup> Rəhəboamning padixaḥlıkı mustəhkəm bolqanda, xundakla küqəygəndə, xundak boldiki, u Pərvərdigarning kanun-əhkamlarını tərk kıldı wə pütkül Israillarmu uningoja əgixip kətti. <sup>2</sup> Wə ularning Pərvərdigarqa wapasılık kılıqını tüpəylidin, Rəhəboam səltənətinining bəxinqi yılıda xundak boldiki, Misirning padixaḥı Xixak Yerusalemoja hujum kəzəjidi. <sup>3</sup> Xixak bir ming ikki yüz jəng hərwisi, atmix ming atlıq əskərnı baxlap kəldi; u ezi bilən billa Misirdin elip qıkkən ləxkərlər, jümlidin Liwiyəliklər, Sukkiylar wə Efiopiylər san-sanaksız idi. <sup>4</sup> U Yəhudələrə təwə bolqan korojanlıq xəhərlərni ixojal kıldı, andin Yerusalemoja hujum kılıxka kəldi. <sup>5</sup> Bu qəsədə Xixak səwəbidin Yəhuda əməldarlıri Yerusalemoja yiojılıxkanıdi; Ximaya pəyəqəmbər Rəhəboam wə əməldarlarining yenioja kılıp ularqa: — Pərvərdigar mundak dəydi: — «Sılər meningdin waz kəqkininqlər üçün, Mənəmə silərdin waz keqip Xixakning kəlioja tapxurdum» dəydi, dedi.

<sup>6</sup> Xuni anglap, Israıl əməldarlıri bilən padixaḥ əzlirini təwən kılıp: — Pərvərdigar adildur, deyixti.

<sup>7</sup> Pərvərdigar ularning əzlirini təwən kiliqanlığını kərüp Pərvərdigarning səzi Ximayaçıja yetip kelip: —«Ular əzlirini təwən kiliqanıqən, Mən ularnı əhalək kılmay, bəlkı ularqa azojınə nijat kərsitimən wə Mening kaynap turojan oqəzipim Xixakning kəlioja tapxurdum» dəydi.

**11:15 «yukarı jaylar»** — Təwrattiki «Kan.» 12:5-14da wə baxkə munasiwətlik yərlərdə, Huda Israillarqa: Birsi Manga atap kurbanlık kilsə, pəkət «Əzüm tallıqan jayda kurbanlık kilsən, dəp tapılıyud». Israillning tarihidə Huda muxundak kurbanlık kiliqidən birnəqqə jayni bekitkəndi (bir waqtta pəkət birlər jayni bekitkəndi). Birək Israillar bəlkim ezi könəyliklərindən sakit kılıp taqı qoşkılırlı katarlıq yüksək jaylarda Hudaçı ibadət kılıp kurbanlık kiliqan. Buning xundak bir hətiri bar idiki, ular ətrapidiki butpərəslərinin təsirini köbul kılıp, xı yərdə hərhil butlarojumu qoşunup, hətta butpərəslərgə əgixip «insan kurbanlık»larnımu kılıxi mümkün wə dərəvəkə kəp waqtılarda xundak kıldı (məsilən, «Əz.» 16:21, 20:26ni kərtüng).

## « Tarih-təzkirə «2» »

təkəlməydu. <sup>8</sup> Həlbuki, ularning Manga bekiniç bilən dunyadiki padixahlıqlar oja bekiniç ning qandak pərkə barlıqını bilip yetxi üçün, ular Xixakka bekindi bolidu» — deyildi.

<sup>9</sup> Xuning bilən Misir padixahı Xixak Yerusalem oja hujum kılıp, Pərvərdigarning əyidiki həzinə-baylıklar bilən padixahının ordisidiki həzinə-baylıklarını elip kətti. U həmmisini, jümlidin Sulayman yasatkan altun sipar-kalçanları koymayı elip kətti. <sup>10</sup> Ularning ornidə Rəhəboam padixah mistin birmunqə sipar-kalçanları yasitip, ularını padixah ordisining kirix yolunu saklaydiqan pasiban bağlirining kolioja tapxurdu. <sup>11</sup> Padixah hər ketim Pərvərdigarning eyigə kiridiqan qaçda, pasibanlar u kalçanları elip tutup turatti, andin ularını yənə pasibanhaniqə akelip kojuvattı.

<sup>12</sup> Xuning bilən padixah əzini təwən kılqandın keyin, Pərvərdigarning oqəzipi uningdin yenip, uni tamaman yokitiwtəmidi; Yəhudadikilər iqidimu az-tola yahxi ixlar teplidi.

<sup>13</sup> Padixah Rəhəboam Yerusalemda asta-asta kudrat tepi, eż səltənitini sürətti. Rəhəboam təhtkə qıkkən qeojda kırık bir yaxta idi; u Yerusalemda, yəni Pərvərdigar Oz namini tikləx üçün pütkül Israil əbililəri iqidin talliojan xəhərdə on yəttə yil səltənat kıldı; Rəhəboamınning anisining ismi Naamah bolup, u Ammoniy idi. <sup>14</sup> Rəhəboam kəngliđe Pərvərdigarnı izdəxni niyet kilmiojanlıq tüpəylidin rəzillik kıldı.

<sup>15</sup> Rəhəboamınning barlık kılqan ixliri baxtin-ahiroiqə nəsəb hatiriliridiki «Ximaya pəyojəmbərninq səzləri» wə «Aldin kərgüqi İddoning səzləri» də pütülgən əməsmidi? Rəhəboam bilən Yəroboam otturısida uruxlar tohtimay bolup turatti. <sup>16</sup> Rəhəboam ata-bowilili arısında uh-lidi, «Dawutning xəhəri» gə dəpnə kılındı. Oqlı Abiya uning orniqə padixah boldı.

### Abiya Yəhuda üstigə həküm sürüdu

1Pad. 15:1-8

**13** <sup>1</sup> Padixah Yəroboamınning səltənitining on səkkizinci yili Abiya Yəhudanıng üstigə padixah boldı. <sup>2</sup> U Yerusalemda üç yil səltənat kıldı; uning anisining ismi Mikaya bolup, u Gibeahlı Uriyəlninq kizi idi. Abiya bilən Yəroboam otturısida urux boldı. <sup>3</sup> Abiya jəng kılıx üçün hillanojan jəngqilərdin tət yüz mingni baxlap qıktı; Yəroboammu hillanojan batur jəngqilərdin səkkiz yüz mingni baxlap qıkip, Abiyaqa karxi səp tütüp turdi.

<sup>4</sup> Abiya Əfraim taqılık rayonidiki Zəmarayım teojoja qıkip mundak dedi: — «I Yəroboam wə Israil həlkı, gepimgə kulak selinglər! <sup>5</sup> Bilməmsilər, Israilning Hudasi Pərvərdigar «tuzluk əhdə» kılıp, Israilning üstidiki padixahlıknı Dawutka wə uning əwladlırioja mənggütə təkdim kılqanoğu? <sup>6</sup> Lekin Dawutning oqlı Sulaymannıng kuli, Nibatning oqlı Yəroboam əkozqılıp eż oqojisidin yüz eridi. <sup>7</sup> Xuning bilən bəzi muttəhəmlər, «Bəliyalning balılırı» uning yenioja yioqılıp, Sulaymannıng oqlı Rəhəboam bilən karxilikixkə əzlirini küqləndirdi; Rəhəboam u qaođa tehi yax, səbiy balıdək bołożaqka, ularoja təng keləlmidi. <sup>8</sup> Əmdi silər Pərvərdigarning Dawutning əwladlırinin kolioja tapxuroqan padixahlıqıja karxi qıkip «əzimizni kərsitimiz» daysıslı; silərning adımları dərwəkə keptür; silərdə yənə Yəroboam silərgə yasap bərgan, ilahılar dəp karılıdiqan altun mozaylar bar. <sup>9</sup> Silər Pərvərdigarning kahinləri bolğan Həruning əwladlıri bilən Lawıylarnı əkoqlıwetip, yər yüzidiki baxka əllər kılıqınıdək əzliringlərə haliojanqə kahin tikiliwalıjan əməsmidinqilar? Kimdəkim bir torpaq wə yəttə kozını elip kelip əzümnü kahinlikə beoqıxlaymən desə, u Huda bolmiojan butlar oja kahin bolalaydu! <sup>10</sup> Lekin

**12:7** «... ularoja azojinə nijat kərsitimən» — yaki «...ularni bir'azdin keyin kütküzimən» yaki «...ularni waqtinqə kutkuzimən».

**12:12** «Yəhudadikilər iqidimu az-tola yahxi ixlar teplidi» — yaki «Yəhudadikilər azraq yahxılıknı kerdii».

**13:5** «tuzluk əhdə» — demək, tuz bilən ipadıləngən. «Law.» 2:13 wə «Qol.» 18:19ni kərting. Təwrat wə Injilda (uyorular arısında bolğandak) tuz bolsa «mənggülük»ning, «qırımaslık»ning wə «tam»ning simwolidur.

**13:7** «Bəliyal» — Xəytanning baxka bir ismidur. «Bəliyalning balılırı» iplas adəmlərni bildürdü.

biz bolsak, Pərvərdigar bizning Hudayimizdur, biz uningdin waz kəqmiduk; Pərvərdigarning hizmitidə bolğan kahinlar bolsa Hərunnig əwlədliridur, Lawiylar ularning hizmitidə turmaçta. <sup>11</sup> Ular hər künü atisi-ahximi Pərvərdigar oja kəydürmə kurbanlıklarnı sunup, esil huxbuy yakıdu. Pakiz xırəgə «təkdim nanlar»mu tizi pəyərli, hər künü kəqtə ular altun qiraqdən üstidiki qiraqları yandurulidur; qünki biz Hudayimiz Pərvərdigarning tapxurukçioja əmal kılıp keliwətimiz. Bırak silər bolsanglar uningdin waz kəqtinglər. <sup>12</sup> Kərənglər, Huda bizni Baxlıojuqı bolup biz bilən billidur; kollırıqə kanay aloqan, silərgə hujum kılıxka signal qılıxka təyyar turidioqan uning kahinlirimiz biz bilən billidur. I Israfil balılıri, ata-bowanglarning Hudasi bolğan Pərvərdigar bilən jəng kilmənglər; qünki silər hərgiz oqılıbə kazinalmaysılər».

<sup>13</sup> Lekin Yəroboam ularning arkısından hujum kilmək üçün bəktürmə koyqanidi. Xundakki, Israillar Yəhəudaların aldi təripida idi wə bəktürmə koxun ularning arkə təripida saklap turatti. <sup>14</sup> Yəhəudalar burulup ərəfə, mana əzliyi aldi-arkidin hujum oja uqravatatti; ular Pərvərdigar oja pəryad kətürdi, kahinlarmu kanaylarnı qaldı. <sup>15</sup> Buning bilən Yəhəudalar kəttik quşan ketürüxti; wə xundak boldiki, Yəhəudalar kəttik quşan ketürüxüwatkanda, Huda Yəroboam bilən barlıq Israillarnı Abiya bilən Yəhəudaların aldidin urup terə-pərəng kıldı.

<sup>16</sup> Israillar Yəhəudaların aldidin qaqtı; Huda ularını Yəhəudaların kəlioja tapxurdu. <sup>17</sup> Abiya bilən uning adəmliri Israillarnı kəttik kiroqın kıldı; Israillardin hillənqan bəx yüz ming əskər kətl kılındı. <sup>18</sup> Bu qəqəda Israillar təwən kılındı; Yəhəudadikilər ata-bowilirin Hudasi Pərvərdigar oja təyanojanlıq üçün oqılıbə kazandı. <sup>19</sup> Abiya Yəroboamın kəynidin kəoqlap mangdi; u uning ilkidin birkənqə xəhərini, yəni Bəyt-Əl wə uningoja karaxlıq yeza-bazarları, Yexanah wə uningoja karaxlıq yeza-bazarları, Əfron wə uningoja karaxlıq yeza-bazarları tərtiwaldı. <sup>20</sup> Yəroboam Abiyaning künliridə kaytidin küqlinəlmidi. Pərvərdigarning uni uruxi bilən ueldi.

<sup>21</sup> Abiya bolsa əzini kudrat tapkuzdi; u on tət hotun elip, yigirmə ikki oojul, on altə kiz pərzənt kerdə. <sup>22</sup> Abiyaning baxka ixliri, uning mangojan yolları wə eytkən səzləri «İddo pəyərəmbərnin təhlili»də pütülgəndür.

### Asa Yəhuda üstidə həküm süridu – uning etikəti

1Pad. 15:9-12

**14** <sup>1</sup>Abiya ata-bowiliri arisida uhlidi, kixilər uni «Dawut xəhəri»gə dəpnə kıldı. Ooğlu Asa uning orniyoja padixaḥ boldi. Asa padixaḥ bolğan künlərdə on yil tinq etti. <sup>2</sup> Asa Hudasi Pərvərdigarning nəziridə durus wə toqra bolğanını kıldı. <sup>3</sup> U yat əllərdin kəlgən but kurbangahlırını wə «yukiri jaylar»ni yoktip, «but türwük»lərni ərüp qekip, Axərah butlirini kisip taxlıdi, <sup>4</sup> Yəhəudalar oja ata-bowilirin Hudasi bolğan Pərvərdigarnı izdəxnisi, mukəddəs kənun-əmrlərni tutuxni əmr kıldı. <sup>5</sup> U yənə Yəhuda zeminidiki hərbir xəhərlərin «yukiri jaylar»ni wə «küñ türwükləri»ni yokattı. U qəqəda pütün padixaḥlıq uning həkümranlığında tinq-asayıxılıqta etti. <sup>6</sup> U yənə Yəhuda zeminidə birnəqqə koroqanlıq xəhərlərni saldurdı, qünki yurt-zemir aramlıqta boldı; Pərvərdigar uningoja aramlıq bərgəqkə, xu yillarda həq urux bolmədi. <sup>7</sup> U Yəhəudalar oja: — Zemin aldimizda tinq turoqanda, bu xəhərlərni sepi bilən körxalojan, munarlıq, baldaklıq kowukluları bolğan xəhərlər kılıp kurayı; qünki biz Hudayimiz Pərvərdigarnı izdiginizim üçün U tinqlik bərdi; biz Uni izdəp kəldük wə U bizning tət

13:10 «Lawiylar ularning hizmitidə turmaçta» — yaki «Lawiylar uning hizmitidə turmaçta» — yəni Hudanıng hizmitidə.

13:18 «təwən kılındı» — yaki «məqəlup kılındı».

14:3 «u yat əllərdin kəlgən but kurbangahlırını wə «yukiri jaylar»ni yoktip...» — 11:15 wə izahatını kerüng. ««Axərah» butlar» — bəlkim butpərəslilikə beqixlanıjan dərəhəliklərdür. Dərəhələr bəlkim «ayal məbəd» xəklidə oyulojan yaki nəkixləngən boluxı mumkin idi.

14:5 «küñ türwükləri» — yaki «isrikgahlar» yaki «küyax məbədli».

## « Tarih-təzkirə «2» »

ətrapimizda bizgə aramlıq bərdi, dedi. Xuning bilən ular küruluxni baxlıdı wə ixliri onguxluk boldı. <sup>8</sup> Asanıng қoxunu bar idi; Yəhuda qəbilisidin qalçan wə nəyzə bilən қorallanojan üq yüz ming əskiri, Binyamin qəbilisidin sipar wə okya bilən қorallanojan ikki yüz səksən ming kixilik; ularning həmmisi batur əzimətləri idi.

<sup>9</sup> U qəqədə Zərahı isimlik bir Efiopiyy milyon kixilik қoxunu bilən üq yüz jəng hərvisini baxlap, Asaşa hujum қozojap Marəxahəja kəldi. <sup>10</sup> Asa uning bilən қarxılıxıqça atländi; ular Marəxahəqə yekin Zəfatah jilojisiqa kelip, bir-birigə қarxi səp tütüp turuxti. <sup>11</sup> Asa Hudasi Pərvərdigar oğla nida kılıp: — I Pərvərdigar, Əz bəndəngə yardımərsəng, u küqlük bolsun, ajiz bolsun Sən üçün ھەڭقانqə ix əməs. I Pərvərdigar Hudayımız, bizgə yardımə kılqəysən; qünki biz Sanga tayinimiz wə Sening namingda bu zor қoxunqə қarxi atlinip qıktuk. I Pərvərdigar, Sən bizning Hudayımızdursən, insanlar Seningdin oqalip kalmışın! — dedi.

<sup>12</sup> Xuning bilən Pərvərdigar Asa wə Yəhudalar alındıda Efiopiyləri urup tiripirən kiliwətti, Efiopiylər qaqtı. <sup>13</sup> Asa əz adəmləri bilən birlikdə ularnı taki Gərarojıqə қoqlıdı; Efiopiylər xundak yikitildiki, ulardın bir adəməmə tirik kalmıdı; qünki ular Pərvərdigarning alındıda wə uning қoxunu alındıda kukum-talkan kılındı. Yəhudalar qayıt zor jəng oğnimətlirini kolişa elip kətti. <sup>14</sup> Ular yənə Gərar ətrapidiki barlıq xəhərlərgə hujum kılıp ixojal kıldı; qünki Pərvərdigardin zor bir körkənq muxu xəhərlərdikilərni başkanıdi. Yəhudalar yənə həmmə xəhərni birnimü կոյmay bulang-talang kıldı, qünki ularda tolimu kəp mal-mülük bar idi. <sup>15</sup> Ular yənə mal bəkən qarwiqıllarning qedir-кotanlıriqimu zərb kılıp, nahayıti kəp koy wə təgilərni elip Yerusaleməqə käytti.

### Azariya pəyərəmbər Asaşa agah wə rişbat beridu; Asa uningə əməl kılıdu

**15** <sup>1</sup> Hudanıng Rohı Odədnıng oölli Azariyanıng üstigə qüxti. <sup>2</sup> Xuning bilən u Asa bilən kərübükkə qıkip uningə: — I Asa, pütkül Yəhudalar wə Binyaminlar, manga қulak selinglər! Silər Pərvərdigar bilən billə bolqojinglarda, Umu silər bilən billə bolidu. Silər Uni izlisənglər U silərgə tapkuzulidu; lekin silər Uningdin waz kəqsənglər U silərdin waz keqidü. <sup>3</sup> Israillar uzun künlərgi qə həkkiy Huda, talim beridioqan kahin wə қanun-əhkamlardın juda bolup yürdü; <sup>4</sup> Lekin ular kiyinqılıkta қalojan wakıtlarda Israilning Hudasi Pərvərdigar oğla käytip, Uni izdidi wə U ularıqə eziñi tapkuzdi. <sup>5</sup> U wakıtlarda qıkip-kirip turoqanlaraqə həq aramlıq bolmiojan, qünki hərkəysi əl-yurtlar malimanqılık iqidə turattı. <sup>6</sup> Huda ularnı hərhil kiyinqılık-malimanqılık iqidə қalduroqaqka, məmlikət bilən məmlikət, xəhər bilən xəhər əzara soküxup wəyran boldı. <sup>7</sup> Lekin silər bolsanglar, kəysər bolunglar, məzmut turup kolliringlərni boxatmanglar, qünki əməllirinqlarning ejir-inami bardur, dedi.

<sup>8</sup> Asa bu gəplərni wə Odəd pəyərəmbər bərgən bexarətni anglioqanda u dadillixip, pütün Yəhuda wə Binyamin zəminlirida, xundakla əfraimning taqlıq rayonlırında koloja qüxürgən hərkəysi xəhərlərdiki yirginqlik butlarnı yokattı wə yənə Pərvərdigarning eyidiki aywan alındıa turoqan Pərvərdigar կurbangahını yengibaxtin yasatti. <sup>9</sup> U barlıq Yəhudalar wə Binyaminlarnı, xuningdək ularning arısında oltaraklaxkan barlıq əfraimiy, Manassəhiy, Ximeoniy musapırılırını yioqdi (qünki nuroqun Israillar Asanıng Hudasi Pərvərdigarning uning bilən billə ikənlilikini kərgən bolup, Israildin qıkip Asa tərəpkə etkənidir). <sup>10</sup> Asanıng səltənətinin on bəxiñqi yili üçinqi ayda ular Yerusaleməqə yioqıldı. <sup>11</sup> Xu künü ular elip kəlgən jəng oğnimətliridin

<sup>14:9</sup> «Efiopiyy» — yaki «Həbəx» (bir millətning nami). İbraniy tilida «Kuxiy».

<sup>14:11</sup> «Əz bəndəngə yardımərsəng, u küqlük bolsun, ajiz bolsun Sən üçün ھەڭقانqə ix əməs» — yaki «küqlükler bilən ajızlar otturisidiki jəngdə Seningdin bələk yardımçı yoktur».

<sup>15:8</sup> «Asa bu gəplərni wə Odəd pəyərəmbər bərgən bexarətni anglioqanda...» — ikki imkaniyət bar: (1) Azariya atisi Odədnıng ismi bilən atılıttı; (2) uning atisımı Asaşa bexarət bərgənidi. Biz ikkinçisi pikirgə mayilmiz; qünki tekistə «bu gəplərni wə... bexarətni anglıdi» deyildi. «yirginqlik butlar» — ibraniy tilida «yirginqlik nərsilərni».

## « Tarih-təzkirə «2» »

yəttə yüz buğa wə yəttə ming köyni Pərvərdigarqa atap կurbanlıq կildi..<sup>12</sup> Ular yənə ata-bowilirining Hudasi bolqan Pərvərdigarnı pütün կəlbı wə bütün jeni bilən izdəxkə bir əhdə tütüxti;<sup>13</sup> əhdidə, Israilning Hudasi bolqan Pərvərdigarnı izdimigən կeri-yax, ər-ayal deməy həmmisi oltürülsün, deyildi..<sup>14</sup> Ular yüksəri awaz bilən warkirax wə kanay həm buroja qelix bilən Pərvərdigarqa կəsəm berixti.<sup>15</sup> Pütük Yəhuda jamaiti iqlik կəsimidin xadlandı; qunki ular pütün կəlbı bilən կəsəm iqlikən bolup, Pərvərdigarnı tolimu təlmürüp izdidi; wə U ularqa Өzini tapkuzdi. Pərvərdigar ularqa tət ətrapida aramlıq ata կildi.<sup>16</sup> Asa padixah, yəna qong anisi Maakəhni yirginqlik bir «axerah» tüwrükni yasiqini üçün hanixlik mərtiwişidin qüxürüwətti. Asa bu yirginqlik butni kesip, ayaq astida qəylidi wə Kidron ilojsida kəydürüwətti.<sup>17</sup>

<sup>17</sup> «Yukarı jaylar» yokitilmisimu, Asaning կəlbı Pərvərdigarqa pütünləy beqixlanqanidi.<sup>18</sup>

<sup>19</sup> Həm atisi həm u ezi Parvərdigarqa atap yasiqan nərsilərni, jümlidin kümüx bilən altunni wə türlük қaqa-kuqılarnı Hudanıng əyigə kəltürdi.

### Asanıng ixənq kilməydiqan yərliri

1Pad. 15:16-24

**16**<sup>1</sup> Xu wağittin tartip taki Asanıng səltənitining ottuz bəixinqi yilioğqə urux bolup başındı. Asanıng səltənitining ottuz altinqı yılı, Israilning padixahı Baaxa Yəhudaqə ərəbi hujum կildi; heqkim Yəhudanıng padixahı Asa bilən bardı-kaldı kilmisun dəp, Ramah xəhərinə məhkəm kılıp yasidi.<sup>2</sup> U wağitta Asa Pərvərdigarning əyidiki həzinilərdin wə padixahıning ordisidiki həzinilərdin altun-kümüxni elip ularnı Dəməxkə turuxluk Suriyə padixahı Bən-Hədadka əwətip wə bu həwərni yətküzüp: —<sup>3</sup> «Mening atam bilən silining atılırinining arısında bolqandək mən bilən silining arılırida bir əhdə bolsun. Mana, siligə kümüx bilən altun əwəttim; əmdi Israilning padixahı Baaxa bilən bolqan əhdiliridin kollırını üzsilə; xuning bilən u meni kamal kılıxtın kol üzsun» — dedi.

<sup>4</sup> Bən-hədad Asa padixahıning səzığə kirip, eż koxunining sərdarlarını Israilning xəhərlirigə hujum kılıxkə əwətip, Ijon, Dan, Abal-mayim, Naftalidiki barlıq ambar xəhərlirini bekindurdu.

<sup>5</sup> Baaxa bu həwərni anglap, Ramah istihkəmini yasaxtın կəlini yiqip, kuruluxlarning həmmisini tohtattı. <sup>6</sup> Asa padixahı bolsa pütük Yəhudanıng adəmlirini baxlap, Baaxa Ramah xəhərini yasaxkə ixlətkən taxlar bilən yaçqalarnı Ramahtın toxup elip kətti. U muxularnı ixtlitip Gebani wə Mizpaqı məhkəm kılıp yasidi.

<sup>7</sup> U qaoqla, aldin kərgüqi Հanani Yəhuda padixahı asanıng yenioja kelip uningoja: — Өzüng Pərvərdigar Hudayingoja əməs, bəlki Suriyə padixahıja tayanojanlıq üçün Suriyə padixahınını koxuni eż kolundın kutuldı. <sup>8</sup> Efiopiylər bilən Liwyeliklər qong bir koxun əməsmidi? Jəng hərwiliri wə atlık əskərləri intayın kəp əməsmidi? Lekin sən pəkət Pərvərdigarqa tayanojanda, ularnı կəlungsıq tapxuroqanıdi. <sup>9</sup> Qunki Pərvərdigar kəngli Manga tamamən sadık bolqanlarqa yardımə bolup, Өzünni կudratlık kərsitə dəp, kezlirini pütün yər yüzidə uyan-buyan yügürtidü. Sən bu ixta bək əhməklik kıldındı. Əmdi buningdin keyin uruxlardın halas bolalmaysən, dedi. <sup>10</sup> Buni anglaplə Asa aldin kərgüqiqə intayın ojəzəplənilip, uni zindanoja solap կoydı; uning bu səzığə կəhri կaynap kətti. U xu wağıtlarda

<sup>15:11</sup> «xu kün ular elip kəlgən jəng qənimətləri...» — 14:14-15ni körüng.

<sup>15:13</sup> «keri-yax» — yaki «qong-kıqılık».

<sup>15:15</sup> «tolimu təlmürüp izdidi» — ibraniy tilida «barlıq intizarlılıq bilən izdidi».

<sup>15:16</sup> «qong anis» — muxu yərdə ibraniy tilida «anis» bilən ipadilinidü. «hanix mərtiwişi» — bu səzgə karloqanda uning qong anisi Maakəh padixahlıktı ikkinçi orunda tutarı.

<sup>15:16</sup> 1Pad. 15:13

<sup>15:17</sup> 1Pad. 15:14

<sup>15:18-19</sup> 1Pad. 15:15

<sup>16:1</sup> «16-bab» — biz 15:19ni 16-bab iqiqə kirgüzduk.

## « Tarih-təzkirə «2» »

həlkətin bəzilirigə zulum selixkə baxlıqanıdi.

<sup>11</sup> Mana, Asanıng kılıqan ixliri baxtin ahirloqıq «Yəhuda wə Israil padixahlırinin tarıhnamısı»da pütülgəndur. <sup>12</sup> Asanıng səltənitining ottuz tokkuzinqi yılıda putida bir kesəl pəyda boldı; wə kesili baroqanseri eoqırlixip kətti; lekin u aqrioqandimu Pərwərdigarnı izdimidi, bəlki pəkət tewiplardinla yardım izdidi. <sup>13</sup> Asa səltənitining kırık birinqi yılıda əldi, ata-bowliri arısında uhlidi. <sup>14</sup> Həlkələr uni «Dawut xəhiri»da əzığə atap təyyarlıtip kolıqan kəbriga dəpnə kıldı. Ular uni əttarlarning usulu bilən təngxəlgən hərtürlük dora-dərmandın bolğan bir ari-laxma pürkəlgən jinazioqa yatçuzdi həmdə uningoşa atap nuroqun huxbuy yandurdi.

### Yəhoxafat Yəhūdaqa səltənat əlidü

**17** <sup>1</sup>Oqlı Yəhoxafat Asanıng orniqə padixah boldı; u Israil padixahlıkıqa takəbil turux üçün əzini küqəytti. <sup>2</sup> U hərbiy küqlərini Yəhūdanıng həmmə koroqanlıq xəhərlirigə orunluxturdu həmdə Yəhūda zeminiqə wə atisi Asa ixojal kılıqan Əfraimdiki hərkəysi xəhərlərgə mudapiət küqlərini turoquzdi. <sup>3</sup> Pərwərdigar Yəhoxafat bilən billə boldı, qunki u atisi Dawutning baxta yürgüzgən yollarında mengip Baal butlirini izdimidi, <sup>4</sup> bəlki atisining Hudasinila izdəp, Uning əmərliridə mengip, Israillarning kilmixlirini dorimidi. <sup>5</sup> Xunga, Pərwərdigar uning padixahlıktiki həkümranlıqını mustəhkəmlidi; pütküll Yəhūdadadikilər uningoşa salam-sowoqlarnı sunup turdi; xuning bilən uning mal-mülki nahayiti kəp, xan-xəhrəti nahayiti yüksəri boldi. <sup>6</sup> U Pərwərdigarning yollarında mangəqə, oqyrətlək boldı; uning üstigə u Yəhūda zeminidin «yükəri jaylar»nı wə Axərah butlirini yokattı. <sup>7</sup> Uning səltənitining üçinqi yılı əzininə əməldərlərinidin Bən-Hayıl, Obadiya, Zəkəriya, Nətanəl, Mikayalarnı Yəhūdanıng xəhərləridə həlkəkə təlim berixkə əwtətti. <sup>8</sup> Ular bilən billə baroqanlardın yənə Xemaya, Nətaniya, Zəbadiya, Asahəl, Xəmirəmot, Yonatan, Adoniya, Tobiya, Tob-Adoniya qatarlıq birkənqə Lawılyar, xundakla yənə Əlixama bilən Yəhōram deyən ikki kahinmu bar idi. <sup>9</sup> Ular Pərwərdigarning Təwrət ənənəni kitabını aloqəq berip, Yəhūda zeminidiki barlık xəhərlərni arılap yürüp həlkə arısında təlim berətti.

<sup>10</sup> Yəhūdanıng ətrapidiki məmlikatlarning həmmisini Pərwərdigarning körkunjı bastı wə ular Yəhoxafat bilən urux kılıxka petinalmayıttı. <sup>11</sup> Filistylərdin bəziliri Yəhoxafatka sowoqasalamlar wə kümüx olpanlarını tapxurdu; Ərəblərmə padiliridin uningoşa yəttə ming yəttə yüz kəqkar, yəttə ming yəttə yüz teka sowoqə kıldı. <sup>12</sup> Yəhoxafat baroqanseri karamat kudrat tepip, Yəhūdada birnəqqə koroqan wə ambar xəhiri bina kıldı. <sup>13</sup> U Yəhūdanıng hərkəysi xəhərləridə nuroqun maddiy əxya zapisi təyyarlıdi; Yerusalemımdı uning zəbərdəs batur jəngqiliri bar idi.

<sup>14</sup> Jəmətlili boyiqə ularning sani təwəndikiqə: —

Yəhūda kəbilisidiki mingbaxlıri iqidə Adnah sərdar bolup, batur jəngqilərdin üq yüz mingəqə baxlamqılık kılətti; <sup>15</sup> Adnahıng kol astida Yəhōhanan sərdar bolup, ikki yüz səksən ming adəmgə baxlamqılık kılətti; <sup>16</sup> Yəhōhananning kol astida Zikrining oqlı Amasiya bar idi; u Pərwərdigaroqə əzini atıwətkən adəm bolup, ikki yüz ming batur jəngqigə baxlamqılık kılətti. <sup>17</sup> Binyamin kəbilisi iqidə Eliyada deyən batur bir jəngqi bolup, okya wə kalkan bilən körallanqan ikki yüz ming batur jəngqigə baxlamqılık kılətti; <sup>18</sup> Eliyadanıng kol astida Yəhōzabad bolup, jənggə təyyar əxundun bir yüz səksən ming adəmgə baxlamqılık kılətti. <sup>19</sup> Bularning həmmisi padixahıning hizmitidə hazır turatti; padixahıning yənə pütün Yəhūda zeminidiki koroqanlıq xəhərlərgə orunluxturulmuş adəmləri bolsa, ularning sırtida idi.

<sup>16:11</sup> «Yəhūda wə Israil padixahlırinin tarıhnamısı» — mumkinqliki barkı, bu kitab Təwrətəki «Padixahlar»dur.

<sup>16:14</sup> «uningəqə atap nuroqun huxbuy yandurdi» — yaki «uning hərəmitidə qong bir gülhan yandurdi».

<sup>17:7</sup> «Mikayalar» — yaki «Mikalar».

<sup>17:15</sup> «Yəhōhanan» — yaki «Yəhənan».

<sup>17:19</sup> «bularning həmmisi» — bəlkim 14-18-ayəttiki yolbaxqıllar wə 18-ayəttiki «jənggə təyyar turidioqanlar»ni kərsitidu.

## « Tarih-təzkirə «2» »

### Yəhoxafat Aḥab bilən ittipakḍax bolidu

1Pad. 22:2-36

**18<sup>1</sup>** Yəhoxafatning mal-mülki naḥayiti kəp, xan-xəhrəti naḥayiti yüksəri boldı; u Aḥab bilən 18<sup>1</sup> կudilixip ittipaklxasti. <sup>2</sup>Birnəqqə yıldın keyin u Aḥab bilən kərəxüxkə Samariyəgə bardı. Aḥab bolsa uningoja wə uning həmrəhlirioja atap nuroqun kala, koy soydi; andin u uni Gileadtiki Ramotka billə hujum kılıxka unattı. <sup>3</sup>İsrail padixaḥı Aḥab Yəhədua padixaḥı Yəhoxafattı: — Əzləri mening bilən billə Gileadtiki Ramotka berixkə mağul bolamdila? — dəp soriwidi, u: — Biz silining-mening dəp ayrimaymız; mening həlkim əzllirinin həlkidur. Mən əzləri bilən billə jəng kılıxka barmay turmaymən, dəp jawap bərdi. <sup>4</sup>Lekin Yəhoxafat Israilning padixaḥıoqa: — Ətünimənki, bugün awwal Pərvərdigarning sezini sorap kergaya, dedi.

<sup>5</sup>Xuning bilən Israilning padixaḥı pəyojəmbərlərni, yəni tət yüz adəmni yioşdurup ulardin: — Biz jəng kılıqli Gileadtiki Ramotka qıksaq bolamdu, yok?» dəp soriwidi, ular: «Qıkkın, Huda uni padixaḥıning kolioqa beridu, deyixti.

<sup>6</sup>Lekin Yəhoxafat bolsa: — Buların baxka yol sorioqudək, Pərvərdigarning birər pəyojəmbiri yokmidu? — dəp soridi.

<sup>7</sup>Israilning padixaḥı Yəhoxafatka jawab berip: — Pərvərdigardin yol soraydiqan yənə bir adəm bar; lekin u menin toqramda kutluknı əməs, balki daim balayı'apətni kərsitip bexarət bərgəqkə, mən uni eç kerimən. U bolsa Imlahıning oqlı Mikayadur, dedi. Yəhoxafat: — I aliyliri, sili undak demigəyla, dedi.

<sup>8</sup>Andin Israilning padixaḥı bir qakirini kığkırıp uningoja: — Qakkan berip, Imlahıning oqlı Mikayani qakırtıp kəl, dəp buyrudi.

<sup>9</sup>Əmdi Israilning padixaḥı bilən Yəhədaning padixaḥı Yəhoxafat xəhanə kiyimlirini kiyixip, Samariyəning dərwazısının aldidiki hamanda hərbiri ez təhtidə oltruxxtı; ularning aldida pəyojəmbərlərning həmmisi bexarət bərməktə idi. <sup>10</sup>Kənanahıning oqlı Zədəkiya bolsa əzi təmürdin münggüzlərni yasap: — Pərvərdigar mundak dəydu: — «Muxu münggüzlər bilən Suriylərni yokatkuqə üstüp ursila», dedi. <sup>11</sup>Həmmə pəyojəmbərlər xuningoja ohxax bexarət berip: «Gileadtiki Ramotka qikip sezsiz muwəppəkəyiət kazinila; qunki Pərvərdigar uni padixaḥıning kolioqa tapxuridikən», deyixti.

<sup>12</sup>Mikayani kığkırıqli baroqan həwərqı uningoja: — Mana, həmmə pəyojəmbərlər birdək padixaḥka yahxi həwar barmakta; əmdi etünimən, sening səzüngmu ularningki bilən birdək bolup, yahxi bir həwərni bərgin, dedi.

<sup>13</sup>Əmma Mikaya: — Pərvərdigarning hayatı bilən kəsəm kılımənki, Hudayim manga nemə eytsa, mən xuni eytimən, dedi.

<sup>14</sup>U padixaḥıning aldioja kəlgəndə padixaḥı uningdin: — I Mikaya, jəng kılıqli Gileadtiki Ramotka qıksaq bolamdu, yok? — dəp soriwidi, u uningoja jawab berip: — Qikip muwəppəkəyiət kazinislər; qunki düxmininglar kolliringlaroqa tapxurulidu, dedi.

<sup>15</sup>Lekin padixaḥı uningoja: — Mən sanga ənənə kətim Pərvərdigarning namida rast gəptin baxkısını manga eytməlkə kəsəm iqtüzüxüm kerək?! — dedi.

<sup>16</sup>Mikaya: — Mən pütkül Israilning taqlarda padıqisız köylərdək tarilip kətkənlikini kərdüm. Pərvərdigar: «Bularıñ işisi yok; bularıñ hərbiri tinq-aman ez əyigə əyatsun» dedi, — dedi.

<sup>17</sup>Israilning padixaḥı Yəhoxafatka: — Mana, mən siligə «U menin toqramda kutluknı əməs,

<sup>18:3</sup> «Biz silining-mening dəp ayrimaymız» — ibraniy tilida «Mən özüm sanga ohxax boliman» degən söz bilən ipadilinidu.

<sup>18:5</sup> «Qıkkın, Huda uni padixaḥıning kolioqa beridu» — Yəhoxafat: «Awwal Pərvərdigarning sezini sorap kələgəyla» daydu (4-ayət). Lekin «pəyojəmbərlər» «Pərvərdigar» (ibraniy tilida «Yəhəwə, Yəhəwəh») degən namni ixlatməy, balki «Huda» (ibraniy tilida «Ələhîm») dəp ixtlidü. Xunga Yəhoxafat «pəyojəmbərlər»ning bexarətliridin kəttik guman kılıqan bolsa kerək. Keyinkı ayətlərni körüng.

<sup>18:14</sup> «Qikip muwəppəkəyiət kazinislər; qunki düxmininglar kolliringlaroqa tapxurulidu» — xübhisizki, Mikaya bu sözni kinayilik, həjwi tələppuz bilən eytidü. Qunki padixaḥı dərhal uningdin gumanliniç əidalı (15-ayətni körüng).

## « Tarih-təzkirə «2» »

bəlki haman bayı'apətni kərsitip bexarət beridu», demigənmidim? — dedi.

<sup>18</sup> Mikaya yənə: — Xunga Pərvərdigarning sözini anglojin; mən Pərvərdigarning Əz təhtidə olturojanlığını, asmanning pütkül köxunliri uning yenida, ong wə sol təripidə turojanlığını kərdüm. <sup>19</sup> Pərvərdigar: «Kim Aḥabni Gileadtilki Ramotka qıkıp, xu yərdə ḥalak boluxka aldaydu?» — dedi. Birsi undak, birsi mundak deyixti; <sup>20</sup> xu wakitta bir roh qıkıp Pərvərdigarning al-dida turup: «Mən berip alday» dedi. Pərvərdigar uningdin: «Qandak usul bilən aldaysən?», dəp soriwidi, <sup>21</sup> u: «Mən qıkıp uning həmmə pəyoqəmbərlirining aəzizə yalojanqı bir roh bolimən», dedi.

Pərvərdigar: «Uni aldap ilkinggə alalaysən; berip xundak kıl» — dedi. <sup>22</sup> Mana əmdi Pərvərdigar sening bu həmmə pəyoqəmbərlirining aəzizə yalojanqı rohni saldı; Pərvərdigar sening toorangda balayı'apət kərsitip sezlidi» — dedi.

<sup>23</sup> Xuni anglap Kənanahning oqlu Zədəkiya kelip Mikayaning kaqitoja birni selip: — Pərvərdigarning Rohi կəysi yol bilən məndin etüp sanga söz kılıxka bardi?! — dedi.

<sup>24</sup> Mikaya jawab berip: Əzüngni yoxurux üçün iqlikirdiki eygə yügürgən künidə xuni kərisən, dedi..

<sup>25</sup> Israilning padixahı əmdi: — Mikayani elip kayturup berip, xələr hakimi Amon bilən padixahning oqlu Yoaxka tapxurup, <sup>26</sup> Ularqa tapılap: «Padixah mundak dəydu: — Uni zindanoqa solap mən tinq-aman yenip kəlgüçilik kynap, nan bilən suni az-az berip turunglar» — dənglər, dəp buyrudi.

<sup>27</sup> Mikaya: — Əgər sən həkikətən tinq-aman yenip kəlsəng, Pərvərdigar mening wasitəm bilən söz kilmioqan bolidu, dedi. Andin u yənə: — Əy jamaət, hərbiringlar anglangalar, dedi.

<sup>28</sup> Israilning padixahı bilən Yəhūdaning padixahı Yəhoxafat Gileadtilki Ramotka qıktı.

<sup>29</sup> Israilning padixahı Yəhoxafatka: — Mən baxka kiyapətkə kirip jənggə qikay; sili bolsila əz kiyimlirini kiyip qiksila, dedi. Israilning padixahı baxka kiyapət bilən jənggə qıktı.

<sup>30</sup> qünki xundak boldiki, Suriyəning padixahı jəng hərwisi sərdarlırioqa: — Qongliri yaki kiqıkları bilən əməs, pekət Israilning padixahı bilən sokuxunglar, dəp buyrudi.

<sup>31</sup> Wə xundak boldiki, jəng hərwilirining sərdarları Yəhoxafatni kərgəndə: — Uni qokum Israilning padixahı dəp, uningqə olixip hujum kilməkə boldi; lekin Yəhoxafat pəryad kətürdi, Pərvərdigar uningqə yardım bərdi. Huda ularni uningdin yıraklıxturdi; <sup>32</sup> qünki xundak boldiki, jəng hərwilirining sərdarları uning Israilning padixahı əməslikini kərgənda uni koqlımay, burulup ketip kəlixti.

<sup>33</sup> Əmma birəylən karisioqla bir okya etiwidi, ok Israilning padixahının sawutining mürisidin təwənki ulikidin etüp təgdi. U hərwikexigo: Hərwini yandurup meni səptin qıkarojın; qünki mən yaridar boldum, dedi. <sup>34</sup> U künəi jəng baroqanseri kəttik boldi. Padixah kəqkiqə Suriyənin uludilə əz jəng hərwisiə yəlinip erə turdi. Kün petixi bilən u əldi.

### Yəhoxafat Hudadin agah kobul kılıdu

**19**<sup>1</sup> Yəhūda padixahı Yəhoxafat aman-esən Yerusalemidiki ordisiə qaytip kəldi. <sup>2</sup> Aldin kərgüqi Ḥananining oqlu Yəhū padixah Yəhoxafatning aldiə qıkıp: — Sening rəzillərning yardım idə bolup, Pərvərdigaroqa eq bolovanları səyginin durusmu? Xu səwəbtin Pərvərdigarning oğzıpi bexingoja qüxicidioqan boldi. <sup>3</sup> Həlbuki, sən axərah butlirini zemindin yokitip taxliqining wə Hudani izdəxkə niyət kılqining üçün səndimu yahxilik tepildi, dedi.

<sup>18:21</sup> «Mən qıkıp uning həmmə pəyoqəmbərlirining aəzizə yalojanqı bir roh bolimən» — bu ayətlərdən bu rohning bir yalojan sezleydiəjan jin ikənləki kerünidü. Hudanıg Əz Rohi yaki pərixtitili heqkaqan yalojan söz kilmaydu. Demək, Huda jin-xəytanlar ola Aḥab padixahını aldaxka yol koyidü.

<sup>18:24</sup> «iqlikirdiki eygə yügürgən künü» — yaki «eydin eygə yügürgən künü».

<sup>4</sup> Yəhoxafat Yerusalemdə olturattı; keyinkı wakıtlarda u həlk arisioğa qıkıp, Bəər-Xebadin tartip Əfraim taqlırıqıqə səpər kılıp, həlkni towa ķildurup ata-bowilirining Hudasi Pərwərdigarə yandurdu. <sup>5</sup> U yənə Yəhuda təwəsidiki barlıq ķorajanlıq xəhərlərdə sorakqılarnı təyinlidi; <sup>6</sup> u sorakqılarə: — Oz kəlojanlırlıqlarə ehtiyatqan bolunglar; qünki silərning həküm qıkırıxinglar insan üçün əməs, bəlkı Pərwərdigar üzündür; silər həküm qıkarojininglarda u qoçum silər bilən billə bolidu. <sup>7</sup> Əmdi Pərwərdigarning wəhimişi kəz aldinglarda bolsun; ez kəlojanlırlıqlarə ehtiyatqan bolunglar; qünki Pərwərdigar Hudayımızda naħəklik yok, yüz-hatir kılıx yok, para yeylimə yoktur, dedi.

<sup>8</sup> Yəhoxafat Lawiylardın, kahinlardin wə Israil jəmətlirinining baxlıridin bəzilərni Yerusalemoğaya kəyturup kelip, ularni Yerusalemdimu Pərwərdigarning həkümlərini qıkırıx wə həlkning ərz-dəwalirini bir tərəp kılıxka təyinlidi. <sup>9</sup> Yəhoxafat ularça: — Silər bu ixlarnı Pərwərdigarning korkunqıda bolup sadəkətlik bilən qin kənglünglərin bejiringlar. <sup>10</sup> Hərkəysi xəhərlərdə turidiojan kerindaxliringlarning aldinglarə elip kəlgən barlıq ərz-dəwasi, məyli u hun dəwasi bolsun, ənun-əmr wə həküm-bəlgilimilər toorjisidiki ərz-dəwəa bolsun, ularning Pərwərdigar alındıda gunahkar bolup kalmalıq üçün, xundakla Pərwərdigarning ojazipi ez bexinglərə wə kerindaxliringlarning bəxiqə kelip kalmalıq üçün, ularni əhaman agahlandurup turunglar; xundak kilsanglar, gunahkar bolmaysılər. <sup>11</sup> Pərwərdigarə təəllük ixlarda silərni bax kahin Amariya baxkuru; padixaħka dair ixlarda, silərni Yəhuda jəmətinining yolbaqxısı İsmailning ooqli Zəbadiya baxkuru; silərning hizmitinglarda turidiojan Lawıylar bar. Jasaratlıq bolup ixliringlarnı kılınglar wə Pərwərdigar ixni durus kılıquqlar bilən billə bolidu! — dedi.

### Ajayib bir nusrət

**20**<sup>1</sup> Keyinkı wakıtlarda xundak boldiki, Moabiylar, Ammoniyalar wə Maoniylardin bəziliri birlixinp kelip Yəhoxafatka hujum kılıxka qıkğı. <sup>2</sup> Qaparmənlər kelip Yəhoxafatka: — Əlük dengizning u kətidin, yəni Edomdin siligə hujum kılıqlı zor bir қoxun qıkıp kəldi; mana, ular Hazazon-Tamarda, dedi (Hazazon-Tamar yənə «Ən-Gədi» dəpmu atılıdu). <sup>3</sup> Buni angliojan Yəhoxafat korkup, Pərwərdigarnı izdəxkə niyət baqlap, pütün Yəhuda təwəsidə «roza tutuximiz kerək» dəp jakarlidi. <sup>4</sup> Yəhudalar əmdi Pərwərdigardin yardımə tiligili yiqıldı; həlk Yəhudanıng hərkəysi xəhərləridin qıkıp Pərwərdigardin yardımə tiləxka kelixti. <sup>5</sup> Yəhoxafat Yəhuda wə Yerusalemdiki jamaət arisioğa qıkıp, Pərwərdigar əyining yengi höylisining aldida əra turup <sup>6</sup> mundaq dua kılıp: —

«İ Pərwərdigar, ata-bowilirimizning Hudasi, Sən ərxta turojuqı Huda, barlıq əl-məmlikətlərning üstidin həküm sürgüqi əməsmidinq? Sening kolung küq-kudratka tolojandur, həqkim Seni tosalmaydu. <sup>7</sup> I Hudayımız, Sən bu zemindiki ahalini Oz həlkinq Israillar aliddin қoqlap, uni Oz dostung İbrahimning nəsligə mənggülük miras kılıp bərgən əməsmidinq? <sup>8</sup> Ular xu yərdə turdi həm xu yərdə Sening namingoqa atap bir mukəddəshana selip: <sup>9</sup> «Mubada beximizoqa birər balayı'apət kəlsə, məyli u kılıq, jaza, waba, aqarqılıq bolsun, kiyinqılıqta қalojan waktimizda, muxu əy, yəni Sening aldingda turup, Sanga murajıat kilsək (qünki Sening naming muxu əydidur), Sən anglaysən wə kutkuzisən» deyənidi.

<sup>10</sup> Əmdi mana, bu yərgə Ammoniyalar, Moabiylar wə Seir teojidikilər besip keliwatidu! Il-giri Israillar Misir zeminidin qıkqan qaçıda Sən Israillarning ularça tajawuz kılıxioğa yol koymıqjaniding; u qaçıda Israillar ularni yoğatmay u yərdin aylinip etkən. <sup>11</sup> Əmdi kara, hazır

**19:4** «Bəər-Xebadin tartip Əfraim taqlırıqıqə» — Bəər-Xeba Yəhuda zeminidiki əng janubiy qegra, Əfraim taqlıqı bolsa ximalıq qegra idi.

**19:8** «Pərwərdigarning həkümlərini qıkırıx» — yaki «Pərwərdigar üçün həküm qıkırıx». Bu tərjimə toopra bolsa, bəlkim ibadəthanidiki ixlarnı (yəni, pukralarə ait bolmiojan ixlarnı) kərsitxi mumkin.

## « Tarih-təzkirə «2» »

ularning yahxilikimizni қандак yol bilən kayturmakçı boluwatkiňoşa! Ular bizni Sən bizgə miras kılıp bərgən bu zemindin koçlap qıckarmakçı boluwatidu. <sup>12</sup> I Hudayımız, Sən ularning üstidin həküm qıckarmamsən? Qünki bizning bizgə hujum kılıxka keliwatkan bu zor қoxun bilən қarxilaxkudək küqimiz yok; nemə kılıximiznimü bilməy kıldı; lekin bizning kəzimiz Sanga tikilip turmakta» — dedi.

<sup>13</sup> Bu qəqəda pütün Yəhəuda həlkə, ularning կուակտի baliliri, hotun bala-qakjilirining həmmisi Pərvərdigarning aldida turatti. <sup>14</sup> Wə xu pəyytə Pərvərdigarning Rohi jamaatning otturisida turojan Lawiyardin Asafning əwlədi bolojan Mattaniyaning qəwrisi, Jaiyəlning əwrisi, Binayaning nəwrisi, Zəkeriyaning oqlı Yahaziyəlgə qüxti; <sup>15</sup> U: — I pütün Yəhəuda həlkə, sılər Yerusalemda turuwatkanlar wə padixah Yəhəoxafat, kulaq selinglar! Pərvərdigar silərgə mundak dəydu: — «Sılər bu zor қoxundin korkup kətmənglər wə alakzadə bolup kətmənglər; qünki bu jəng silərningki əməs, bəlkı Hudanıñ Əzininingkidur. <sup>16</sup> Ətə ularoşa hujum kılıxka qikqınlar; mana, ular Ziz dawanidin qıkıp kelidi wə silər ularnı Yəruəl qəlining aldidiki jiloja eoziżida uqrıtilırlər. <sup>17</sup> Silər bu dərəm jəngdə uruxuxunglarning hajiti bolmaydu; pəkət səpkə tiziliş turunglar, silər bilən billə bolojan Pərvərdigarning nijat-nusritini kərünglər! I Yəhəuda, i Yerusalemdekilər, korkmənglər, alakzadimu bolup kətmənglər; ətə ularoşa hujum kılıxka qikqınlar, Pərvərdigar qoķum silər bilən billə bolidu!» — dedi.

<sup>18</sup> Bu gəpni anglap Yəhəoxafat bexini yərgə təvküzüp tizlandı wə barlıq Yəhəuda həlkə həm Yerusalemdekilər Pərvərdigar aldida dum yıklılıp Pərvərdigar oşa səjdə kıldı. <sup>19</sup> Koħat əwlədi wə Korah əwlədi iqidiki Lawiyardin bolozanlar orunliridin turuxup intayın küqlük awaz bilən Israilning Hudasi Pərvərdigarnı mədhiyiləxti.

<sup>20</sup> Pütün həlkətisi қak səhərdə turup Təkoşa qəligə karap atlandı; ular atlinip ketiwatkannda, Yəhəoxafat ornidin turup ularoşa: — I Yəhəuda həlkə, i Yerusalemdekilər, gepimgə kulaq selinglar! Hudayinglar Pərvərdigar oşa tayininglar, qoķum məzmut turozuluisilər; Uning pəyəqəmbərlirigə ixininqilar, yoluñlar qoķum rawan bolidu! — dedi.

<sup>21</sup> Andin u həlkə bilən obdan məslihətləxip, Pərvərdigarning muķəddəs bəhəywətlikini mədhiyiləp, Uning oşa atap oqəzal-küy eytidioqlanları: «Silər Pərvərdigar oşa rəhmət-təxəkkür eytinglar, qünki Uning eżgərməs mühəbbiti mənggüllükтур!» dəp okuxka təyinləp, қoxunning aldida mangdurdi. <sup>22</sup> Ular tantənə kılıp həmdusana okuxi bilən, Pərvərdigar Yəhəuda həlkigə hujum kılıxka qıkkan Ammoniylar, Moabiylar wa Seir teoqidikilərgə pistırma қoxunni əwatiplər, ularni tarmar kıldırdı. <sup>23</sup> Xuning bilən Ammoniylar bilən Moabiylar Seir teoqidikilərgə hujum kılıxka ətti, ularni birini koymay kırıwətti; ular Seir teoqidikilərnı kırıp tügətkəndin keyin yənə əzləri bir-birini kırıqın kılıxka qüzxənidi. <sup>24</sup> Yəhəudalar qəldiki kezətgahka kəlip xu zor қoxun tərəpke karisa, mana keletal qutulajan birmu adəm yok bolup, həmmə yənni olük kaplap kətkənidi.. <sup>25</sup> Yəhəoxafat əzininə adəmləri bilən düxməndin olja bulang-talang kılıxka kəlgəndə, ular elüklər bilən billə nuroqun mal-mülük wə kəp kimmətlik buyumlarnı taptı. Ular salduruwaloqanlırinin tolilikdindən elip kitəlməy kıldı; olja xunqə kəp bolqəqka, uni yioqiwelikə üq kün kətti. <sup>26</sup> Ular tətinqi künü Bərakah jilojisioja yioqılıp, Pərvərdigar oşa həmdusana okup mubarəklidi; xunga u yər taki büğünə kədər «Bərakah jilojisii» dəp atılıp kəlməktə. <sup>27</sup> Andin barlıq Yəhəudadikilər wə Yerusalemdekilər Yəhəoxafatning baxlamqılıklıda huxal-huram bolup Yerusalemə qayıttı; qünki Pərvərdigar ularni düxmənliri üstidin ojalıb

<sup>20:21</sup> «muķəddəs bəhəywətlikini mədhiyiləp...» — yaki «pak-muķəddəslikning güzəllikidə mədhiyiləp...». «Zəb.» 29:ni korüng. Baxka birlil tarjimişi: «xəhəna kiymənləri kiyəng...».

<sup>20:22</sup> «Pərvərdigar ... pistırma қoxunni əwətti,...» — muxu sırlıq sözər (1) Pərvərdigar Ammoniylar kətarlıkları oşa hujum kılıxka pərixtiñən əwətti; (2) Pərvərdigarning Əzzi ularoşa uxutmut hujum kıldı, dəp kərsitxi mumkin.

<sup>20:24</sup> «kezətgah» — yaki «kezət munarı».

<sup>20:26</sup> «...Bərakah jilojisioja yioqılıp, Pərvərdigar oşa həmdusana okup mubarəklidi..» — demisəkmə, «Bərakah» deqənning mənisi «mubarəkləx» yaki «baht-bərikət tiləx» deqən mənidə.

## « Tarih-təzkirə «2» »

kilip huxallıkqa qəmdürgənidi.<sup>28</sup> Ular Yerusaleməqə təmbur, qiltar wə kanaylar qelip kelip, Pərvərdigarning eyigə kirdi.<sup>29</sup> Barlık əl-məmlikətlər Pərvərdigarning Israilning düxmənlirigə қarxi qıkip jəng kılıqanlığını anglojanda, Hudanıng wəhimisi ularning üstigə bastı.<sup>30</sup> Xuning bilən Yəhoxafatning padixahlıkı tinq-asayixılıqtı boldı; uning Hudasi uning tət ətrapini tinq kılıqanıdi.

<sup>31</sup> Xundak kilip Yəhoxafat Yəhəuda üstigə həküm sürdi. U təhtkə qıkkən qaçıda ottuz bəx yaxta idi; u Yerusalemdə yigirmə bəx yil səltənət kıldı. Uning anisining ismi Azubah bolup, u Xilhining kizi idi.<sup>32</sup> Yəhoxafat kaymay atisi Asanıng yolda mengip, Pərvərdigarning nəziridə durus bolqanı kıldı.<sup>33</sup> Pəkət «yukarı jaylar»la yokitilmiojanıdi; həlk tehiqə kengüllirini ata-bowilirining Hudasiqə mayıl kilmiojanıdi.

<sup>34</sup> Yəhoxafatning қalajan ixliri bolsa, mana baxtin ahirlioqısa «Yəhəuda wə Israil padixahlırinining tarıhnamısı» oja kirgüzülgən «Hənanining oqlı Yəhəuning bayan səzliyi»də pütülgəndür..<sup>35</sup>

Bu ixlardin keyin Yəhəuda padixahı Yəhoxafat tola rəzil ixlarnı қılıqan Israil padixahı Ahəziya bilən ittipak tüzdi.<sup>36</sup> Yəhoxafat Tarxixkə baridiojan kemilərnini yasaxka uning bilən xırıklärxtı; xu kemilərnini ular Əzion-Gəbərdə yasatti.<sup>37</sup> U qaçıda Marəxahlıq Dodawahuning oqlı Əliezər Yəhoxafatni əyibləp uningoja bexarət berip: — Ahəziya bilən ittipak tüzgining üçün Pərvərdigar sening yasılqanlıringni buzuwetidu» dedi. Dərwəkə, keyinki wakıtlarda u kemilər buzəqunqılıkqa uqrəp Tarxixkə mangalmıdi.

### Yəhəoram Yəhəuda üstigə həküm süridu

2Pad. 8:16-24

**21**<sup>1</sup> Yəhoxafat ata-bowiliri arısida uhlidi wə «Dawut xəhiri»də dəpnə kılındı; oqlı Yəhəoram uning orniqə padixah boldı.

<sup>2</sup> Yəhəoramning birnəqqə inisi, yəni Yəhoxafatning Azariya, Yəhəiyəl, Zəkəriya, Azariyahı, Mikail wə Xəfatiya degən oqulları bar idi; ularning həmmisi Israil padixahı Yəhoxafatning oqulları idi.<sup>3</sup> Uning atisi ularqə nuroğun altun, kümük wə kimmətlik buyumları, xundakla Yəhəuda zeminidiki birkənqə körəjanlıq xəhərnı sowoja kıldı; pəkət padixahlıkı bolsa, Yəhəoram qong oqlı bolqəqkə, uningoja bərdi.<sup>4</sup> Yəhəoram atisining padixahlıq təhtigə qıkip hökükini mustəhkamlıdı. Andin u barlık inilirini, xundakla Yəhəudadıki birkənqə əməldərlərni kılıqlap kətl kıldı.

<sup>5</sup> Yəhəoram təhtkə olturoqınıda ottuz ikki yaxta idi; u Yerusalemdə səkkiz yil səltənət kıldı.<sup>6</sup> U Ahəb jəmətidikilərgə oxhax, Israilning padixahlıri mangojan yolda mangdi, qünki u Ahəbning kızını əmrigə alojanıdi; u Pərvərdigarning nəziridə rəzil bolqanı kıldı.<sup>7</sup> Birak Pərvərdigar Dawut bilən tüzgən əhdisi səwəblik, Dawutka wə uning əwlədlirioja mənggü əqməydiojan bir qiraqı kəlduray dəp, wədə kılıjını boyiqə Dawutning jəmətinə yok kılıp taxlaxnı halimidi.<sup>8</sup> Yəhəoramning səltənətidiki künlərdə Edomlar Yəhəudadın ayrılip qıkip, eż alioqa əzlirigə həkümranlıq kılıdiqan bir padixah tikildi.<sup>9</sup> Yəhəoram, sərdarları wə barlık jəng hərwiləri İordan dəryasının etüp, keqidə kəzəqiliq qıkip, əzlirini körxiwalıqan Edomiyalarqa wə jəng hərwişi sərdarlırioja hujum kılıp oyalıb kəldi.<sup>10</sup> Həlbuki, Edomiyalar xuningdin etiwarən Yəhəudənə қarxi qıkip, taki bügüngə kədər Yəhəudanıng həkümranlığının ayrılip turdi. Yəhəoram ata-bowilirining Hudasi Pərvərdigarnı taxlıqını üçün Libnahlıklaremu xu qaçıda uningoja қarxi qıkip uning қolidin ayrılip qıktı.<sup>11</sup> Uning üstigə, Yəhəoram yənə Yəhəudanıng taqlırıda «yukarı

20:31 1Pad. 22:41-51

20:34 «Yəhəuda wə Israil padixahlırinining tarıhnamısı» — bu kitab Təwrəttiki uxbu «Tarih-Təzkirilər» əməs, birak xübühsizki, uxbu kitabning müəllipləri uningdin kəp uqurları alojanıdi.

21:2 «Azariyahı» — yəki «Azariya».

## « Tarih-təzkirə «2» »

jaylar»ni yasitip, Yerusalemda turuwatqanlarni buzukqılıkka putlaxturdi, Yəhūdalarnimu xundak azdurdı.

<sup>12</sup> Xu waqtılarda İlyas pəyəqəmbər təripidin yeziloğan bir məktup Yəhəoram oja təgdi, uningda mundaq deyildi: «Sening bowang Dawutning Hudasi Pərvərdigar mundaq dəydi: «Sən atang Yəhəoxafatning yollarında mangmay, xuningdək Yəhūda padixahı Asanıngmu yollarını tutmayı,<sup>13</sup> bəlkı Israıl padixahlırinining yollarında mengip, Yəhūdalarnı wə Yerusalemda turuwatqanlarnı huddi Ahəb jəmətidikilər buzukqılıklar kəloqandək buzukqılıklärə qətləxurqanlıq üçün, xundakla atangning jəmətidikilərini, yəni ezungdin yahxi bolovan iniliringni kətlə kəloqining üçün,<sup>14</sup> Pərvərdigar sening həlkinqni, hotun bala-qakıliringni wə barlıq mal-mülküngə alamət zor zərb bilən urudu.<sup>15</sup> U senimə eoqır wabalar bilən urup, üqəy-baqrıngni eoqır kesəlgə muptila kılıduki, kesiling kündin küngə eoqırlixip, üqəyliring ekip qıkıldı»» deyilgənidi.

<sup>16</sup> Keyinkı waktılarda Pərvərdigar Filistiyərning wə Efiopiyərning yenidiki ərəblərning rohini Yəhəoram oja əksəriyətindən kəzənəti. <sup>17</sup> Xuning bilən ular Yəhūda zeminiqə zərb kılıp besip etti wə padixah ordisidiki barlıq mal-mülükni bulang-talang kılıp, oojullırı bilən hotunlarını tutkun kılıp elip kətti; ular kənji oqları Yəhəoħazdırın bələk oojullırırdıñ birinimü qaldurmidi. <sup>18</sup> Bu wəkədən keyin Pərvərdigar Yəhəoramni urup, üqəylirini sakaymas eoqır kesəlgə giriptar kıldı. <sup>19</sup> Wa xundak boldiki, uning kesili kündin-küngə eoqırlixip, ikki yil wakıt etüxkə az əhalisindən izzətləp ular oqları huxbuy yaklaşdırıb, uning oqları həqkanda huxbuy yekip olturmadı. <sup>20</sup> Yəhəoram təhtkə qıkkan qeojida ottuz ikki yaxta idi; u Yerusalemda səkkiz yil səltənət kıldı wə u dunyadın kətkəndə həqkim uningoja կայու-հəsrət qəkmidi. Halayıq uni «Dawut xəhiri»gə dəpnə kıldı, lekin padixahlar kəbristanlıq oqları dəpnə kılımdı.

### Aḥāziya Yəhūda üstigə həküm süridü

2Pad. 8:25-29; 9:27-29

**22**<sup>1</sup> Yerusalemda turuwatqanlar Yəhəoramning kənji oqları Aḥāziyanı uning orniqə padixah kılıp tiklidi; qunki ərəblər bilən billə bargahkə besip kirğın əkarqıllar Aḥāziyaning akilirini koymay əltürüwətənəti. Xuning bilən Yəhūda padixahı Yəhəoramning oqları Aḥāziyanı səltənət kıldı.<sup>2</sup> Aḥāziya təhtkə qıkkan qeojida yığırma ikki yaxta idi; u Yerusalemda bir yil səltənət kıldı. Uning anisining ismi Ataliya bolup, Omrining nəvrə kizi idi.<sup>3</sup> Aḥāziyanı Aḥəb jəmətinin yollarıqə mangdi; qunki uning anisi uni rəzillikkə ündəydi.<sup>4</sup> U Aḥəb jəməti kəloqinidək, Pərvərdigarning nəziridə rəzil bolovanı kıldı; qunki uning atisi elgəndin keyin Aḥəb jəmətidikilər uni əhaləkət kə elip baridioğan rəzil nəsihətlərini berətti.<sup>5</sup> U ularning nəsihətiqə əgixip, Israıl padixahı Aḥəbning oqları Yəhəoram bilən birlikte Gileadlı Ramotka berip Suriyə padixahı Həzaal bilən sokuxti; xu qəoqda Suriyələr Yəhəoramnı zəhimləndürdi.<sup>6</sup> Andin Yəhəoram Ramahda Suriyə padixahı bilən sokuxkən qaoqdiki jarağatlınızı dawalitix üçün Yızrəəlgə kəytti. Andin Yəhəoramning oqları Yəhūda padixahı Azariya Aḥəbning oqları Yəhəoramning kesəl bolup əhalənlikli səwəbədin uni yoklıqılı Yızrəəlgə bardı.<sup>7</sup> Həlbuki, Aḥāziyanı Yəhəoramnı yoklıqılı baroqını dəl əzini əhaləkət kə elip baridioğan, Huda bekitkən ix idi. Qunki u baroqandin keyin

**21:11** «buzukqılıkka putlaxturdi...» — muxu ayəttiki «buzukqılık» rohiy jəhəttin ettilidü, demək Pərvərdigar oqları wəpasılık kılıp butlar oqları qoquşup katkənlilikni kərsitidü. Xundaqtımı, xu qaoqdiki butperəslilikning işsmanı jəhəttinmü buzukqılık wə paixixwazlıq bilən ziq munasivi bar idi.

**21:12** «... İlyas pəyəqəmbər təripidin yeziloğan bir məktup Yəhəoram oja təgdi» — bu məktup Yəhəoramning əhalənlikli wəqatında, İlyas bəlkim asmanqa ketürülən boluxı mumkin.

**22:1** «Ərəbler bilən billə bargahkə besip kirğın əkarqıllar...» — muxu ayəttiki «bargah» bəlkim Yəhūdadikilər ərəblər bilən əkarqıllıqda təyyaralınxı üçün dalada tikkən hərbiy bargahını kərsitidü. Bəzi tərjimanlar «xəhər» dəp tərjimə kılıdu.

**22:2** «Aḥāziya təhtkə qıkkan qeojida yığırma ikki yaxta idi» — kəp kona keçürmiliərdə «..kərək ikki yaxta idi» deyilidü. Bu kətim bəzi ədəmlər keçürmiliər wə tərjimə nuskisiqə wə «2Pad.» 8:26gə asasən «yığırma ikki yax» dəp tərjimə kılıdu.

## « Tarih-təzkirə «2» »

Yəhoram bilən birlikdə Nimxining oqlı Yəhuşa qarxi soğuxuxka qıktı. Muxu Yəhū əslidə Pərvərdigar təripidin Aħabning jəmətinə yokitix üçün məsih kılınojanidi.<sup>8</sup> Wə xundak boldiki, Yəhū Huda bəkitkən həkümni Aħab jəmətining üstigə yürgüzgən waktida, u Yəħudadiki əməldarlarnı wə Aħazianing hizmitidə bolojan kərindaxlirining oqullirini uqrıtıp, ularni koymay əltürübətti.<sup>9</sup> Yəhū Aħazianimu izdidi; kixilər uni tutuwaldi (u Samariyəgə yoxurunuwalojanidi). Ular uni Yəħuning aldioja apirip əltürdi. Ular uni dəpnə kıldı, qünki kixilər: «Bu degən Pərvərdigarnı qin kənglidin izdigən Yəħoxafatning nəwrisidur» degənidi. Aħazianing jəmətidə padixaħlıknı kolioja aloqudək birər adəm kalmidi.

### Hanix Ataliya Yəħuda üstdidin həküm sürüdu

2Pad. 11:1-3

<sup>10</sup> Əmdi Aħazianing anisi Ataliya oqlining elginini kergəndə, Yəħuda jəmətidiki barlık xah, nəslini əltürükə kozojaldi. <sup>11</sup> Lekin padixaħning kizi Yəħoxebiyat əltürülük aldida turojan padixaħning oqullirining arisidin Aħazianing oqlı Yoaxni ooprılıkqə elip qikip, uni wə inik anisini yastuk-kirlik ambirioja yoxurup koydi. Xundak kılıp padixaħ Yəħoramning kizi, (yəni Aħazianing singlis), bax kahin Yəħuyadaning hotuni Yəħoxebiyat Yoaxni Ataliya əltürübətmisun dəp Ataliyadın yoxurup koydi.<sup>12</sup> Andin keyin Yoax ular bilən Pərvərdigarning eyidə alta yil yoxurunup turdi; u qəoħda Ataliya Yəħuda zeminida səltənət kılatti.

**23**<sup>1</sup> Yəttinqi yili, Yəħoyada jasarətkə kelip, Yəroħamning oqlı Azariya, Yəħoħananning oqlı Ismail, Obədninq oqlı Azariya, Adayanıng oqlı Maaseyah wə Zikrininq oqlı ċelixafat katarlıq birķanqə yüzbxını qakirip ular bilən əhdə tüzdi.<sup>2</sup> Ular Yəħuda zeminini arılap, Yəħudadiki hərkəysi xəħərlərdin Lawiylarnı wə Israildiki qong yolbaxqılarnı yioġdi; ular Yerusalemoja keliixti.<sup>3</sup> Pütktül jamaət Hudanıng əyidə padixaħ bilən əhdiləxti. Yəħoyada ularoja: — Padixaħning oqlı Pərvərdigarning Dawutning əwladlıri toogruluk wədə kılinojadık qokum səltənət kılıdu.<sup>4</sup> Mana silər kilixinglar kerək bolojan ix xuki: — Xabat künidə pasibanalik nəwiti kəlgən kahinlar bilən Lawiylarning üqtin biri hərkəysi dərwaziları muhəpizət kilsun;<sup>5</sup> üqtin biri padixaħ ordisini, üqtin biri «Ul dərwazisi»ni muhəpizət kilsun; baxķılarning həmmisi Pərvərdigar əyining hoylilirida bolsun.<sup>6</sup> Lekin kahinlar həm wəzipə etaydiqjan Lawiylardin belək həqkimni Pərvərdigarning əyigə kirgüzmişun (kahin-lawiylar pak-mukəddəs dəp hesablanoqaqka kirixiga bolidu). Baxķa həlkning hərbiri Pərvərdigar əzığa bəkitkən jaylarnı kezət kilsun.<sup>7</sup> Lawiylarning hərbiri kolioja kərallırını elip padixaħni orap tursun; ez məyliqə mukəddəs əyigə kirixkə urunojan hərkim əltürüsün; silər padixaħ, kiriq-qikip yürgini də uning yenidin ayrılmanglar, — dedi.

<sup>8</sup> Lawiylar bilən Yəħudalarning həmmisi kahin Yəħoyadaning barlık tapiliojanlarını bəja kəltürüxti. Lawiylarning hərbiri xabat künü nəwətqılıkkə kirgən wə nəwətqılıktin qüxkənlərni ezyenida kəldürüp kıldı; qünki kahin Yəħoyada həqkimni nəwətqılıktin qüxüxkə koymidi.<sup>9</sup> Andin Yəħoyada kahin Dawut padixaħning Pərvərdigarning əyidə saklaqlıq nəyzə wə ələkən-siparlırını yüzbxilaroja tarkitip bərdi.<sup>10</sup> U yəna kəpqılıknı, hərbiri kolioja ez nəyzisini tutkan əldə, ibadəthanining ong təripidin tartip sol təripigiqə, kurbangah bilən ibadəthanini boylap padixaħning ətrapida turoqzdi.<sup>11</sup> Andin ular xahzadını elip qikip, uning bexişa tajni kiy-güzung, uningoja guwaħnamılerni berip, uni padixaħ kıldı; Yəħoyada wə uning oqullirı huxbu

22:11 «Yəħoxebiyat» — yaki «Yəħoxeba».

23:1 «Yəħoyada jasarətkə kelip...» — yaki «Yəħoyada əzini küqləndürüp...»

23:1 2Pad. 11:4-20

23:7 Wəħ. 14:1, 4, 5

## « Tarih-təzkirə «2» »

may bilən uni məsih қıldı wə «Padixah yaxisun!» dəp towlaxti.

<sup>12</sup> Ataliya həlkələrning qepixip yürgənləkini wə padixahını təripləwatkanlığını anglap, Pərvərdigarning əyiqə kirip, kəpqılıkning arisioja əldi. <sup>13</sup> U əkarısa, mana padixah əynin dərwazisidə, tüwrükning yenida turatti; padixahning yenida əməldarlar bilən kanayqılar tizilojanidi, barlıq yurtnıg həlkə xadlinip kanay qelixətti, nəoymiqilər hərhil sazlarnı qelip, jamaətni baxlap mədhiyə okutuwatattı. Buni kərgən Ataliya kiyimlərini yırtıp: — Asiylik, asiylik! — dəp warkirdi.

<sup>14</sup> Əmma Yəhoyada kahin қoxunoja mə'sulolojan yüzbexilarnı qakırtıp ularoja: — Uni səplirinqərlər otturisidin sırtqa qılıqıretinqərlər; kimdəkim uningoja əgəxsə qılıqlansın, dəp buyrudi. Qünki kahin: — Uni Pərvərdigarning eyi iqidə əltürməngərlər, dəp eytənədi.

<sup>15</sup> Xuning bilən ular uningoja yol boxitip bərdi; u ordining «At dərwazısı» bilən padixahning ordisoja kirgəndə ləxkərlər uni xu yərdə əltürdü.

<sup>16</sup> Yəhoyada, pütkül jamaət wə padixah birləşti: «Pərvərdigarning həlkə biləyli» degən bir əhdini tüzüxti. <sup>17</sup> Andin barlıq həlk Baalning buthanisoja berip uni buzup taxlıdi; uning kurbangahları bilən məbudulırını qekip parə-parə kılıp, Baalning kahını Mattanni kurbangahlarning aldida əltürdü.

<sup>18</sup> Andin keyin Yəhoyada kahin Pərvərdigarning əyidiki barlıq mə'suliyətlərni Lawiy əbilisining kahinlərinin қolioja tapxurdu. Kahinlərni bolsa, əslidə Pərvərdigarning ey ixliroja nəwət bilən қaraxka, Pərvərdigar oja atap keydürmə ərbənlilik sunuxka Dawut təyinligənidi. Ular ərbənliliklərni Dawutning kərsətmiliri boyiqə, huxal-huramlıq iqidə nəoymə-nawa okuqan hələ Musa oja tapxurulən Təwrat-kanunida pütülgini dək sunuxka mə'sul idi. <sup>19</sup> Yəhoyada yənə Pərvərdigar əyining hərkəysi dərwazılıroja dərwaziwənlərni təyinlidiki, hərkəndək ixlardın napak əqlinojan adəmlər kərgüzülməydi. <sup>20</sup> U yənə yüzbexiliri, aksəngəklər, həlk iqidiki yolbaxqılar wə yurtnıg həmmə həlkini baxlap kelip, padixahını Pərvərdigar əyidin elip qüçüp, «Yukirkı dərwaza» arkılık ordioja əkirip, padixahlıq təhtigə olтурquzdu.

<sup>21</sup> Yurtnıg barlıq həlkə xadlinəti; ular Ataliyanı kılıqlap əltürgəndin keyin, xəhər tinq bolup kəldi.

### Yoax — yəni Yəhooax — Yəhūda oja səltənət kılıdu

2Pad. 12:1-22

**24** <sup>1</sup> Yoax təhtkə qıkqan qeojida yəttə yaxta idi, u Yerusalemda kırıq yıl səltənət əldi. Uning anisining ismi Zibiyah bolup, Bəər-Xebalıq idi. <sup>2</sup> Yəhoyada kahin həyat künləridə Yoax Pərvərdigarning nəziridə durus boləğannı kılattı. <sup>3</sup> Yəhoyada uningoja ikki hotun elip bərdi, u birkənqə oqlu-kız pərzənt kərdi.

<sup>4</sup> Xuningdin keyin Yoax Pərvərdigarning əyini kayta yasitix niyitigə əldi, <sup>5</sup> u kahinlərni wə Lawiyələrni yiojip ularoja: — Hudayinglarning əyini onglitip turux üçün Yəhūda xəhərlirigə berip, barlıq Israilliardın yillik ianə toplangalar; bu ixni tezdirin bejiringələr! — dedi. Lekin Lawiyalar bu ixni bejirixkə anqə aldirap kətmidi.. <sup>6</sup> Buni ukşan padixah bax kahin Yəhoyadanı qakırtıp uningoja: — Əzli nemixkə Lawiyələrə Pərvərdigarning kuli Musa Israil jamaitigə Hudanıng guwahlıqlik saklaklıqliq qedir üçün bəlgililən bajnı Yəhūda wə Yerusalemın elip kelixkə buyru-

23:15 «...ingoja yol boxitip bərdi» — buning baxka birhil tərjimisi: «uni əqlənə aldi».

24:1 «Yoax» — «Yəhooax»ning baxka xəkli.

24:2 «Yəhoyada ... həyat künləridə Yoax Pərvərdigarning nəziridə durus boləğannı kılattı» — bu sezgə karıqanda, Yoax Yəhoyada əlgəndin keyin Pərvərdigarning yolidin qikip kətti; wə dərvəzə xundak boldı («2Tar.» 24:17-27ni kərting).

24:5 «Hudayinglarning əyini onglitip turux üçün ..., barlıq Israilliardın yillik ianə toplangalar» — yəki «Hər yili Hudayinglarning əyini onglitix üçün... barlıq Israilliardın ianə toplangalar».

midila? — dedi.<sup>7</sup> (qünki əslidə rəzil hotun Ataliya wə uning oğulları Hudanıng əyigə bəsüp kirip, Pərvərdigarning əyidiki barlıq mukəddəs buyumlarnı elip Baal butlirioğa atap təkdim kılıwətkənəndi).

<sup>8</sup> Xuning bilən padixahı buyruk qüxtürüp, bir sanduk yasitip Pərvərdigar əyining dərwazisinin sirtioğa koyouzdu; <sup>9</sup> andin: «Hudanıng əli Musa qəldə Israillarning üstigə bekitkən bajni yioqip əkilip Pərvərdigar oğlu tapxurungular» degən bir ukturux Yəhuda bilən Yerusalem təwəsidi qırkırdı. <sup>10</sup> Barlıq əməldarlar wə barlıq həlk huxal əhalidən bajni əkilip sanduk tolojuqə uningoşa taxlıdı. <sup>11</sup> Lawiyalar pul sandukını padixahı bu ixka məs'ul kılən kixinin aldiqə əkəlgəndə, ular baj pulinən kəp qüxkənlilikini kərsə, andin padixahının katibi bilən Bax kahının adımı kelip pul sandukını əngütürüp kuruqdioqandan keyin, yənə əslı orniqə apırip koyattı. Hərkünü xundak bolup turdi; nahayiti kəp pul yioqıldı. <sup>12</sup> Padixahı bilən Yəhoyada pulni Pərvərdigar əyidiki ix bejirgüqilərgə tapxurdu; ular buning bilən Pərvərdigarning əyini ongxax wə əsligə kəltürük üçün taxqlar bilən yaoaqqları, təmürqlər bilən miskərlərni yallidi. <sup>13</sup> Ixləmqılər tohtimay ixli, ongxax ixi ularning kolida onguxluk elip berildi; xundak əkilip ular Pərvərdigarning əyini əslidiki əlgəm-lahiyəsi boyiqə yasidi, xundakla uni tolimu puhta əkilip yasap qıktı. <sup>14</sup> Ular ixni püttürgəndin keyin exip kalojan pulni padixahı bilən Yəhoyadanın aldiqə əkilip tapxurdu. ular buning bilən Pərvərdigarning əyi üçün hərhil əswab-buyumlarnı, jümlidin ibadət hizmitidiki hərhil buyumları, kəydürmə əşrafkarlıqları munasiwətlək kaqa-kuqa, kazan-tahsilər wə hərhil altun-kümüx baxxa buyumlarnı yasatti. Yəhoyadanın barlıq künlinidə, ular Pərvərdigarning əyidə kəydürmə əşrafkarlıqni daim sunup turdi.

<sup>15</sup> Yəhoyada kərip, yaxaydiqan yexi toxup əldi; u əlgən qəoşda bir yüz ottuz yaxta idi. <sup>16</sup> Ular uni «Dawut xəhiri»də padixahılar kətarida dəpnə kıldı, qünki u Israil oğlu həm Huda oğlu wə uning əyigə nisbətən nahayiti qong təhpə kərsətkənəndi. <sup>17</sup> Yəhoyada əlgəndin keyin Yəhudadıki yolbboxqlar padixahının aldiqə kelip uningoşa bax urdi; padixahı ular kərsətkən məslihətni makul kərdi. <sup>18</sup> Ular ata-bowilirinən Hudasi Pərvərdigarning əyidin waz keqip, Axərah wə butlarning kəllukqıja kirişti. ularning bu gunaçı səwəblik Hudanıng oğəzi Yəhuda bilən Yerusalem dikkilərning bəxiqə kəldi. <sup>19</sup> Xundak bolsimu, Pərvərdigar uları Əzığə yandurux üçün yənilə ularning arisioqa pəyoqəmbərlərni əwətti; bu pəyoqəmbərlər gərqə uları agahlaşdırıb bolsimu, lekin ular yənilə ələk salmındı. <sup>20</sup> U qəoşda Hudanıng Rohi bax kahin Yəhoyadanın oğlu Zəkeriya oğlu qıxtı, u həlkinqən aldida erə turup ular oğlu: — Huda mundak dəydi: «Silər nemixə Pərvərdigarning əmirlirigə hilaplık kılısilər? Silər həq rawajlıq kərməysilər, qünki silər Pərvərdigardin waz kəqtinglər wə Umu silərdin waz kəqtı», — dedi.

<sup>21</sup> Halayıq Zəkeriyani eltürükə kəstlidi; ahir ular uni padixahının əmri boyiqə Pərvərdigar əyining höylisidə qalma-kesək əkilip eltürüwətti. <sup>22</sup> Padixahı, Yoax Zəkeriyaniñ atisi Yəhoyadanın əzığə kərsətkən xəpkətinə yad etmək tüğül, əksiqə uning oğlını eltürüwətti. Zəkeriya jan üzük aldida: — Pərvərdigar bu ixni nəzirigə elip, uning hesabını alsun! — dedi.

<sup>23</sup> Xu yılning ahirida Suriyəning koxunu Yoaxka hujum əkilip kəldi; ular Yəhuda oğlu wə Yerusalem oğlu tajawuz əkilip kirip, həlk iqidiki yolbboxqları eltürüp, uların alosan pütün urux oğeniyəmtərini Dəməxk padixahının aldiqə elip bardı. <sup>24</sup> Dərəvəkə Suriyə koxunidin pəkət az bir kisim əskərlər kəlgən bolsimu, lekin Yəhudalar ata-bowilirinən Hudasi Pərvərdigardin waz kəqkənlikü üçün Pərvərdigar qong bir koxunni ularning koliqə tapxurdu; ular Yoaxka jaza ijrə kıldı. <sup>25</sup> Suriylər Yoaxnı taxlap kətkən qəoşda (qünki u qəttik aqırıp kalojanı) uning eż hizmətkarlısı bax kahin Yəhoyadanın oğlının kəni üçün intikam elix kerək dəp uni kəstlidi; ular uni kariwitidila eltürüwətti. U xu yol bilən əldi; kixilər uni Dawut xəhiri dəpnə kıləjini

<sup>24:6</sup> «Hudanıng guwahlıqli saklaklıqli qedir» — yaki «həküm-guwahlıqli qediri» — «ibadət qediri»ning baxxa bir atalojası. «Pərvərdigarning əli Musa ... Hudanıng guwahlıqli saklaklıqli qedir üçün bəlgiliqən baj...» — Musanıng bu buyrukü tövrlülük «Mis.» 30:11-16ni kerüng.

## « Tarih-təzkirə «2» »

bilən, biraq padixahlarning kəbristanlıqıqa dəpnə kilmidi.<sup>26</sup> Uni қəstligənlər munular: — Ammoniy ayal Ximiyatning oqları Zabad bilən Moabiy ayal Simritning oqları Yəhuzabad idi.

<sup>27</sup> Yoaxning oqulları, uningoşa қaritiloğan қattık wə nuroğun agaḥ bexarətlər, xundakla uning Hudanıng əyini yengibaxtin selixka dair ixləri «padixahlarning təzkiriliri» deyən kitabning izahlılıqına pütləgəndur. Yoaxning oqları Amaziya uning orniqə padixaḥ boldı..

### Amaziya Yəhuda üstigə həküm süridü

2Pad. 14:1-22

**25**<sup>1</sup> Amaziya təhtkə qıkkən qeoqla yigirmə bəx yaxta idi, u Yerusalemda yigirmə toküz yil səltənət kıldı. Uning anisining ismi Yəhəoddan bolup, Yerusalemlıq idi.<sup>2</sup> Amaziya Pərvərdigarning nəziridə toqra bolovan ixlərni kıldı, lekin pütün kengli bilən kilmidi.<sup>3</sup> Wə xundak boldiki, u padixahlığını mustəhkəmliwaloqandin keyin padixaḥ atisini əltürən hizmətkarlırını tutup əltürdü.<sup>4</sup> Lekin Musaqla qüxürəlgən əkanun kitabida Pərvərdigarning: «Nə atilarını oqulları üçün elümgə məhkum kılıxka bolmayıdu na oqullarını atılırı üçün elümgə məhkum kılıxka bolmayıdu, bəlkı hərbiri əz gunaḥi üçün elümgə məhkum kılınsun» dəp pütləgən əmri boyiqə, u əltürqiqilərning balılırını elümgə məhkum kilmidi.

<sup>5</sup> Amaziya Yəhūdalarını yicəp, jəmətlirigə karap pütün Yəhūdalarını wə Binyaminlarnı mingbəxi wə yüzbeçilər astıqə bekitti; u uların yigirmə yaxtin axşanlarning sanını eliwidi, jəngə qıkalayıdloğan, əkoləp nəyzə wə qalçan alalayıdloğan hil ləxkərdin üq yüz ming adəm qıktı.<sup>6</sup> U yənə bir yüz talant kümüx sərp kılıp Israıldın yüz ming batur jəngqi yallıwaldı.

<sup>7</sup> Lekin Hudanıng bir adımı uning aldiqə kelip: — I padixaḥim, Israıl koxununu əzləri bilən billə baroquzmioqayla; qünki Pərvərdigar Israillar yaki Əfraimiyarning həqçəkəsi bilən billə əməs.

<sup>8</sup> Hətta sili qokum xundak kılımən, baturanə kürəx kılımən desilim, Huda əzlərini dükəmən aldida yikitudu, qünki Huda insanoğa yardım berixkemu ədərək, insanni yikitixkemu ədərək, dedi.

<sup>9</sup> Amaziya Hudanıng adımagə: — Əmisə mən Israılning yallanma koxunoqla bərgən yüz talant kümüxni əndək kılısam bolidu? — dəp soriwidi, Hudanıng adımı uningoşa: — Pərvərdigar əzlərigə buningdinmu ziyadə kəp berixkə ədərək, dəp jawab bərdi.

<sup>10</sup> Xuning bilən Amaziya Əfraimdin əzığe kəltürəlgən yallanma koxunnu ayrip qıkip, əylirigə kayturuwəttə; xu səwəbtin ular Yəhūdalaroqla bək oqəzəplinip, ətək kəhr iqidə əylirigə kaytip ketixti.<sup>11</sup> Amaziya jasaritini uroqutup, əzininə həlkəini baxlap «Xor wadisi»qə berip Seirlardin on ming adəmni yokattı.<sup>12</sup> Yəhūdalar yənə on ming adəmni tırıq tutuwelip, tik yarning leviqə apirip, yardin ittiriwidi, ularning həmmisi parə-parə kılınip taxlandı.<sup>13</sup> Həlbuki, Amaziya əzi bilən billə jəng kılıxka ruhsət kılımay kayturuwətkən yallanma əskərlər Samariyədin Bəyt-Horunoqla bolovan Yəhūdanıng hərkəyisi xəhərlirigə hujum kılıp kirip üq ming adəmni kırıp taxlıdı həm nuroğun mal-mülükni bulap kətti.

<sup>14</sup> Lekin xundak boldiki, Amaziya Edomiyarnı məoqlup kılıp kaytip kəlgən qəoqla u Seirlarning butlirinimu elip kelip, ularnı əzi üqün məbəd kılıp, ularoqla bax urdi wə ularoqla huxbuyp yaktı.<sup>15</sup> Xu səwəbtin Pərvərdigarning oqəzipi Amaziyaqə əzəzəldi, U uning aldiqə bir

<sup>24:25</sup> «qünki u ətək aqırıp kələşəndi» — yaki «qünki eojir keseləg qüxkəndi». Bəzi tərjimanlar «qünki u eojir yarılındı» dəp tərjimə kılıqını bilən, ibramı tekiştə eojir bir kesəl kərsitilidü. «kahən Yəhəyədanıng oqluñinə kəni» — yaki «kahən Yəhəyədanıng oqullarınınə kəni».

<sup>24:27</sup> «padixahlarning təzkiriliri» — Təwrattiki «padixahlar» deyən kitab əməs. Qünki tiləqə elinojan təpsilatlar xu kitabta təpilməydi.

<sup>25:6</sup> «bir yüz talant kümüx» — 100 talant kümüx bəlkim 3400 kilogram kümüx boluxi mumkin.

<sup>25:11</sup> «Amaziya jasaritini uroqutup...» — yaki «Amaziya özünü küçəyti...». «Seir» — Edomning ikkinçi ismi.

<sup>25:14</sup> «... ularoqla huxbuyp yaktı» — yaki «... ularoqla qurbanlıqlarını kəydürdü».

## « Tarih-təzkirə «2» »

pəyəqəmbərni əwətti. Pəyəqəmbər uningə: — Əz həlkini sening կolungdin kutkuzalmıqan bu həlkning ilahlırını zadi nemə dəp izdəysən? — dedi.<sup>16</sup> Wə xundak boldiki, u padixahka tehi söz kiliwatqanda, padixah uningə: — Biz seni padixahning məslihətqisi kılıp tikligənəm? Koy, bu gepingni! Əlgüng kəldimə nemə? — dedi. Xuning bilən pəyəqəmbər gəptin tohtidi-də, yənə: — Bu ixni kılqojining həm nəsihətiməgə kulaq salmiojining üçün Pərvərdigar seni yokitixni қarar kıldı, dəp bilimən, — dedi.

<sup>17</sup> Xuningdin keyin Amaziya məslihətlixip, Israilning padixahı Yəhuninə nəvrisi, Yəhəoahəzning oqlı Yoaxning aldiqa əlqilərni mangdurup: «Kəni, jəng məydanında yüz turanə kərüxəlyi» dedi.

<sup>18</sup> Israilning padixahı Yoax Yəhədaning padixahı Amaziyaqə əlqi əwətip mundak, səzlərni yətküzdü: «Liwandiki tikən Liwandiki kədir dərihiga söz əwətip: «Əz қizingni oqlumoja hotunlukka bərgin!» — dedi. Lekin Liwandiki bir yawayi haywan etüp ketiwetip, tikənni dəssivətətti.

<sup>19</sup> Sən dərwəkə Edomning üstidin oqlıbə kıldıq; kənglüngdə əz-əzüngdin məqrurluinip yayrap kətting. Əmdi əyüngdə қalojining yahxi; nemixkə bexingoja küləpət kəltürüp, əzüngni wə əzüng bilən Yəhədanı balaqə yikitisən?».

<sup>20</sup> Əmmə Amaziya kulaq salmida. Bu ix Hudadin kəldi; qünki ular Edomning ilahlırını izdigənidi, Huda ularını Yoaxning kolıq qüxsun dəp ənə xundak orunlaxturoqanıdi. <sup>21</sup> Xuning bilən Israil padixahı Yoax jənggə atlinip qıktı; ikki tərəp, yəni u Yəhəda padixahı Amaziya bilən Bəyt-Xəməxtə, jəng məydanında yüz turanə uqraxtı. <sup>22</sup> Yəhədaning adəmlilri Israilning adəmlilri təripidin tiripirən kılınip, hərbiri əz əyigə kehqip kətti.

<sup>23</sup> Israil padixahı Yoax Bəyt-Xəməxtə Yəhəoahəzning nəvrisi, Yoaxning oqlı Yəhəda padixahı Amaziyanı əsir kılıp Yerusaleməməja elip bardı; wə u Yerusalemning sepilining Əfraim dərwazisidin tartip burjək dərwazisiojqə bolovan tət yüz gəzlik bir bəlikini ərübətti.

<sup>24</sup> U Hudanıng eyidə, Obəd-Edom mə'sul bolup sakławatqan wə padixahning ordisidiki həzinidin tepilojan barlıq altun-kümük, қaqa-kuqıllarnı bulıwaldi wə kepillik süpitidə birnəqqə tutkunni elip Samariyəgə yenip kətti. <sup>25</sup> Israil padixahı Yəhəoahəzning oqlı Yoax əlgəndin keyin, Yoaxning oqlı, Yəhədaning padixahı Amaziya on bəx yil əmür kərdi.

<sup>26</sup> Amaziyanıng қaloqan əməlliri bolsa, mana ularning həmmisi baxtin ahiriojqə «Yəhəda wə Israil padixahlırinin tarihnaması»da pütülgən əməsmidi?.

<sup>27</sup> Amaziya Pərvərdigardin waz kəqkəndin baxlapla Yerusalemda bəzilər uni kəstləxkə kirixkənidi; xuning bilən u Lakıx xəhīrigə kehqip kətti; lekin kəstligüqilər kəynidin Lakıxkə adəm əwətip, u yərdə uni əltürdi.

<sup>28</sup> Andin ular uni atlaroja artip Yerusaleməməja elip bardı. U Yerusalemda ata-bowilirinining arisida «Yəhədaning xəhīri»də dəpnə kılındı..

<sup>25:19</sup> «Sən dərwəkə ... yayrap kətting. ... nemixka ... əzüngni wə əzüng bilən Yəhədanı balaqə yikitisən?» — Yəhəoax eytən təmsilning omumiy mənisi: «Sən paşət bir tikandursan, əzüm kədirək uluq adəmmən, əzünggə unqıwala ixinip kətəm. Sening uluq pilanıng hərtürlük tasadipiyliktin məoqlup boluxi mumkin» deyəndək. Gərqə Yəhəoax padixahını «butparos kapır» dəp hesablıojiq bolsimu, muxu yorda uning nasihəti toqra idi.

<sup>25:23</sup> «Yəhəoahəz» — «Ahəziya»ning baxkıqə ipadilinixi. Bu Yəhəoahəz (Ahəziya) Yəhəda padixahı, 25-ayəttiki «Yəhəoahəz» əməs. «tət yüz gözlik bir bəlik.» — Təwratta «gaz» (yaki «çaynak») қolning jayıñaktın barmakning uqiojqə bolovan uzunluğu, yəni 0.454 metr uzunluq idi.

<sup>25:25</sup> «Israil padixahı Yəhəoahəzning oqlı Yoax əlgəndin keyin, ... Amaziya on bəx yil əmür kərdi» — 23-ayəttiki izahatıñ kerüng.

<sup>25:26</sup> «Yəhəda wə Israil padixahlırinin tarihnaması» — mumkinqliki barkı, bu kitab Təwrattiki «Padixahlar»dur.

<sup>25:28</sup> «Yəhədaning xəhīri» — bəlkim «Dawutning xəhīri»ni kərsitidü. «2Pad.» 14:20ni kerüng.

## « Tarih-təzkirə «2» »

### Uzziya Yəhuda üstigə həküm süridü

2Pad. 15:1-7

**26**<sup>1</sup> Yəhudanıng barlıq həlkı uning on altə yaxka kirkən oqlı Uzziyani tikləp, uni atisi Amazıyanıng ornıda padixah kıldı.<sup>2</sup> (padixah atisi ata-bowilirining arısında uhlioğandın keyin, Elat xəhirini kayıtdın yasap, Yəhudaşa yənə təwə kılıquçı dəl Uzziya idi).

<sup>3</sup> Uzziya təhtkə qıkkən qeojda on altə yax idı; u Yerusalemda jəmiy əllik ikki yil padixahlıq kıldı. Uning anisining ismi Yəkoliya bolup, Yerusalemıq idı. <sup>4</sup> U atisi Amazıyanıng barlıq kılıqanlıridək Pərwərdigarning nəzirida durus bolqanı kıldı.

<sup>5</sup> Huda bərgənən alamət kerünüxlər bilən yorutulowan Zəkəriya Uzziyaqa təlim bərgəqkə, u hayatı waktida Uzziya Hudani izdidi; wə u Pərwərdigarnı izdığın künlərdə Huda uning ixlirini rawan kıldı. <sup>6</sup> U qıkip Filistiyərlərə hujum kıldı wə Gatning sepilini, Jabnahning sepilini wə Axdodning sepilini qak्तuruwətti. Yənə Axdod ətrapida, xundakla Filistiyərlər arısında birnəqqə xəhər bərpa kıldı. <sup>7</sup> Huda uning Filistiyərlər wə Gur-baalda turuwatkan ərəblər bilən Maonlarşa karxi uruxioja yardım bərdi. <sup>8</sup> Ammoniyalar Uzziyaqa olpan təlidid; Uzziya tolumu kudrətlik bolup, nam-xəhəriti təki Misirning qebrisiojıqə tərkəldi. <sup>9</sup> Uzziya Yerusalemıdiki «Burjək dərvəzisi»da, «Jilə dərvəzisi»da wə sepilning əyrikliqən yeridə munarlar saldı wə ularni ajayıp mustahkəm kıldı. <sup>10</sup> U yənə qəllərdə birmunqə kəzət munarlırını saloquzdi wə kəp kuduklarnı kolatti; qünki uning Xəfəlah tütənglikidə wə egiqliktə nuroğun qarwisi bar idı; u yənə terikqılıkka amraq boloqaqka, taçlıarda wə etiz-baqlarda nuroğun baqwənlərni wə üzümqılerni yallap ixlətti.

<sup>11</sup> Uzziyanıng yənə uruxka mahir koxunu bar idı. Koxun katip Jəiyəl wə əməldar Maaseyah, enikliqən sanoja asasən kisim-kisimlar boyiqə bələnünüp, padixahıng sərdarlıridin biri bolovan Hənaniyanıng yetəkqılık astida səp bolup jənggə qıktı. <sup>12</sup> Bu batur jəngqilər iqidiki hərkəysi jəmət baxlırı jəmiy ikki ming altə yüz kixi idı. <sup>13</sup> Ularning yetəkqılık astidiki koxun jəmiy üq yüz yətmix yəttə ming bəx yüz bolup, həmmisi ixta əabil, jəngdə mahir idı, ular padixahıqə yardımlixip düixməngə hujum kılalaytti. <sup>14</sup> Uzziya pütkül koxunidiki ləxkərlərini kalkan, nəyzə, dobuloja, sawut, okya wə saloqlar bilənmə korallanduroqanıdi. <sup>15</sup> U yənə Yerusalemda ustilar ijad kılıqan ok bexi wə yoqan taxlarnı atkuqi üskünilərni yasitip, ularnı sepil munarlırioja wə burjəklirigə orunlaxturqanıdi. Uning nam-xəhəriti yirək-yirəkərəqə katkənidə, qünki u alamət yardımərlərə erixkəqkə, karamət kudrət tapşanıdi.

<sup>16</sup> Lekin u küqaygəndin keyin, maqrurlarınp kotti wə bu ix uni əhalətkə elip bardı. U Hudasi Pərwərdigaroja itaətsizlik kılıp, huxbuygah üstidə huxbuy yakımən dəp Pərwərdigarning əyigə kirdi. <sup>17</sup> Kahin Azariya bilən Pərwərdigarning baxka kahinləridin səksən əzimət uning arkidin kirdi; <sup>18</sup> Ular padixah Uzziyani tosus: — I Uzziya, Pərwərdigaroja huxbuy yekix sanga təwə ix əməs, bəlki huxbuy yekixka mukəddəs hiszətkə atalojan kahinlər bolovan, Həruning əwlədlirioqa mənsuptur; mukəddəshanidin qıkkın, qünki itaətsizlik kılıp koydung; sən Huda Pərwərdigardin izzət tapalmaydiqan bolup kalısan, dedi.

<sup>19</sup> Uzziya kəttik, qəzəpləndi; u huxbuy yakkılı turoqan əhalətə, əkolida bir huxbuydanni tutup turattı; u Pərwərdigarning əyidiki huxbuygahının yenida turup kahinlərə qəzəpliniwatkan qaoqla, kahinlarning aldidila uning pixanisiqə mahaw ərləp qıktı. <sup>20</sup> Bax kahin Azariya bilən baxka kahinlər karisa, mana, birdinla uning pixanisiqə mahaw ərləp qıkkənidə; ular dərəhəl uni qık'iriwetixkə ittərdi; u əzimu qıkip ketixkə aldiridi, qünki Pərwərdigar uni uroqanıdi. <sup>21</sup> Padixah Uzziyani təki əlgüqə mahaw kesili qırımıwaldı; u mahaw kesili boloqaqka, ayrim bir eydə turdi; xuning bilən u Pərwərdigarning əyigə kirixtin məhərum kılindi. Uning oqlı Yotam ordining

**26:1** «Uzziya» — baxka xəkli «Aħażiyya». **2Pad.** 14:21ni kərüng.

**26:2** «padixah... Elat xəhirini kayıtdın yasap, Yəhudaşa yənə təwə kılıquçı dəl Uzziya idı» — yaki «atisi əz ata-bowilirining arısında uhlioğandın keyin Uzziya Elat xəhirini yasap Yəhudaşa yənə təwə kıldı».

**26:10** «etiz-baqlarda...» — yaki «Karməldə...». Əməma Karməl ximalı padixahlıktı.

## « Tarih-təzkirə «2» »

ixlirini baxkurusup, yurt soridi. <sup>22</sup> Uzziyaning baxka əməlliri bolsa baxtin ahirioqıqə Amozning oqlı Yəxaya pəyojəmbər təripidin yezip kəldurulmuşdur. <sup>23</sup> Uzziya əzining ata-bowliliri arisida uhlidi; bəzilər: — «U mahaw bolovan adəm» deyəqkə, u ata-bowliliri qatarida yatkuşulojan bolsimu, padixaşlar kəbristanlıqıqa təwə qətrək bir yərlikkə dəpnə kılindi. Andin oqlı Yotam uning ornişa padixaş boldi.

### Yotam Yəhuda üstigə həküm süridü

2Pad.15:32-38

**27**<sup>1</sup> Yotam təhtkə qıkkən qeoqla yigirmə bəx yaxta idi; u Yerusalemda on altə yil səltənət kıldı; uning anisining ismi Yəruxa bolup, Zadokning kizi idi. <sup>2</sup> U atisi Uzziyaning barlık kılıqlanlıridək Pərvərdigarning nəziridə durus bolovanı kıldı (lekin u Pərvərdigarning mukəddəshanisiqə kirmidi). Lekin həlk yənilə buzuk ixlarnı kiliwərdi.

<sup>3</sup> Pərvərdigar eyining yüksəkliki dərwazisini yasatkuqı Yotam idi; u yənə Ofəldiki sepildimə nuroğun küruluxları kıldı. <sup>4</sup> U Yəhūdanıng təqəliq rayonunda xəhərlərni bina kıldı, ormanlıqlardımı qə'lə-korojanlar wə kəzət munarlarını yasatti. <sup>5</sup> U Ammoniyarlarning padixaşı bilən urux kılıp ularnı yəngdi; xu yili Ammoniyalar uningoşa üç talant kümüx, ming tonna buoqday, ming tonna arpa olpan bərdi; Ammoniyalar ikkinçi wə üçüncü yilimə uningoşa oxhax olpan elip kıldı. <sup>6</sup> Yotam Hudasi Pərvərdigar aliddə yollırını toqraqa kılıqını üçün kudrataptı.

<sup>7</sup> Yotamning qaloqan ixləri, jümlidin qaloqan jəngləri wə tutkən yollırınının həmmisi mana «Yəhuda wə Israel padixaşlırinin tarihnaməsi»da pütülgəndür. <sup>8</sup> U təhtkə qıkkən qeoqla yigirmə bəx yaxta idi; u Yerusalemda on altə yil səltənət kıldı. <sup>9</sup> Yotam ata-bowliliri arisida uhlidi wə «Dawutning xəhiri»gə dəpnə kılindi; oqlı Ahaz uning ornişa padixaş boldi.

### Ahaz Yəhuda üstigə həküm süridü

2Pad. 16:1-20

**28**<sup>1</sup> Ahaz təhtkə qıkkən qeoqla yigirmə yaxta idi; u Yerusalemda on altə yil səltənət kıldı. U atisi Dawutka oxhax Pərvərdigarning nəziridə durus bolovanı kılmayı, <sup>2</sup> Bəlkı Israılning padixaşlırinin yoliqə kirip mangdi; u hətta Baallarqa atap məbudişlərni kuydurdı;

<sup>3</sup> Pərvərdigar Israillar zeminidin həyədəp qıkarajan əllərning yirginqliq gunahlılarını dorap, Hinnom jilojisida küjə kəydürdü, əzinin pərzəntlirini ottin etküzüp kəydürdü; <sup>4</sup> Yənə «yükiri jaylar»da, dənglərdə wə hərkəysi kəkərgən dərəh astida kəydürmə kurbanlıq kıldı wə küjə kəydürdü. <sup>5</sup> Xunga, uning Hudasi Pərvərdigar uni Suriyə padixaşının koliqə tapxurdi; Suriylər uni tarmar kəltürüp, Yəhūdadın nuroğun həlkni tutkun kılıp Dəməxkə elip kətti. Huda yənə uni Israıl padixaşının koliqə tapxurdi, Israıl padixaşı Yəhūdada qong kiroqinqılıq elip bardi. <sup>6</sup> Rəmaliyaning oqlı Pikaḥ, Yəhūdada bir kün iqidə bir yüz yigirmə ming adəmnı oltürdü, ularning həmmisi əzimətlər idi; buning səwəbi, ular ata-bowlirinining Hudasi Pərvərdigardin waz kəqənidi. <sup>7</sup> Zikri isimlik bir əfraimiy əzimət bar idi; u padixaşının oqlı Maasiyahənə, ordining bax oqojidarı Azrikam wə padixaşının bax wəziri Əlkənahəni kətl kıldı. <sup>8</sup> Israillar

**26:21** «xuning bilən u Pərvərdigarning eyigə kirixtin məhrum kılındı» — mahaw kesiligə giriptar bolovanlar «napak» dəp hesablinip, mukəddəs ibadəthanıqə kirixka kətiy ruhsət kılınmayıttı.

**27:3** «Ofəl» — kona Yerusalemda bir kisiş egiz rayon idi.

**27:5** «üç talant kümüx» — bəlkim 3400 kilogram kümüx idi. **— «ming tonna buoqday»** — ibranıy tilida «on ming kor». Bir «kor» 220 litr boluxi mumkin. **— «ming tonna arpa»** — ibranıy tilida «on ming kor». Bir «kor» 220 litr boluxi mumkin.

**27:7** «Yəhuda wə Israel padixaşlırinin tarihnaməsi» — mumkinliki bərki, bu kitab Təwərrətki «Padixaşalar»dır.

**28:3** «Hinnom jilojisi» — ibranıy tilida «Gə-Hinnom», ərab tilida «jəhənnəm». Bu yirginqliq jay toqoruluk «Yər». 17:31-32ni wə izahatlılarını köründ. «küjə kəydürdü» — yaki «kurbanlıqları kəydürdü». **— «pərzəntlirini ottin etküzüp kəydürdü»** — bəlkim Ahazın pərzəntlirini insan kurbanlıq kılıqlanılığını kərsitixi mümkün.

## « Tarih-təzkirə «2» »

ez kərindaxliridin ikki yüz ming ayal, oqlul-kız balilarni tutkun kılıp elip kətti; ular yənə Yəhūdadın nuroğun urux oqəniymətlirini bulang-talang kılıp Samariyəgə əkətti.

<sup>9</sup> Lekin u yərdə Pərwərdigarning Odad isimlik bir pəyojəmbiri bar idi; u Samariyəgə kaytip kəlgən əxununing aldioja qıkıp ularoja: — Kərangular, ata-bowlarınning Hudasi Pərwərdigar Yəhūdalarnı aqqıkida silərning əolunglaroja tapxurdi wə silər pələkkə yətkən kəhri-oğəzəp bilən ularni əltürdüngərlər. <sup>10</sup> Əmdi silər yənə Yəhūdalar bilən Yerusalemıqlarını möjburiy əzünglaroja əul-didək kilməkqi boluwatisilər. Lekin silər əzünglərə Hudayinglar Pərwərdigar alidda gunah-itaətsizliklər etküzdungularoqu? <sup>11</sup> Əmdi gepiməq əkulək selingərlər! Kərindaxliringlardın tutkun kılıp kəlgənlərni əyturuwetinglər, qünki Pərwərdigarning əttik qəzipi bexinglaroja qüxəy dəp kəldi, dedi.

<sup>12</sup> Xuning bilən Əfraimlarning birkənqə yolbaqxılıri, yəni Yoħananning oqlı Azariya, Məxillimotning oqlı Bərəkiya, Xallumning oqlı Həzəkiya wə Hədlayning oqlı Amasa əzəqili pəyojə qıkıp jəngdin kaytip kəlgən əxunnu tosuwelip <sup>13</sup> ularoja: — Bu tutkunları bu yərgə elip kirsənglər bolmayıdu; bizning Pərwərdigarning alidda gunahımız turup, yənə tehimu kəp gunahlar wə itaətsizliklərni aynitmakqımızılsılar? Qünki bizning itaətsizlikimiz həlimu intayın eojudur, Israılning bəxioja otluk kəhri-oğəzəp qüxəy dəp kəldi, dedi.

<sup>14</sup> Xuning bilən ləxkərlər tutkunlar bilən urux oqəniymətlirini yolbaqxıllar wə pütkül jamaət alidda əldəndurup kəydi. <sup>15</sup> Yukarıda ismi tiləqə elinəqan kixilər əzəqili, tutkunları baxlap qıkçı, urux oqəniymətləri iqidin kiyim-keçək wə ayaqlarını ularının arisidiki barlıq yalingaq, yalang ayaq turoqanlaroja kiygüzüp, həmmisini yemək-iqmək bilən əqizalandurdu, üstibaxlırını maylıdi, barlıq ajızlarnı exəklərgə mindürüp, həmmisini «Horma dərəhliri xəhiri» dəp atılıdışın Yerihoşa, ez kərindaxlirinən kəxioja apırıp kəydi, andin Samariyəgə əyttdi.

<sup>16</sup> Bu qəoşa Ahaz padixaḥı Asuriyəning padixaḥlıroja yardım tiləp adəm əwətti, <sup>17</sup> qünki Edomiyalar yənə Yəhūdaşa hujum kılıp nuroğun adəmni tutkun kılıp kətkənidı. <sup>18</sup> Filistiyələrmə Xəfəlah, tüzlənglikidiki wə Yəhūdanı jənubidiki xəhərlərgə tajawuz kılıp kirip, Bəyt-Xəməx, Ayjalon, Gədərot, Sokoḥ wə Sokohka təwə yeza-kıxlaklarnı, Timnah, wə Timnahka təwə yeza-kıxlaklarnı, Gimzo wə Gimzoqa təwə yeza-kıxlaklarnı ixoqal kılıp, xu yərlərgə jaylaxşanıdi. <sup>19</sup> Pərwərdigar Yəhūdanı padixaḥı Ahaz tüpəylidin Yəhūdanı horlukka əldəndurdu; qünki Ahaz Yəhūdanı itaətsilikkə eziştirdi wə ezi Pərwərdigaroja eojar asiylik kıldı. <sup>20</sup> Asuriyəning padixaḥı Tiglat-Pilnəsər dərəvəkə uning yenioja kəldi, lekin yardım berixning orniqə, uningoja kəp awarıqılıkları kəltəndi. <sup>21</sup> Qünki Ahaz Pərwərdigarning eojudin, padixaḥlıning ordisidin, xundakla əməldarlarining eojudin kəp mal-dunyanı qıkırıp, Asuriyə padixaḥlıqə bərgən bolsımı, lekin uningoja həq paydisi bolmındı. <sup>22</sup> Muxundak intayın müxkül pəyttə bu padixaḥı Ahaz Pərwərdigar alidda tehimu eojar kəbihlikkə qəküp kətti. <sup>23</sup> U ezzini məoqlup kılıjan Dəməxkning ilahlıroja kurbanlıq sundı, qünki u: «Suriyəning padixaḥlırinin ilahlıları ularoja yardım kıldı, xunga mənmu ularoja kurbanlıq sunup, ularnı mangımı yardım beridiqan kılıman» dedi. Lekin əksiqə bu butlar uning ezzini, xundakla barlıq Israilları halakatka elip bardı. <sup>24</sup> Ahaz Pərwərdigarning eojudiki əswab-buyumlarnı yiojup elip qıkıp, ularnı kesip-ezip parə-parə kiliwətti; wə Pərwərdigarning eojudin dərəwazilirini peqətlivətti. Həm ezi üçün Yerusalemıning hərbər dokmuxida kurbangahıları saloquzdu. <sup>25</sup> U yənə Yəhūdanı hərkəysi xəhərləridə baxxa ilahılaroja huxbu yekix üçün «yükiri jaylar»nı saloquzdu, xundak kılıp ata-bowlirinən Hudasi Pərwərdigarning əzəzipi əzəqaldı.

<sup>26</sup> Mana, uning kalojan ixliri, jümlidin barlıq tutkun yolları baxtin-ahirliqə «Yəhūda wə Israıl padixaḥlırinin tarikhnaması»da pütləngəndür. <sup>27</sup> Ahaz ata-bowliri arısında uhlidi; kixilər uni Yerusalem xəhiriğə dəpnə kıldı, lekin uni Israıl padixaḥlırinin əbrəstanlıqıja dəpnə kilmidi. Oqlı Həzəkiya uning orniqə padixaḥ boldı.

**28:23** «ezini məoqlup kılıjan Dəməxkning ilahlıları» — bu sözər Ahazning oyları, əlwəttə; lekin məlum tərəptin eytkanda, uning butpərəsliliyi uni həkikətən məoqlubiyətkə uqratkanıdi.

**Həzəkiya həküm süridü; u mukəddəshanini tazilaydu**

**29<sup>1</sup>** Həzəkiya təhtkə qıqqan qeojda yigirmə bəx yaxta idi; u Yerusalemda yigirmə toğkuz yil səltənət kıldı. Uning anisining ismi Abiya bolup, Zəkəriyaning kizi idi.<sup>2</sup> Həzəkiya atisi Dawut barlıq kılıqlarındak, Pərvərdigarning nəziridə durusoloğanni kıldı.<sup>3</sup> U təhtkə qıqqan birinqi yilining birinqi eyida Pərvərdigar eyining dərwazilirini aqturup, yengibaxtin yasattı.<sup>4</sup> U kahinlər bilən Lawiyarlarni Hudanıng eyigə qakırıp kelip, aldinkı həylisining məydanining xərk təripiga yiojip,<sup>5</sup> ularqa: — I Lawiyalar, gepimgə kulaq selinglar; əzünglarnı Hudaqa atap pakizlanglar wə ata-bowanglarning Hudası Pərvərdigarning eyini umingoşa mukəddəs kılıp pakizlanglar, mukəddəshanının barlıq paskına nərsilərni qikirip taxlanglar.<sup>6</sup> Qünki bizning ata-bowilirimiz asiylik kılıp, Hudayımız Pərvərdigarning nəziridə rəzil soloğanni kılıp, Uningdin waz qaqtı, Pərvərdigarning turalqusudin yüzünü erüp, Uningoşa arkını kıldı.<sup>7</sup> Ular aywanning ixiklirini etiwətkən, qiraqlarını eçüriwətkən, huxbuy yakmiojanidi wə mukəddəshanıda Israilning Hudasioja heq kəydürmə kurbanlıkları sunmaydiojan bolup kətkənid;<sup>8</sup> Xu səwəbtin Pərvərdigarning oəzipi Yəhuda bilən Yerusalemidikilərning üstigə qüxiüp, huddi eż kezünglər bilən kərüp turojininglardək, ularnı dəhəxtə selip, wəhimə boluxka həm zanglıq kılıp ux-ux kılınlıdiojan obyektkə aylandurup koydi.<sup>9</sup> Xu səwəbtin ata-bowilirimiz kiliq astida kaldi; oqlu-kızlırimiz wə hotunlirimiz tutkun kılındı.<sup>10</sup> Əmdi mən Israilning Hudası soloğan Pərvərdigarning oəzipinинг bizdin yanduruluxi üçün, Uning bilən əhdilixix niyitigə kəldim.<sup>11</sup> Balılırim, oqapıl bolmanglar; qünki Pərvərdigar silerni Əz aldida turup hizmitidə boluxka, Uning hizmətkarı bolup huxbuy yekixxə tallıqan, dedi.

**12** Xuning bilən Lawiyardın təwəndikilər ornidin turup otturiqə qıktı: — Kohatlardın soloğan Amasayning oöli Mahat wə Azariyaning oöli Yoel, Mərarilardın Abdining oöli Kix, Yəhəllələlning oöli Azariya, Gərxonlardın Zimmahning oöli Yoah, Yoahning oöli Edən,<sup>13</sup> Əlizafanning əwlədliridin Ximri bilən Jəyiəl, Asafning əwlədliridin Zəkəriya bilən Mattaniya;<sup>14</sup> Həmənning əwlədliridin Yəhəyiəl bilən Ximəy, Yədutunning əwlədliridin Xemaya bilən Uzziyallər.<sup>15</sup> Ular kərindaxlırını yiojip, ezlirini Hudaqa atap pakılıdi, padixahning tapxurukı, Pərvərdigarning əmri boyiqə Pərvərdigarning eyini pakizlaxka kirdi.<sup>16</sup> Kahinlər Pərvərdigarning eyining iğkirisigə pakizlaxka kirdi; ular Pərvərdigarning mukəddəs jayidin tapşan barlıq napak-nijis nərsilərni Pərvərdigar eyining həylisinqə toxup qıktı; andin ularnı Lawiyalar elip qıqp, xəhər sırtidiki Kidron jilojisinqə apirip təkti.

**17** Ular birinqi ayning birinqi künidin baxlap, eyni kayıtidan Hudaqa atap pakizlaxka kirixip, səkkizinqi künü Pərvərdigar eyining aywiniqə qıktı; ular yənə səkkiz kün wakıt sərp kılıp Pərvərdigar eyini pakizlap, birinqi ayning on altinqi künigə kəlgəndə ixni tūgətti.

**18** Andin ular Həzəkiya padixahning aldioqə kırıp: — Biz Pərvərdigarning pütkül eyini, jümlidin kəydürmə kurbanlıq kurbangahını wə uningdiki barlıq қaqa-kuqa, əswablarnı, «təkđim nan» tizilidiojan xırəni wə xırə üstidiki barlıq қaqa-kuqa, əswablarnı pakizliwəttük;<sup>19</sup> Ahaz padixah təhttiki qeojda asiylik kılıp taxliwətkən barlıq қaqa-kuqa, əswablarnı təyyarlap tək kılıp, pakizlap koyduk; mana, ular hazır Pərvərdigarning kurbangahı aldioqə koyuldu, dedi.

**20** Həzəkiya padixah ətigəndə tang səhər ornidin turup xəhərdiki əməldarları yiojip Pərvərdigarning eyigə qıktı.<sup>21</sup> Ular padixahlıq üçün, mukəddəshana wə pütün Yəhəudalar üçün gunah kurbanlıqlik kiliqxə yəttə buğa, yəttə kəqkar, yəttə koza wə yəttə tekə elip kəldi; padixah Hərun əwlədləri soloğan kahinlərə bularnı Pərvərdigarning kurbangahıqə sunuxni buyrudi.

**29:1** «Abiya» — yaki «Abi». «2Pad.» 18:2ni kərüng.

**29:8** «ularnı dəhəxtə selip, wəhimə boluxka həm zanglıq kılıp ux-ux kılınlıdiojan obyek...» — yaki «ularnı adəmlərgə dəhəxt salıdiojan, korkunq basturidiojan həm zanglıq kılıp ux-ux kılınlıdiojan obyek.»

**29:11** «...huxbuy yekixxə...» — yaki «...kurbanlıq kiliqxə...».

**29:17** «ular yənə səkkiz kün wakıt sərp kılıp Pərvərdigar eyini pakizlap...» — yaki «xundak kılıp ular səkkiz kün iqidə Hudanıng eyini (mukəddəs janrı) pakizliojan boldı...».

## « Tarih-təzkirə «2» »

<sup>22</sup> Ular buçılarnı boozuzlidi, kahinlar kənini elip, kurbangahka səpti; andin ular köqkarlarnimu boozuzlap, kənini kurbangahka səpti; közilarnimu boozuzlap, ularning kənimim kurbangahka səpti. <sup>23</sup> Ahirida gunah kurbanlıq kılınidiqan tekilərni padixaḥ wə jamaət aldişa yetiləp keliwidi, padixaḥ wə jamaət kollirini tekilər üstigə kojuxti. <sup>24</sup> Kahinlar tekilərni boozuzlap, kənini barlıq Israillarning gunahı üçün kəqürüm-kafarət süpitidə kurbangahka səpti; qünki padixaḥ: «Keydurmə kurbanlıq wə gunah kurbanlıq barlıq Israillar üçün sunulsun» degənidi.

<sup>25</sup> Padixaḥ yənə Lawiyaları Pərvərdigar eyidə Dawutning, Dawut padixaḥning aldin kərgüqisi gadning wə Natan pəyoqəmbərninq buyruqinidək jangjang, təmbur wə qiltar katarlıq sazları tutup, səp bolup turuxka təyinlidı (qünki əslidə bu əmr Pərvərdigardin, eż pəyoqəmbərlirinining wastisi bilən tapilanojanidi). <sup>26</sup> Xuning bilən Lawiyalar Dawutning sazlarını, kahinlar kanaylarnı tutkən əldə turuxti. <sup>27</sup> Həzəkiya keydurmə kurbanlıq kurbangah üstigə sunulsun, dəp buyrudi. Keydurmə kurbanlıq sunulojan haman, Pərvərdigaroja atalojan nəoqmə-nawa kılınxıka, kanaylar qelinixıka wə Israilning padixaḥı Dawutning sazları təngkəx kılınxıka baxlıdi. <sup>28</sup> Pütkül keydurmə kurbanlıq etküzülüp boluoqa, pütkül jamaət səjdigə olturuxti, nəoqmə-nawaqıllar nəoqmə-nawa kılıxtı, kanayqıllar kanay qelip turdi. <sup>29</sup> Keydurmə kurbanlıq etküzülüp boloqanda, padixaḥ wə uning bilən əldən boloqlanılların həmmisi tizlinip səjdə kılıxtı. <sup>30</sup> Həzəkiya padixaḥ wə əməldarlar yənə Lawiyaları Dawutning wə aldin kərgüqi Asafning xəirliri bilən Pərvərdigaroja Həmdusana okuxni buyrudi; xuning bilən ular huxal-huramlıq bilən Pərvərdigaroja həmdusana okuxup, bax egiş səjdə kılıxtı.

<sup>31</sup> Həzəkiya: — Silər əmdi əzünglarnı Pərvərdigaroja mukəddəs boluxka beqixlioqanikənsilər, aldişa kelinglər, kurbanlıklar, təxəkkür kurbanlıklarını Rəbning eyigə kəltürüüp sununglar, dewidi, jamaət kurbanlıklar wə təxəkkür kurbanlıklarını kəltürüxti; halıqlar keydurmə kurbanlığını kəltürüxti. <sup>32</sup> Jamaət elip kəlgən keydurmə kurbanlıklar təwəndikiqə: — yətmix buğa, yüz koqkar, ikki yüz koza; bularning həmmisi Pərvərdigaroja atap keydurmə kurbanlıqka əkilingənidi. <sup>33</sup> Bulardın baxka Pərvərdigaroja atalojan altə yüz buğa, üq ming koymu bar idi.

<sup>34</sup> Kahinlar bək az boloqaqka, keydurmə kurbanlıq mallirining terisini soyuxka ülgürəlməydi; xunga Lawiy kərindaxlıları taki mallar soyulup boluoqa həm baxka kahinlar əzlirini Hudaqa atap paklap boluoqa yardımoxtu (qünki Lawiyalar əzlirini Hudaqa atap paklav ixida kahinlarla nisbətən bəkrək iħlasmən idi). <sup>35</sup> Uning üstigə keydurmə kurbanlıklar nahayıti kəp idi, xundakla inaklıq kurbanlıklarının meyi wə keydurmə kurbanlıklärə qoxulqan xarab hədiyilirimu nahayıti kəp idi.

Xundak qılıp Pərvərdigar eyidiki ibadət hizmətləri yengibaxtin əsligə kəltürüldi. <sup>36</sup> Huda Əz həlkiga bu ixlarnı orunluxurojanlıq üçün Həzəkiya wə pütkül həlk tolimu huxal boluxti; qünki bu ixlər bək tezla bejirilip boloqlarındı.

### «Ətüp ketix həyti» yengibaxtin təbriklinidu

**30** <sup>1</sup>Həzəkiya pütün Israiloja wə Yəhudaqa adam əwətip həmdə Əfraimlar bilən Manassəhələrgə hət yezip, uları Israilning Hudasi bolovan Pərvərdigarnı seçinip «ətüp ketix həyti»ni etküzük üçün Yerusaleməqə, Pərvərdigarning eyigə yioqılıxni qakırdı <sup>2</sup> (Padixaḥ, əməldarları wə Yerusalemədik barlıq jamaət bilən billə məslihətləxip, ikkinqi ayda ətüp ketix

<sup>29:23</sup> «padixaḥ wə jamaət kollirini tekilər üstigə kojuxti» — «Law.» 4:13-26ni kərung.

<sup>29:31</sup> «aldişa kelinglər, kurbanlıklar...» — muxu yorda «kurbanlıklar» bəlkim «inaklıq kurbanlıkları»nı kərsitudu. 32-36-ayətlərgə karioqanda, «keydurmə kurbanlıklar» bu ikki hil kurbanlıklar (inaklıq kurbanlıkları wə təxəkkür kurbanlıkları)ndan sırt idi. OkurmlarınNING esidə barkı, inaklıq kurbanlıkları wə təxəkkür kurbanlıklarını kahinlər bilən xu kurbanlıkları sunoqular yeyixkə bolatti; «keydurmə kurbanlıklar» pütünləy Hudaqa atap keydürülləti.

<sup>29:33</sup> «Pərvərdigaroja atalojan altə yüz buğa, üq ming koymu...» — bu ayəttiki kala-koylar bəlkim inaklıq kurbanlıkları wə təxəkkür kurbanlıkları süpitidə beqixlanıjan boluxi mumkin.

## « Tarih-təzkirə «2» »

həytini etküzaylı dəp կարօja kelixti.<sup>3</sup> Lekin paklanojan kahinlar yetixmigəqkə, həlkmu Yerusalemoja yiojılıp bolmioqaqka, həytini wakıtda etküzəlmidi).<sup>4</sup> Padixah wə pütkül jamaət bu pilanni nəhayiti yahxi boptu, dəp կարidi.<sup>5</sup> Xuning bilən ular pütkül Israilning Bəər-Xebadin Danoqıq barlıq həlkini Yerusalemoja kelip, Israilning Hudasi Pərwərdigarnı seqinip etüp ketix həytini etküzüxkə qaqırıqnamə əwətəlyi, dəp bekitti; qünki ular həytini uzun wakitlardin buyan pütülgən bəlgilimə boyiqə etküzülmigənidi.<sup>6</sup> Qaparmənlər padixah bilən əməldarlarning hətlirini elip, pütün Israil wə Yəhuda yurtini kezip, padixaḥning yarlıkı boyiqə mundak həwərni jakarlıdı: «İsraillar, İbrahim, İshak wə Israilning Hudasi bolojan Pərwərdigaroja yenip kelinglar, xundak kilsanglar U Asuriya padixaḥlirining qanggilidin kütulojan kaldinglarning yenioqa yenip kelidu.<sup>7</sup> Ata-bowanglar wə kərindixinglar ojaxax bolmanglar; ular eəz ata-bowliririning Hudasi Pərwərdigaroja asiylik kılıqaqka, U huddi silər kərgəndək ularni harabiqılıkkə tapxurojan.<sup>8</sup> Ata-bowanglar ojaxax boynunglarnı kattik kilmanglar; Pərwərdigarning otluk ojəzipinən silərdin kətürülüp ketixi üçün, əmdi silər Pərwərdigaroja bekinqinqlər, U mənggүüə Əzığə has dəp atiojan mukəddəshaniqa kelip, Hudayinglar bolojan Pərwərdigarning hizmitidə bolunglar.<sup>9</sup> Əgər silər Pərwərdigaroja kəytsanglar, kərindaxliringlar wə bala-qakiliringlar əzlirini tutkun kılıqanlarning aldida rəhimb-iltipatka erixip, bu yurtka kaytip kelidu; qünki Hudayinglar bolojan Pərwərdigar xapaətlik wə rəhimliktur; silər Uning təripigə ətsənglər, U silərdin yüz ərüməydi».

<sup>10</sup> Qaparmənlər xəhərmu-xəhər berip, taki Zəbulunqıqə Əfraim wə Manassəhning yurtlirini kezip qıktı; lekin u yərdikilər ularni zanglıq kılıp məshirə kılatti.<sup>11</sup> Həlbuki, Axır, Manassəh, wə Zəbulunlardın bəziləri əzlirini təwən tutup Yerusalemoja kəldi.<sup>12</sup> Uning üstigə, Hudaning қолı Yəhūdalarınning üstidə bolup, ularni bir niyəttə padixaḥning wə əməldarlarning Pərwərdigarning səzигə asasən qıçarojan əmrini ixqə axuruxka bir jan bir dil kıldı.

<sup>13</sup> Xuning bilən ikkinçi ayda nuroqun kixilər petir nan həytini etküzüx üçün Yerusalemoja yiojılıqanidi; toplanojan həlk zor bir türküm adəm idi.<sup>14</sup> Ular қozojılıp Yerusalem xəhəridiki kurbangahlarnı buzup yokitip, isrikgahlarnımı elip qikip, Kidron jiloqisioqa apirip taxlıdı.

<sup>15</sup> Ular ikkinçi ayning on tətinqi künü etüp ketix həytioqa atalojan қozılarnı soydi. Kahinlar bilən Lawıylar buningə qarap hijil bolup, əzlirini Hudaqıa mukəddəs boluxka paklap, kəydürmə kurbanlıklarnı Pərwərdigarning eyigə elip kelixti.<sup>16</sup> Ular Hudaning adımı bolojan Musaçıa qüfürülgən Təwrat қanuniqa asasən, bəlgilimə boyiqə ez orunliriqa kelip turuxti. Kahinlar Lawıylarning қolidin kannı elip kurbangahka səpti.<sup>17</sup> Jamaət iqidə paklinip bolmiojanlar heli boloqaqka, Lawıylar paklanmiojan barlıq kixilərning ornida etüp ketix həytioqa beqixlanojan қozılarnı Pərwərdigaroja atax üçün soyuxka mə'sul idi.<sup>18-19</sup> Qünki Əfraim wə Manassəh, Issakar wə Zəbulundiñ kəlgən kəpinqisi, heli kəp bir türküm kixilər paklanmay turupla, Təwrat bəlgilimisigə hilap haldə etüp ketix həytioqa atap soyulqan қoşa gəxlirini yeyixkə kirixti; birak Həzəkiya ular həkkidə dua kılıp: — Kimki eəz ata-bowisining Hudasi bolojan Pərwərdigarnı qin kənglidin izləx niyitigə kəlgən bolsa, gərqə ular mukəddəshaniqa ait paklinix bəlgilimisigə muwapiq pak kılınmışımı, məhrəban Pərwərdigar ularni əpu kılıqay, dedi.

<sup>20</sup> Pərwərdigar Həzəkiyanıñ duasıoqa қulak selip həlkni əpu kıldı.<sup>21</sup> Yerusalemdə turuwatkan Israillar petir nan həytini yəttə kün xundak huxallık iqidə etküzdi; Lawıylar bilən kahinlar hər künü Pərwərdigaroja atalojan mədhijə sazlıri bilən Pərwərdigaroja həmdusana okuxtı.

<sup>22</sup> Həzəkiya Pərwərdigarning wəhijilirini qüxəndürüxkə mahir Lawıylar oja ilham berip turdi; həlk yəttə kün həyt kurbanlıklırını yedi; ular inaqlıq kurbanlıklırını sunup, ata-bowliririning

<sup>30:5</sup> «Bəər-Xebadin Danoqıqə pütkül Israil» — Bəər-Xeba Israilning jənubiy qebrisida, Dan ximaliy qebrisida idi.

<sup>30:13</sup> «petir nan həyt» — «etüp ketix həyt» bilən baxlinidu.

<sup>30:18-19</sup> «ularni əpu kılıqay» — ibranıy tilida «ular üçün kəqrürüm-kafarət kılıqay».

<sup>30:20</sup> «həlkni əpu kıldı» — ibranıy tilida «həlkni sakayıttı».

Hudasi bolovan Pərvərdigarnı mədhiyilidi.

<sup>23</sup> Barlıq jamaət yənə yəttə kün həyt etküzük toqlruluk məslihətlrixip, yənə huxal-huramlıqka qəmən halda yəttə kün həyt etküzdi. <sup>24</sup> Qünki Yəhudanıng padixahı Həzəkiya jamaətkə ming buğa wə yəttə ming koy hədiyə kıldı; əməldarlarımı jamaətkə ming buğa, on ming koy hədiyə kıldı. Nuroğun kahinlar ezlirini Hudaşa atap paklidi. <sup>25</sup> Pütkül Yəhudə jamaiti, kahinlar, Lawiylar, Israildin qıkkən barlıq jamaət, jümlidin Israilda turuwatqan musapirlar həmdə Yəhudada turuwatqan musapirlarning həmmisi alamat huxal boluxti. <sup>26</sup> Yerusalemni oqayıt zor huxallıq kəyəpiyat kəplidi; qünki Israilning padixahı Dawutning oqlı Sulaymanning zamanidin buyan, Yerusalemda mundaq təntənə bolup bəkmioqanıdi. <sup>27</sup> Ahirida Lawiyardın bolovan kahinlar ornidin kəopup, həlkə bəht-bərikət tilidi; ularning sadasi Hudaşa anglanti, duasi asmanlarşa, Uning mukəddəs turaloqusışa yətti.

**31** <sup>1</sup>Bu ixlarning həmmisi tügigəndin keyin, bu yərdə hazır bolovan Israillarning həmmisi Yəhudanıng hərkəysi xəhərlirigə berip, u yərlərdiki «but türvük»lərni qekip, Axərah butlirini kesip taxliwətti; yənə Yəhudə wə Binyamin zemində, xundakla Əfraim wə Manassəh zeminining hərkəysi yərliridiki «yükiriş jaylar» wə kurbangahlarnı, həmmisini buzup yokatqısqə seküp taxlidi. Xuningdin keyin Israil həlkining hərkəysisi eż təwəlikigə, eż xəhərlirigə kətip ketixti.

### Mukəddəshanining ixlirining tərtipkə selinixi

<sup>2</sup>Həzəkiya kahinlar bilən Lawiyarlari nəwət-guruppilaroja belüp, kahinlar bilən Lawiyarning hərkəysisini ezigə has hizmitigə bekitip, kəydürmə kurbanlıq wə inaqlıq kurbanlıqları sunup, Pərvərdigar əyining həylilirida, ixic-dərvaziliri iqida wəzipə ətəp, Pərvərdigaroja təxəkkür-mədhiyə okuydiojan kıldı. <sup>3</sup> Padixah yənə eż melidin bir ülüxni elip kəydürmə kurbanlıqlar üçün ixitixkə buyrudi; bular Pərvərdigarning Təwrat kanunida pütülgini boyiqə ətigənlik wə kəqlilik kəydürmə kurbanlıqlar, xabat künü, yengi ay wə həyt-bayram künliridiki kəydürmə kurbanlıqlar üçün ayrıldı. <sup>4</sup> Padixah yənə kahinlar bilən Lawiyarning Pərvərdigarning Təwrat kanunini qing ijra kılıxi üçün, təkdim kılıxkə tegixlik ülüxini ularşa beringlar, dap Yerusalemda turuxluk həlkə buyrudi. <sup>5</sup> Bu buyruk qırırilixi bilənla, Israillar həsulməhsulatlinining dəsləpki elinojan kismi axlık, yengi xarab, zəytun mayi wə həsəllərni həmdə etizliktin qıkkən hərhil məhsulatlarning həsulliridin əkilixti, yənə hərhil nərsilirining ondin birini ehrigə türkümlep əkilixti. <sup>6</sup> Yəhudanıng hərkəysi xəhərliridə turuwatqan Israillar bilən Yəhudalarımı koy-kalılırinin ondin birini ehrigə wə Pərvərdigar Hudasişa atalojan mukəddəs buyumlarning ondin birini ehrigə əkilip, dəwə-dəwə dəwilivətti. <sup>7</sup> Üqinqi aydın baxlap dəwilinip, yəttinqi ayoşa kəlgəndə tohtidi. <sup>8</sup> Həzəkiya əməldarlar bilən billə kelip, dəwə-dəwə bolovan bu məhsulatlarnı kerüp Pərvərdigaroja təxəkkür-mədhiya okudi wə Uning həlkı bolovan Israillarşa bəht-saadət tilidi. <sup>9</sup> Həzəkiya kahinlar bilən Lawiyardın bu dəwə-dəwə

<sup>30:22</sup> «Pərvərdigarning wəhiyliri» — ibraniy tilida «Pərvərdigarning bilimi» — bu bilim wəhiy arkılık kəlgəqəkə, «wəhiylər» dap tarjima kıldı.

<sup>30:25</sup> «jümlidin Israilda turuwatqan musapirlar həmdə Yəhudada turuwatqan musapirlarning həmmisi...» — baxka birhil tarjimişi: «jümlidin Israildin qıkkən, Yəhudada turuwatqan musapirlarning həmmisi...».

<sup>31:6</sup> «Yəhudanıng hərkəysi xəhərliridə turuwatqan Israillar» — 30:1-2, «2Pad» 17:6, 23nimü kərting. Bu ibarigə karıqanda ximaliy padixahlıq («Israil») Asuriya imperiyəsi təripidin sürgün kılinojan məzgildə yaki hətta xuningdin ilgiri, ximaliy padixahlıktıq «əkbilə»din Yəhudə tərəpə kecip, Yəhudə xəhərliridə olturnaklxanlar az əməs idi. «Hudaşa atalojan mukəddəs buyumlar» — bu «Hudaşa atalojan mukəddəs buyumlar» bəlkim barlıq məhsulatlardın ondin biri idi. «Kan.» 14:28-29 boyiąq, muxi buyumlarnı həlk «eż ixic-darvaziliri iqida Lawiyar wə kəmbəbəşlər üçün toplaş kerək» idi. Bizningqə 6-aytətiki «ondin biri» «Hudaşa atalojan mukəddəs buyumlar»dın elinojan ondin birini kərsitudu. Bu «ondin biri» xu qaçda Yerusalemqa apirləttidi.

<sup>31:8</sup> «dəwə-dəwə bolovan bu məhsulatlar» — 6-ayət wə uningdiki izahatni kərting.

## « Tarih-təzkirə «2» »

məhsulatlar toopluluk soriwidi, <sup>10</sup> Zadok jəmətidin bolovan bax kahin Azariya uningoja jawap berip: — Həlk Pərwərdigarning eyigə hədiyə kəltürgili baxlıqandan buyan toyojudək yedük, yənə nuroqun exip kəldi. Qünki Pərwərdigar Əz həlkini bərikətligən, xunga exip kələjinimə xunqə kəp, dedi.

<sup>11</sup> Həzəkiya Pərwərdigarning eyidə ambarlarnı təyyar laxni buyruwidi, ular xundak kıldı. <sup>12</sup> Ular səmimiyy-sadaqətlik bilən hədiyələrni, ondin bir əxrə wə Hudaşa alahidə atalojan nərsilərni ambarlarçə əkirdi. Lawiyardin bolovan Kononiya bax ambarqi, inisi Ximəy muawin bax ambarqi boldi. <sup>13</sup> Kononiya wə inisi Ximəyning kol astida Yəhiyəl, Azariya, Nahat, Asaşəl, Yərimot, Yozabad, Əliyal, Yismakşıya, Maħat wə Binayalar nazarət kılıx hizmitigə məs'ul boldi; bularning həmmisini Həzəkiya padixaḥ bilən Hudanıng eyining baxkuruquqisi Azariyanıng kərsətmisi bilən ixlətti. <sup>14</sup> Xarkiy dərwazining dərwaziwini Lawiy Yimnahning oğlu Kora Hudaşa halis kılınojan hədiyə-swoqatlarçə məs'ul idi; u Pərwərdigarçə sunulovan wə «əng mukəddəs» bolovan nərsilərni təksim kılatti. <sup>15</sup> Edən, Minyamin, Yəxua, Xemaya, Amariya wə Xekaniyalar uning kol astida bolup, ular kahinlarning hərkəysi xəhərliridə, qong-qiqiklikigə karalmay, nəwət boyiqə eż kərindaxlirioja bularnı üləxtürüp berixkə təyinləndi; <sup>16</sup> Buningdin baxka, ular nəsəbnamığa tizimlanojan üç yaxtin yukiri ərkəklərdir, hər künə nəwiti boyiqə Pərwərdigarning eyigə kirip, yükləngən wəzipisini orunlaydiqanlarning həmmisigimu təksim kılıp berətti.. <sup>17</sup> Ular nəsəbi tizimlanojan jəmətliri boyiqə kahinlarqımını həmdə yigirmə yaxtin axkən Lawiyalarçə nəwiti wə wəzipisigə karap təksim kılıp berətti; <sup>18</sup> nəsəbnamidə «Lawiy jamaiti» dəp, pütülginiga karap bularning barlıq kiçik balılıriço, hotunları wə oqul-kız pərzəntlirigimu təksim kılıp berətti; qünki ular sadəqətlik bilən əzilərini Hudaşa atap paklinip, mukəddəs boluxka beqixılıqanıdi. <sup>19</sup> Hərkəysi xəhərlərning ətraplırida olturnaklaxkan, Hərunning əvladlıri bolovan kahinlarçə bolsa, hərbər xəhərdə məhsus tizimlanojan adəm koyulənənidə; ular kahinlər iqidiki barlıq ərkəklərgə wə xundakla nəsəbnamidə pütülgən barlıq Lawiyalarçə tegixlik tülüxlirini berətti.

<sup>20</sup> Həzəkiya pütün Yəhuda zeminida xundak kıldı; u eż Hudasi bolovan Pərwərdigar aldida yahxi, durus wə həkə bolovanı kıldı. <sup>21</sup> Məyli Pərwərdigarning eyidiki hizmatlərgə ait ixta bolsun, məyli Təwrat əkanuniyoja həm əmrəlirigə əməl kılıx niyitidə Hudasını izdəxtə bolsun, u pütün kəlbə bilən kıldı wə ronaq taptı.

### Asuriyə padixaḥı Sənnaherib Yəhūdaşa tajawuz kılıdu

2Pad. 18:13-37; 19:1-37; Yəx. 36:1-22; 37:1-38

**32** <sup>1</sup>Bu barlıq ixlərni wə sadəqətlik əmallərni bejirgəndin keyin, Asuriyə padixaḥı Sənnaherib Yəhūdaşa tajawuz kılıp, korojanlıq xəhərlirigə hujum kılıp bəsüp kirip, ularnı ixoqla kılıx üçün ularnı körxiwaldı. <sup>2</sup>Həzəkiya Sənnaheribning kalğanlığını körüp, uning Yerusalemoja hujum kılıx niyitining barlığını bilgəndə, <sup>3</sup> əməldərləri wə batur əzimətləri bilən xəhər sırtidiki bulak-eriklərni tosuwetix toopluluk məslihətləxti; ular unı kollidi. <sup>4</sup>Xuning bilən nuroqun kixilər yiqənilip: «Nemə üçün Asuriyə padixaḥlıriço mol su mənbəsinə tepiwelioxıja əldənəmək nəmə?» dəp barlıq bulak kəzərlərini etivətti wə u yurt otturisidin ekip etidiojan erikni tosuwətti. <sup>5</sup>Həzəkiya əzini oqayrətləndürüp, buzulup kətkən sepillərni yengibaxtin onglətti, üstigə karawulhanınları saldurdı, yənə bir taxkı sepişmə yasattı həmdə Dawut xəhəridiki «Millo» kələşini mustəhkəmlidi; u yənə nuroqun koral-yaraq wə ələkənlərni yasattı. <sup>6</sup>U həlkinq

<sup>31:14</sup> «əng mukəddəs» bolovan nərsilər — kahinlarçə berixkə alahidə bekitilən, bəzi kurbanlıklardın ayır elinənən malum kisimni kərsitidü. «Law.» 2-, 6- wə 7-bablarını kərtüng.

<sup>31:16</sup> «üç yaxtin axkənlar» — bu ayətkə qarıqanda, kahinlarning kiçik oqul balılıri hizmət nəwiti kəlgən atilirinən iqidarqılıkida ibadəthənəyoja kirişkə ruhsəti idi.

## « Tarih-təzkirə «2» »

üstigə sərdarları təyinlidi andin ularını xəhər dərwazisidiki məydanoqa, eż aldioja yıldurup, ularoja ilham-riqəbat berip:<sup>7</sup> — Iradənglarnı qıng kılıp batur bolunqlar, Asuriyə padixahıdın wə uningoja əgəxkən zor koxundın korkmanglar yaki alakzadə bolup kətmənglər; qünki biz bilən birgə bolquqılar ular bilən birgə bolquqılardın kəptür.<sup>8</sup> Uning bilən birgə bolquqını nəhayitibir insaniyətlik bilək, halas; lekin biz bilən billə bolquqı bolsa bizgə mədətkar bolup, biz üçün jəng kılıquqi Hudayımız Pərvərdigar bardur! — dedi. Həlkə Yəhūdanıng padixahı Həzəkiyanıng səzliriga ixinip tayandı.

<sup>9</sup> Xuningdin keyin Asuriyə padixahı Sənnaherib pütküllü küq-koxunu bilən Laçix xəhərini muhəsirigə aldı; xu qəoşda u hizmətkarlarını Yerusalemoja, Yəhūdanıng padixahı Həzəkiyaşa, xundakla Yerusalemdə turuwatkan barlıq, Yəhūdalaroja əwətip, ularoja mundak sezlərni yatküçüp: —<sup>10</sup> «Asuriya padixahı Sənnaherib: «Yerusalem muhəsirə iqidə turuqluk, silər zadi nemigə təyinip uningda tehiqə turuwtasılər?»<sup>11</sup> Həzəkiya silərgə: «Pərvərdigar Hudayımız bizni Asuriyə padixahının qanggilidin kutuldurudu», dəp ixəndürüp, silərni aqlık wə ussuzluktin elümğə tapxurmakçı boluwtamadu? <sup>12</sup> Xu Həzəkiya Pərvərdigar otaqları «yukarı jaylar»ni həm kurbangahlarnı yok kılıwättiōu? Andin Yəhūdadıki wə Yerusalemdikilərgə: — «Silər birlə kurbangahları alındıda səjdə kılısilər wə xuning üstigila huxbu yaksısilər» dəp əmr kılıqan əməsmidi?<sup>13</sup> Mening wə mening ata-bowilirimning barlıq əl həlkəlirigə nema kılıqanlığını bilməmsilər? Əl-yurtlarning ilah-butlırı eż zeminini mening kolumnin kutkuzuxka birər amal kılalıqanmü?<sup>14</sup> Mening ata-bowilirim üzül-kesil yoqatkan əxu əl-yurtlarning but-ilahlırinin kəysibiri eż həlkəni mening kolumnin kutkuzalıqan? Undakta silərning Hudayinglar silərni mening kolumnin kutkuzalamıti?<sup>15</sup> Silər əmdi Həzəkiyaşa aldanmanglar, silərni xundak kayıl kılıxioja yol koymanglar yaki uningoja ixinipmu olturmanglar; qünki məyli kəysi əlnin, kəysi padixahlıqning ilahi bolsun, həqkəyisi eż həlkəni mening kolumnin yaki mening ata-bowilirimning əolidin həq kutkuzup qıqlıkmıdi; silərning Hudayinglar silərni mening qanggilimdin tehimu kutulduruwalalmaydu əməsmu? — dəydu» — dedi.

<sup>16</sup> Sənnaheribning hizmətkarları dawamlıq yənə Pərvərdigar Hudanı wə Uning hizmətkarı Həzəkiyanı həkarətləydiqan gəplərnimü kıldı.<sup>17</sup> Andin Sənnaherib tehi hət yezip, Israilning Hudasi bolovan Pərvərdigarnı həkarətləp, zanglıq kılıp: «Huddi hərkəyisi əl-yurtlarning ilahlırı eż həlkəni mening qanggilimdin kutkuzalmıqəndək, Həzəkiyanıng Hudasimu Uning həlkəni mening qanggilimdin kutkuzalmayıdu» dedi.<sup>18</sup> Ular xəhərni elix cərəzidə Yerusalem sepilidə turuwatkan həlkəni körkətup, patiparakqılıkkə qəmdürük üçün Yəhūdiyə tilidə ünlük towlap turdu.<sup>19</sup> Ular Yerusalemning Hudasını huddi yər yüzidiki yat həlkəlarning insanning əolidə yasalojan ilahlırioja oxhitip səzlidi.

<sup>20</sup> Xuning tütəylidin Həzəkiya padixahı wə Amozning oölli Yəxaya pəyojəmbər dua kılıp asmanoja karap nida kılıwidı,<sup>21</sup> Pərvərdigar bir Pərixtə əwətti, u Asuriyə padixahı koxunining ləxkərgahıja kirip, pütküllü batur jəngqılərni, əmaldalar wə sərdarları koymay kırıwtı. Xuning bilən Asuriyə padixahı xərməndə bolup eż yurtioja kəytiq kətti. Əzinin buthanisoja kırğın qeojida eż puxtidin bolovan oqulları uni kılıq bilən qepip oltürdi.<sup>22</sup> Ənə xu tərikidə, Pərvərdigar Həzəkiyanı wə Yerusalem ahalisini Asuriyə padixahı Sənnaheribning wə baxka barlıq dükənlərning qanggilidin kutkuzup kəldi wə ularnı hər tərəptə koojdidi.<sup>23</sup> Nuroğun kixilər hədiyələrni Pərvərdigar otaqları atax üçün Yerusalemoja əkəldi, xundakla nuroğun esil

<sup>32:7</sup> «biz bilən birlərə bolquqılar ular bilən birlərə bolquqılardın kəptür» — yaki «biz bilən Bolquqı uning bilən bolquqıdın uluqdır». <sup>2Pad.</sup> 6:16ni kərəng.

<sup>32:8</sup> Yər. 17:5; 1Yuh. 4:4

<sup>32:12</sup> «Xu Həzəkiya Pərvərdigar otaqları «yukarı jaylar»ni həm kurbangahlarnı yok kılıwättiōu? ... Yerusalemdikilərgə: — «Silər birlə kurbangahları alındıda səjdə kılısilər ...» dəp əmr kılıqan əməsmidi?» — Sənnaheribning ələsi intayın hıylığırı bilən kılınojan bu gəp bilən həlkə: — «Həzəkiya Pərvərdigar otaqları həkikətən ixənməydi. U pəkət həmminqular Yerusalemdə kurbanlıklırları kilişinglər kerək dəp silərdin paydılınmakçı» dəp gumanlandırmakçı.

<sup>32:22</sup> «hər tərəptə koojdidi» — yaki «hər tərəptə əminliklə erixtirdi» yaki «hər tərəptə yetəkqılık kıldı».

## « Tarih-təzkirə «2» »

nərsilərni əkilip Yəhuda padixahı Həzəkiyaqə sundi; xuningdin etiwarən Həzəkiya barlıq əlyurtlarning izzət-hərmətiqə sazawər boldi.

### Həzəkiya eoij kesəl bolidu, dua kılıdu

2Pad. 20:1-21; Yəx. 38:1-22; 39:1-8

<sup>24</sup> Xu künlərdə Həzəkiya kesəl bolup sakratka qüxüp kıldı; u Pərvərdigarə tilawət kıldı wə Pərvərdigar söz kılıp, uningoja bir möjizilik alamat kərsətti. <sup>25</sup> Lekin Həzəkiya əzığə kərsitilgən iltipatka muwapiq təxəkkür eytmidi; u könglidə takəbburlixip kətti. Xunga Hudaning oqəzipi uningoja wə xuningdak Yəhuda wə Yerusalemidikilərgə közəqlədi. <sup>26</sup> Lekin Həzəkiya wə Yerusalemidikilər təkəbburlikidin yenip ezlirini təwən tutup yürgəqkə, Pərvərdigarning oqəzipi Həzəkiyaning künliridə ularoja qüxmidi.

<sup>27</sup> Həzəkiyaning dunyasi tolimu kəp, izzət-hərməti kəwətlə yüksəri idı; u əzığə altun, kümük, gəhər-yakut, huxbuylu dora-dərmək, kalkan wə hərhil kimmətlik buyumlarnı saklaydiojan həzinilərni saldurdi; <sup>28</sup> u yənə axlıq, yengi xarab wə zəytun meyi saklaydiojan ambarlarnı, yənə hər türlük mallar wə padılırlı üçün eojl-kotanlarını saldurdi. <sup>29</sup> U əzığə xəhərlər bina kıldurdı wə nuroqun koy-kalilaroja igə boldi, qunki Huda uningoja qayət kəp dəpinə-dunya ata kılqanıdi.

<sup>30</sup> Həzəkiyadın ibarət bu kixi Gihon ekinining yüksəri ekimidiki suni tosupsu, suni toptoqra Dawut xəhirinən künpetix təripiga ekip kelidiqan kılqanıdi. Həzəkiya barlık kılqan əməlliridə ronak tapdı. <sup>31</sup> Həlbuki, Babil əmirlirining əqliliri kelip Həzəkiya bilən kerüxüp, Yəhuda zeminidə yüz bərgən bu möjizilik alamat toopruluq gəp soriqan qaçıda, uning könglidə nemə barlığını məlum kılıxka siniməkqi, Huda uni yalozuz kəldurup, uningdin kətti. <sup>32</sup> Həzəkiyaning kılqan ixliri wə yahxi əməllirli bolsa, mana ular «Yəhuda wə Israil padixahlırinin tarıhnamisi»da, Amozning oqli Yəxaya pəyəqəmbərning kərgən wəhiyylik hatirisidə pütülgəndür.

<sup>33</sup> Həzəkiya ata-bowlılıri arisida uhlidi; ular uni Dawut əwlədləri kəbristanlıqı egizlikidə dəpnə kıldı; u əlgən qaçıda barlık Yəhuda həlkə bilən Yerusalemidikilər uningoja hərmət bildürdi. Uning ornoja oqli Manassəh padixaq boldi.

### Manassəh səltənət kılıdu; uning rəzil ixliri

2Pad. 21:1-18

**33** <sup>1</sup> Manassəh padixaq bolojanda on ikki yaxta bolup, Yerusalemda əllik bəx yil səltənət kıldı. <sup>2</sup> U Pərvərdigar Israillarning aldidin həydəp qıkırıwtəkən yat əlliklərning yirginqlik adətlirigə oxhax ixlar bilən Pərvərdigarning nəziridə rəzil bolojanni kıldı. <sup>3</sup> U atisi Həzəkiya qekip taxliojan «yükiri jaylar»ni kəytidin yasattı; u Baallarоja atap kurbangahıllarnı saldurup, axərah məbdularnı yasidi; u asmandiki nuroqunliojan ay-yultuzlarоja bax urdi wə ularning küllukiqə kirdi. <sup>4</sup> U Pərvərdigarning əyidimu kurbangahıllarnı yasattı. Xu ibadəthana toopruluk Pərvərdigar: «Yerusalemda Mening namim mənggü kəlidü» degənidir. <sup>5</sup> U Pərvərdigarning əyining ikki höylisida «asmanning əxunı»qa kurbangahıllarnı atap yasattı. <sup>6</sup> U Bən-Hinnomning jilojisidə ez balılırını ottin ətküzdi;jadugərqilik, palqılıq wə dəmidiqılık ixlətti, əzığə jinkəxlər bilən əpsunqılları bekitti; u Pərvərdigarning nəziridə san-sanaksız

<sup>32:24</sup> «Həzəkiya ... Pərvərdigarə tilawət kıldı wə Pərvərdigar söz kılıp, uningoja bir möjizilik alamat kərsətti» — «Yəx.» 38:babni kərung.

<sup>32:31</sup> «...uning könglidə nemə barlığını məlum kılıxka siniməkqi, Huda uni yalozuz kəldurup, uningdin kətti» — «Yəx.» 39:babni kərung.

<sup>33:3</sup> «asmandiki nuroqunliojan ay-yultuzlar» — yaki «asmanning əxuni», yəni asmandiki nuroqunliojan ay-yultuzlarnı kərsitudu. Təwrattın bilimizki, asmandiki yultuzlarning pərixtılər wə bəlkim asmandiki yaman küqlər bilənmə munasiwitibar («Zəb.» 14:7; «Ayup» 38:4-7, «Wəh.» 12:4ni kərung).

<sup>33:5</sup> «asmanning əxuni» — muxu yərdə kuyax, ay wə yultuzlarnı kərsitudu.

## « Tarih-təzkirə «2» »

rəzillikni kılıp Uning oqzipini kozojıdi.<sup>7</sup> U yasatkan oyma məbudnı Hudanıng eyigə tikli. Xu ey toqıruluk Pərvərdigar Dawutka wə uning oqlı Sulaymanoja: — «Bu eydə, xundakla Israilning həmmə əbililirining zeminliri arisidin Mən tallıqan Yerusalemda Əz namimni əbədgıqə kəldurımən; <sup>8</sup> Əgər Israil pəkət Mən Musanıng wasitisi bilən ularoqa tapılıqan barlıq əmrlərgə, yəni barlıq kanun, bəlgilimilər wə həkümlərgə muwəpiq əməl kilişkə kəngül köysilə, Mən ularning putlirini ata-bowilirioja bekitkən bu zemindin kaytidin neri kilmaymən» — degənidir.

<sup>9</sup> Lekin Manassəh Yəhūdalarını wə Yerusalemıkları xundak azdurdiki, ular Pərvərdigar Israillarning aldidin əhalik əhalikanın qılıqanınmə axurup rəzillik əlləti.

<sup>10</sup> Pərvərdigar Manassəh wə uning həlkigə agahlandurup səzligən bolsimu, lekin ular əkulak salmadi.

<sup>11</sup> Xu səwəbtin Pərvərdigar Asuriyə padixahining koxunidiki sərdarları ularning üstigə hujum oja saldurdı. Ular Manassəhni ilmək bilən elip, mis zənjir bilən baqlap Babiloja əkəldi..

<sup>12</sup> Manassəh muxundak azabka qüzxəndə Hudasi Pərvərdigar oja yalwurup, ata-bowilirining Hudasi alidda əzini bək təwən tutti. <sup>13</sup> U dua kiliwidı, Pərvərdigar uning duasıqə əkulak selip, tilikini kəbul kılıp, uni Yerusalem oja kayturup, padixahlıq oja kaytidin igə kıldı. Manassəh xu qəoqında Pərvərdigarning Huda ikənlilikini bilip yətti.

<sup>14</sup> Bu ixlardın keyin Manassəh «Dawut xəhiri»ning sırtıqə, jılıq otturisidiki Gihonning künpetix təripidin təki Belik dərvazisi aqzıqıqə. Ofəlni qeridəp sepil yasatti wə uni nahayıti egiz kıldı; Yəhūdanıng hərkəysi koroqanlıq xəhərlirida koxun sərdarlarını təyinlidi. <sup>15</sup> U yənə Pərvərdigar əyidin yat əlliklərinin məbudluları bilən əzi koyqan butni, əzi Pərvərdigar əyinin teoqi bilən Yerusalemda yasatqızan barlıq kurbangahları eliwei, xəhər sırtıqə taxlatkuziwətti.

<sup>16</sup> Manassəh Pərvərdigar kurbangahını yengibaxtin tiklitip, kurbangahka inaklıq kurbanlılığı bilən təxəkkür kurbanlıqlarını sundı wə Yəhūdalar oja Israilning Hudasi Pərvərdigarning hizmitigə kirixni buyrudi. <sup>17</sup> Xundaktımı, həlk kurbanlıknı yənilə «yukarı jaylar»da etküzətti; lekin ularning kurbanlıqlarını ezlirining Hudasi Pərvərdigar ola sunulhattı. <sup>18</sup> Manassəhning kalqan ixları, jümlidin uning Hudasiqə kılıqan duası wə aldin kərgüçilərning Israilning Hudasi Pərvərdigarning namida uningoja eytən gəplili bolsa, mana ular «Israilning padixahlırinin hatiriliridə» degen kitabta pütülgəndür. <sup>19</sup> Uning duası, Hudanıng uning tiləklərini kəndak ijabət kiliqanlıq, uning əzini təwən kilişidin ilgiri kılıqan barlıq gunahı wə wapasızlıq, xundakla uning kəyərdə «yukarı jaylar» saldurojanlıq, Axərah məbudluları həm oyma məbudlarnı tikligənlikli bolsa, mana həmmisi «Aldin kərgüçilərning hatiriliridə» pütülgəndür. <sup>20</sup> Manassəh ata-bowiliri arisida uhlidi; kixılər uni əz ordisiqə dəpnə kıldı; oqlı Amon ornioja padixah boldı.

### Amon səltənət kılıdu

2Pad. 21:19-26

<sup>21</sup> Amon təhtkə qıqqan qeojida yigirmə ikki yaxta idi; u Yerusalemda ikki yıl səltənət kıldı. <sup>22</sup> U atisi Manassəh kılıqinidək Pərvərdigarning nəziridə rəzil bolqənni kıldı. U atisi Manassəh yasatkan barlıq oyma məbudlar oja kurbanlıq, sundı wə ularning kullukçıqə kirdi. <sup>23</sup> U əzini Pərvərdigar alidda atisi Manassəh əzini təwən tutkandək təwən tutmadi; bu Amonning bolsa gunah-kəbihlikləri barqanseri exip bardı. <sup>24</sup> Keyin uning hizmətkarları uni kəstləp əz ordisida əltürübətti. <sup>25</sup> Lekin Yəhūda zemindikilər Amon padixahı kəstligənlərinin həmmisini əltürübətti; andin yurt həlkı uning ornida oqlı Yosiyani padixah kıldı.

<sup>33:6</sup> «Bən-Hinnomning jılıqası» — yəni «Hinnomning oqlining jılıqası», «Yəxua» 8:29 ni kərung. Bu jılıqə əslisi «Ge-Hinnom» dəp atıllı (ərabça «jəhənnam»). «...balıllırını ottın etküzüx» — bəlkim «insanı kurbanlığının kərsitixi mümkün».

<sup>33:11</sup> «ular Manassəhni ilmək bilən elip...» — Asuriyə padixahları tutkunları harrax üçün ilməklərni burnidin etküzüp yetilətti. «Yəx.» 37:29 wə «Həb.» 1:15 bilən selixturmug.

<sup>33:19</sup> «Aldin kərgüçilərning hatiriliridə» — yəki «Həzayuning hatiriliridə».

### Həkkaniy padixaḥ Yosiya səltənət ķılıdu

2Pad. 22:1-20

**34<sup>1</sup>** Yosiya padixaḥ bolqanda səkkiz yaxta bolup, Yerusalemda ottuz bir yil səltənət ķildi. **34<sup>2</sup>** U Pərvərdigarning nəziridə durus bolqanni ķılıp, hər ixta atisi Dawutning yollırıda yürüp, nə ongoja nə solçoja qətnəp kətmidi. **3** Uning səltənitining səkkizinqi yili, u tehi güdək qeojidila, atisi Dawutning Hudasini izləxkə baxlıdı; səltənitining on ikkinqi yilioja kəlgəndə Yəhuda bilən Yerusalemıki «yukiri jaylar», axərah məbudişli, oyma butları wə կյումա butlarnı yoktip, zeminni pakızlaşka kirixti. **4** Həlk uning kez aliddila «Baallar»ning kurbangahlırını qekip taxlıdı; u kurbangahlırning üstigə egiz ķılıp orunlaxturulojan «küñ tüvrükli»larnı kesip taxlıdı; u yənə Axərah məbudişli, oyma-կյումа butlarnı qekip, uning topisini bu məbudişlərə qurbanlıq sunqanlarning կəbrilirigə qeqiwatti. **5** But kahinlirining ustihanırını kurbangahlırının üstida kəydürüwətti; xundak ķılıp, u Yəhuda bilən Yerusalemıni pakızıldı. **6** U Manassəh, Əfraim, Ximeon hətta Naftaliojıqə ularning hərkəysi xəhərliridə wə ətrapidiki harabilərdə xundak ķildi; **7** U kurbangahlırnı qekip, axərah məbudişli wə oyma butlarnı kokum-talkan kiliwətti, pütün Israildiki «küñ tüvrükli»ning həmmisini kesip taxlap, Yerusaleməqə kaytti.

**8** Uning səltənitining on səkkizinqi yili Yəhuda zeminini wə mukəddəshanını pakızlap bolqandin keyin, Azaliyaning oqli Xafan, xəhər baxlıkı Maaseyah, wə Yoahazning oqli təzkiriqı Yoahni Hudasi bolqan Pərvərdigarning eyini onglaxka əwətti. **9** Xuning bilən ular bax kahin Hılkīyaning aldioja kelip, uningoja Pərvərdigarning əyigə beqixlap əkəlgən pulni tapxurdi. Bu pulni əslidə dərwaziwən Lawiyalar Manassəh, Əfraim wə Israilning kəldisidin, xuningdək Yəhuda wə Binyamin zeminidikilər wə Yerusalemidikilərdin yioqkanı. **10** Ular Pərvərdigarning eyini ongxaydiqan ixlarnı nazarət kılıquçı ixqilarça tapxurup bərdi. Bular həm pulni Pərvərdigarning eyini ongxax wə mustəhkəmləxkə ixligüçilərgə bərdi; **11** ular bolsa pulni Yəhuda padixaḥlıri harabiləxtürgən əy-imarətlərgə lazımlıq kesip-oyulmuş taxlarnı wə tüvrük-limlərə yaqəq setiwalixka yaqəqqilar bilən tamqılarça tapxurup bərdi.

**12** Bu adamlar sadakətlilik bilən ixlidi. Ularnı baxkuri diqan, nazarətkə məs'ul Lawiy Mərarining əwlədliridin Jahat bilən Obadiya, Kohatning əwlədliridin Zəkəriya bilən Məxullam bar idi; bu Lawiyalarning həmmisi hərhil sazlarojumu mahir idi; **13** ular yənə həmmallar wə hərhil ixlər üstidiki nazarətqılerni baxkurrati; Lawiyardin pütükqilərmə, əməldarlarımı, dərwaziwənlərə bar idi.

**14** Ular Pərvərdigar əyigə beqixlap əkəlgən pullarnı elip qıkıcıqan qaoqda, Hılkija kahin Pərvərdigarning Musanıng wastisi bilən bərgən Təwrat kanunu kitabını tepiwaldı. **15** Hılkija katip Xafanoja: — Mən Pərvərdigarning eyidə Təwrat-kanunu kitabını tepiwaldım, dedi. Xuni eytip, Hılkija kitabını Xafanoja bərdi. **16** Xafan uni padixaḥning yenioja apardı wə uningoja: «Hizmətkarlırlı tapxurulojan ixlarnı bolsa, həmmisini ada kiliwati. **17** Ular Pərvərdigar əyigə beqixlanıqan pullarnı teküp, uni nazarətqılər wə ixqilarning kolioja tapxurup bərdi» dəp məlumat bərdi. **18** Xafan katip yənə padixaḥka: — Hılkija kahin yənə manga bir oram kitab bərdi dəp uni padixaḥ alındı okudu.

**19** Wə xundak boldiki, padixaḥ Təwrat kanunidiki səzlərni anglap, əz kiyimlirini yirtti.

**20** Padixaḥ Hılkija bilən Xafanning oqli Ahikamoja, Mikahning oqli Abdon bilən Xafan katipkə wə padixaḥning hizmətkarı Asayaşa buyrup: — **21** Berip mən üçün wə Israilde həm Yəhudada қaldurulmuş həlk üçün bu tepiłożan kitabning səzləri toqrisida Pərvərdigardin yol soranglar.

**34:4** «küñ tüvrükli» — baxka bir tərjimişi «kuyax butı» yaki kün «isrikgahlar».

**34:7** «küñ tüvrükli» — baxka bir tərjimişi «kuyax butı» yaki kün «isrikgahlar».

**34:9** «Əfraim wə Israile kəldisi» — Asuriyə imperiyası ximaliy padixaḥlıq («Israile»)tin ahalining kəp kışmini tutğun ķılıp elip kətkəndi; ayəttə tiloja elinojan muxu həlk yurtta қaldurulmuş Israillar idi.

**34:17** «pullarnı teküp...» — yaki «kümükni eritip....»

## « Tarih-təzkirə «2» »

Qünki ata-bowilirimiz bu kitabta barlık pütülgənlərgə əməl kılmay, Pərvərdigarning səzini tutmioşanlıq təpəylidin, Pərvərdigarning bizgə teküldiqən ożəzipi intayın dəhxətlik bol-di, dedi.<sup>22</sup> Xuning bilən Hılkıya wə padixah təyinliğən kixilər ayal pəyoğəmbər Huldahning kəxiçə bardi; Huldah Hasrahıning nəvrisi, Tokiħatning oğlı kiyim-keqək begi Xallumning ayalı idi; u əzi Yerusalem xəhirining ikkinçi məhəllisidə olturatti. Ular uning bilən bu ixlar toqıruluk səzləxti.<sup>23</sup> U ularoja mundaq dedi: — Israilning Hudasi Pərvərdigar mundaq dəydu: — «Silərni əwətkən kixığa mundaq dənglər: —<sup>24</sup> Pərvərdigar mundaq dəydu: — Mana Mən Yəhudanıng padixahı aldida okuloğan bu kitabtiki barlık lənətlərni əməlgə axurup, bu jayoqa wə bu yərdə turoquqlarоja bayarı'apət qüxürimən.<sup>25</sup> Qünki ular Meni taxlap, baxka ilahlarоja huxbuy yekip, kollirining həmmə ixliri bilən Mening aqqikimni kəltürdi. Uning üçün Mening kəhrim bu yərgə tekili, eqrürülməydi.

<sup>26</sup> Lekin silərni Pərvərdigardin yol soriojılı əwətkən Yəhudanıng padixahıçə bolsa, mundaq dənglər: — Sən anglojan səzlər toqrisida Israilning Hudasi Pərvərdigar mundaq dəydu: —<sup>27</sup> Qünki kənglüng yumxaç bolup, Hudanıng muxu jay wə uningda turoquqlarını əyibləp eytkən səzlərini angliojinində, Uning aldida əzüngni təwən kilding, xuningdək əzüngni xundak təwən kilojiningdə, kiyimliringni yirtip, Mening aldimda yioqlişining üçün, Mənmə duayingni anglidim, dəydu Pərvərdigar.<sup>28</sup> Mana, seni ata-bowiliring bilən yioqlixka, ez kəbrənggə aman-hatırjomlik iqidə berixkə nesip kılımən; sening kezliring Mana bu jay üstigə qüxürüldiqən barlık küləptələrni kərməydi».

Ular yenip berip, bu həwərni padixahka yətküzdi.

<sup>29</sup> Padixah adəm əwətip, Yəhuda bilən Yerusalemning həmmə akşakallırını qakırtıp kəldi.

<sup>30</sup> Padixah Pərvərdigarning əyigə qıktı; barlık Yəhudadidi ər kixilər wə Yerusalemda turuwatkanlarning həmmisi, kahinlər bilən Lawıylar, xundakla barlık həlk, əng kiqikidin tar-tip qongiojıqə həmmisi uning bilən billə qıktı. Andin Pərvərdigarning əyidə tepiłożan əhdə kitabining həmmə səzlərini ularoja okup bərdi..

<sup>31</sup> Padixah, ezbər ornidə turup Pərvərdigarning aldida: — Pərvərdigaroja əgixip pütün kəlbim wə pütükən jenim bilən Uning əmrlerini, həküm-guwaħlıkları wə belgilimilirini tutup, uxbu kitabta pütülgən əhdigə əmal kılımən dəp əzinə əhdigə baqlıdı..<sup>32</sup> Xuning bilən həlkning həmmisimə əhdə aldida turup uningoja əzinə baqlıdı.

U yənə Yerusalemda turuwatkanlarning həmmisini wə Binyamindiki həlkənimu bu əhdə aldida turozup uningoja əzinə baqlətti. Xuning bilən Yerusalemda turuwatkanlar Hudanıng, yəni ata-bowilirining Hudasining əhdisi boyiqə ix kılıdiqən boldi.<sup>33</sup> Yosiya Israillarоja karaxlıq yurtlardın barlık yirginqlik nərsilərni qırırip taxlap, Israilda turuwatkanlarning həmmisini Pərvərdigar Hudasining hizmitigə kiridiqən kıldı. Yosyaning barlık künliridə həlk ata-bowilirining Hudasi boloğan Pərvərdigaroja əgixixtin həq yanmıldı.

### Yosiya «etüp ketix həytini»ni etküzidü

2Pad. 23:21-23

**35**<sup>1</sup> Yosiya Pərvərdigarnı seoinip etüp ketix həytini Yerusalemda etküzəmkqi boldi; birinqi ayning on tətinqi künü ular etüp ketix həytijoqə ataloğan kozılarnı soydi.

<sup>2</sup> Padixah kahinlarning wəzipilirini bəlgilidi, ularnı Pərvərdigarning əyidiki hizmətni kılıxka riəybətləndürdi. <sup>3</sup> U yənə pütükən Israil həlkigə əzlini Pərvərdigaroja atap pak-mukəddəs

<sup>34:21</sup> «tepiwelinoğan kitab» — Təwratning kəysi kismi boluxi kerək? Padixahning inkası, yəni keyinkı hərikətlirigə, bolupmu «yükri jaylar»nı yoxkittıqə karıqanda, «tepiwelinoğan kitab» qoşum bu ixni takitləydiqən «Kanun xərhə»ni əz iqigə aloğan.

<sup>34:30</sup> «... ularoja okup bərdi» — ibraniy tilida: «... ularning kələklirioqə okup bərdi».

<sup>34:31</sup> «uxbu kitabta pütülgən əhdigə...» — ibraniy tilida «uxbu kitabta pütülgən əhdə səzlərigə...».

boluxka təlim bərgüqi Lawiyalarqa: — Silər mukəddəsən əhdə sanduğınızı Israil padixahı Dawutning oqlı Sulayman salduroqan eygə əkiri orunlaxturunqlar; əmdi uni mürənglərdə kətürüp yürüx wəzipisi қalmidi. Əmdi silər Hudayinglar Pərvərdigarning hizmitidə, xundakla Uning həlkəi Israilning hizmitidə bolunglar.<sup>4</sup> Xuning üçün jəmitinglar wə nəwət-guruppanglar boyiqə, Israilning padixahı Dawutning yazojını wə uning oqlı Sulaymanning yazojiniça asasən, əzünglarnı obdan təyyarlanglar.<sup>5</sup> Silər əz ata jəmatliringlarning nəwət-guruppa tərtipi boyiqə əkerindaxliringlardın ibarət xu addiy həlk-pukralar jəmat-jəmatlirigə wəkil bolup, mukəddəsgahı turisilər; hərbir guruppidə Lawiy jəmatidin birnəqqə adəm bolsun.<sup>6</sup> Silər etüp ketix həytioqa ataloqan қozılarnı soyusılər, əzünglarnı paklanglar, Israildiki əkerindaxliringlar üçün, yəni ularning Pərvərdigar Musanıng wastisi bilən tapiliojan söz-kalamioqa bekjixi üçün, həmma ixni təyyar kılınqlar, dedi.

<sup>7</sup> Yosiya xu yerdə əhəziyən barlıq həlk-pukralarning etüp ketix həytioqa ataloqan ərbanlıkı bolsun dəp, jəməyi ottuz ming əkoza wə oqlak, wə yənə üq ming buğha hədiyə kıldı; bu mallarning həmmisi padixahıng melidin qıkırılıqanıdi.<sup>8</sup> Uning əməldarlırimu əz ixtiyarlıkı bilən həlkə wə kahinlər bilən Lawiyalarqa ərbanlıq meli «ketürmə hədiyə» kıldı; Pərvərdigarning eyini baxkuroquqılardın Hılkıya, Zəkəriya wə Yəhîyəlmu ikki ming altı yüz əkoza-əqəkə bilən üq yüz buğını kahinlərə etüp ketix həytioqa atap ərbanlıq kılıx üçün hədiyə kılıp tapxurdı.<sup>9</sup> Lawiyalarning yolbaxqılıri bolən Konaniya wə uning əkerindaxliridin Xemaya bilən Nətanəl, xundakla Həxabiya, Jeiyəl wə Yozabadmu bəx ming əkoza bilən bəx yüz buğını Lawiyalarning həytəkə atap ərbanlıq kılıxioqa «ketürmə hədiyə» kıldı.

<sup>10</sup> Xundak kılıp, ətilidiojan wəzipilər orunlaxturup bolunoqandin keyin, padixahıng tapiliojini boyiqə, kahinlər əz ornida turdi, Lawiyalar mu əzlirining nəwət-guruppa tərtipi boyiqə turuxti.<sup>11</sup> Lawiyalar etüp ketix həytioqa ataloqan қozılarnı boquzlidi; kahinlər ularning əklidin qənni elip ərbəngahə səpti wə xuning bilən bir wəkittə Lawiyalar ərbanlıq malning terisini soydi.<sup>12</sup> Kəydürmə ərbanlıqka sunulidiojan malları bolsa, ular həlk-pukralarə wəkil bolən jəmatlər boyiqə həlkə bəlüp berip, ularını Musanıng kitabida yezilojinoqa muwapik, Pərvərdigaroqa sunuxka təyyarlıdı. Sunulidiojan bukilarımı xundak kıldı.<sup>13</sup> Andin bəlgilimə boyiqə ular etüp ketix həytioqa ataloqan əkoza-əqəkələrni otka əkəkləp kawap kıldı; baxqə ərbanlıqlardın əqləqən, yəni Hudaşa ataloqan əksimlərni kazanda, dangkanda yaki dasta pixurup tezdir həlk-pukralarə üzərtürüp bərdi;<sup>14</sup> xuningdin keyin əzlirigə wə kahinlərə ərbanlıqlardın təyyarlıdı, qənki kahinlər, yəni Hərunning əwlədləri kəq kirgüqə kəydürmə ərbanlıq kılıx wə maylarnı kəydürük bilən aldirax bolup kətkənidı; xunga Lawiyalar əzlirigə wə kahinlər bolən Hərunning əwlədlərijomu ərbanlıqlardın gəx təyyarlap koyuxti.<sup>15</sup> Nawa-nəşrmiqilər, yəni Asafning əwlədləri Dawut, Asaf, Həman wə Dawut padixahıng aldin kərgüqisi Yədutunning tapxurukı boyiqə əz orunlırında turuxti; dərwaziwənlər hərkəysisi əz dərwazisi aldida turdi; ularning ix ornidin ajrixining həjiti bolmidi, qənki ularning əkerindaxlrları bolən Lawi-

<sup>35:3</sup> «U yənə pütküll Israil həlkigə əzlirini Pərvərdigaroqa atap pak-mukəddəs boluxka təlim bərgüqi Lawiyalarqa: —» — baxqə ikki hil tərjimisi: (1) «U yənə pütküll Israilelə təlim beridiyan, əzlirini Pərvərdigaroqa atap beojixliojan Lawiyalarqa...»; (2) «U yənə pütküll Israilelə Pərvərdigaroqa has mukəddəs ixlar toqıruluk təlim beridiyan Lawiyalarqa...». «... əmdi silər Hudayinglar Pərvərdigarning hizmitidə, xundakla uning həlkəi Israillinq hizmitidə bolunglar» — bu pütküll aytəkli həwərə kariqanda:

-(1) məlum sawəbtin əhədə sanduğü əng mukəddəs jaydin yetkiwetiləndi. Mumkinlikli bolən sawəblili bolsa (a) Yosiya ibadəthanını paklax üçün uni wəkitlik yekəp turojan; (ə) məlum bir rəzil padixah butpərəslik məkşiti bilən uni u yərdin yetkiwətəknəndi; (b) kahinlər butpərəslərinə razıl niyətlərindən koçqədə üçün uni yekəp yoxurup koyojanıdi; (p) kahinlər Yerusalemni bulang-talang kılıdılqan tajawuzqılarning qanggilidin kutuldurux üçün uni yekəp yoxurup koyojanıdi (məsələn, 12:9 wə 25:4).

-(2) bu ayətkə kariqanda Lawiyalarning (xundakla kahinlər) əng muhim wə qong roli əhəziyə (ibadəthanida Pərvərdigarning mədhiyə ixləridin baxqə) Israilelə təlim berix kerək idi (30:22ni kərüng). Israilel sürgün boləndən keyin əzra bularning yahxi bir tilgisi bolənəndi.

## « Tarih-təzkirə «2» »

ylar կurbanlıqlardin təyyarlap կoyattı. <sup>16</sup> Xundak kılıp, xu bir kün iqidə Yosiya padixahning tapxurukı boyıqə, etüp ketix heyti ətküzülüp, Pərvərdigarning kurbangağıqa kəydürmə կurbanlıqlar sunuluxi bilən Pərvərdigarəga beoçixlap ətküzülgən ibadət toluk orunlandı. <sup>17</sup> Xu qəqəda hazır bolqan Israillar etüp ketix heytinə ətküzüp bolqandin keyin, yəttə kün petir nam һeytinə ətküzdi. <sup>18</sup> Samuil pəyoğəmbərning zamanidin buyan Israilda etüp ketix һeyti mundak ətküzülpək bəkmiojanidi; Israil padixahlırinining heqkaysisimu Yosiya, kahinlər, Lawiylar wə xu yərdə hazır bolqan Yəhūdalar bilən Israillar wə Yerusalemda turuwatqanlar etküzgəndək mundak etüp ketix һeyti ətküzüp bəkmiojanidi. <sup>19</sup> Bu kətimki etüp ketix һeyti Yosianing səltənitining on səkkizinqi yili ətküzüldi.

### Yosianing səltənəti ahirlixidu

<sup>20</sup> Yosiya mukəddəsə eyning həmmə ixini muxundaq tərtipkə selip bolqandin keyin, Misir padixahı Nəko Əfrat dəryasining boyidiki Karkemix xəhirdə uruxkə qıktı, Yosiya uning al-dini toskılı qıktı. <sup>21</sup> Nəko Yosianing aldioja əlqilərnə əwətip uningoja: «I Yəhūda padixahı, əzlirinin mening bilən nema karlırı bar? Bugün mən sili bilən uruxkili əməs, bəlkı meninq bilən urux kiliwatqan jəmət bilən uruxkili qıqqanmən; yənə kəlip, Huda meni tez hujum kıl, dedi; Hudanıng silini һalak kiliwatməsləki üçün, Uning ixioja kaxila kilmisila, qünki U meninq bilən billidur» dedi. <sup>22</sup> Lekin Yosiya uning bilən қarxılıxıxtın yanmığı, əksiqə əzini niqəblap uningoja jəng kilqılı qıktı; u Hudanıng Nəkoning wastisi bilən eytən gepigə կulağ salmay, Məgiddo tüzlənglikə kelip Nəko bilən tutuxti. <sup>23</sup> Okyaqlar Yosiya padixahıka ok etip uningoja tərküzdi; padixah hizmətkarlırioja: — Mən eçir yarilandım, meni elip ketinglər, dedi. <sup>24</sup> Uning hizmətkarlırları uni jəng һarvisidin yələp qüxürüp, uning ikkinçi jəng һarvisioja yatqızup Yerusalemə ola elip mengiwidi, u xu yərdə əldi. U ata-bowlirininq կəbristanlıqioja dəpnə kılındı; barlıq Yəhūda wə Yerusalem dikilər Yosiyaoja təziyə tutuxti. <sup>25</sup> Yərimiya pəyoğəmbər Yosiya üçün mərsiyyə okuydi; nəqəmə-nawaqı ər-ayallarning həmmisi taki bügüngiçə Yosiyani təripləp mərsiyyə okup kəlməkə; u ix Israilda bəlgilimigə aylandı. Mana bular «mərsiylər» degən kitabka pütülgəndur... <sup>26</sup> Yosianing կalojan ixləri, uning Pərvərdigarning Təwrat kitabida yeziloqlanlırioja əgəxkən yahxi əməlliri, <sup>27</sup> kiloqlanlırları baxtin-ahriyiqə həmmisi «Yəhūda wə Israil padixahlırinining Tarih-Təzkiriləri» degən kitabta pütülgəndur.

### Yəhoahəz səltənət kılıdu

2Pad. 23:31-35

**36** <sup>1</sup> Yəhūda zeminidiki həlk Yosianing oοqli Yəhoahəzni tallap, Yerusalemda atisining ornioja padixah kılıp tikildi. <sup>2</sup> Yəhoahəz tahtkə qıkkən qeojda yigirmə üq yaxta idi; u Yerusalemda üq ay səltənət kıldı. <sup>3</sup> Misir padixahı uni Yerusalemda padixahlıktın bikar kıldı wə Yəhūda zemini oja bir yüz talant kümüx, bir talant altun jərimanə koydı. <sup>4</sup> Andin Misir padixahı Yəhoahəzning ornioja uning inisi Eliakimni Yəhūda bilən Yerusalem üstigə padixah kılıp, uning ismini Yəhoakimoja əzgərtti; andin Nəko inisi Yəhoahəzni Misiroja elip kətti.

35:25 «Yərimiya ... mərsiyyə okuydi» — yaki «Yərimiya... mərsiyyə yazdı».

36:3 «bir yüz talant kümüx» — 100 talant kümüx bəlkim 3400 kilogram, bir talant altun 34 kilogram boluxi mumkin.

## « Tarih-təzkirə «2» »

### Yəhəoakim səltənət kılıdu

2Pad. 23:36-37; 24:1-7

<sup>5</sup> Yəhəoakim təhtkə qıkkən qeojda yigirmə bəx yaxta bolup, u Yerusalemda on bir yil səltənət kıldı; u Pərvərdigar Hudasining nəziridə rəzil bołojanni kıldı. <sup>6</sup> Babil padixahı Nebokadnəsar uningə hujum kıləjili qıkip, uni mis zənjir bilən baqlap Babiləja elip kətti. <sup>7</sup> Nebukadnəsar yənə Pərvərdigar eyidiki bir kisim əswab-buyumlarnı Babiləja apirip, əzinin Babildiki buthanisişa koydi. <sup>8</sup> Yəhəoakimning kalojan ixliri, uning yirginqlik ixliri, uningdiki əyiblər bolsa mana, «İsrail wə Yəhəuda padixahlırinin tarih-təzkiriliri» degən kitabta pütülgəndur. Uning oqlı Yəhəoakin uning orniqə padixah boldi.

### Yəhəoakin səltənət kılıdu

2Pad. 24:8-17

<sup>9</sup> Yəhəoakin təhtkə qıkkən qeojda on səkkiz yaxta bolup, u Yerusalemda üç ay on kün səltənət kıldı; u Pərvərdigarning nəziridə rəzil bołojanni kıldı. <sup>10</sup> Yengi yil ətkəndə, Nebokadnəsar adam əwətip Yəhəoakinni Pərvərdigar eyidiki esil buyumlar bilən birlikdə Babiləja əkəldürüp, Yəhəoakinning taqısı Zədəkiyani Yəhəuda wə Yerusalem üstigə padixah kılıp tikli.

### Zədəkiya səltənət kılıdu

2Pad. 24:18-20; 25:1-12; Yər. 52:1-30

<sup>11</sup> Zədəkiya təhtkə qıkkən qeojda yigirmə bir yaxta bolup, Yerusalemda on bir yil səltənət kıldı; <sup>12</sup> u Pərvərdigarning nəziridə rəzil bołojanni kıldı; Yərəmiya pəyoğəmbər uningoja Pərvərdigarning səzlərini yətküzgən bolsimu, u Yərəmianing aldida əzini təwən kılımızdı; <sup>13</sup> u əzini Hudanıng namida bekiniş kəsimini iŋküzgən Nebokadnəsardin yüz əridi; boynını kəttik kılıp, İsrailning Hudası Pərvərdigaroja towa kılıp yenixə kənglini jahıl kıldı. <sup>14</sup> Uning üstigə, kahinlarning barlıq baxlıri bilən həlkinqən həmmisi yat əlliklərning həmmə yirginqlik ixlirini dorap, asiyliklərini axurdi; ular Pərvərdigar Yerusalemda Əzigə atap mukəddəs kalojan əyni bulqiwatti.

<sup>15</sup> Ularning ata-bowlırinin Hudası bołajan Pərvərdigar Əz həlkigə wə turalqusıqa iqini aqırıtkəqka, tang səhərdə ornidin turup əlqılırını əwətip ularını izqıl agaḥlandurup turdi.

<sup>16</sup> Bırak ular Hudanıng əlqılırını mazak kılıp, səz-kalamlarını mənsitməydi, payoğəmbərlarını zanglıq kılattı; ahir berip Pərvərdigarning kəhri ərləp, kütkuzojili bolmaydiojan dərijidə həlkinqən üstigə qüxti.

### Babillar Yerusalemni wəyran kılıdu

<sup>17</sup> Pərvərdigar xuning bilən kaldiylərning padixahını ularqa hujumoja seliwidə, padixah ularning mukəddəs əyidə yaxlirını kılıqlidi; kiz-yigitlər, kərilar, bexi akarojanlarqa həq iq aqırıtip olturmay, həmmini əltürüwətti; Huda bularning həmmisini Kaldıya padixahının koloja tapxurdi. <sup>18</sup> Kaldıya padixahı Hudanıng eyidiki qong-kıqiq deməy, barlıq kaqa-buyumlarnı, xundakla Pərvərdigar eyidiki həzinilərni, xuningdək padixahning wə əməldarlırinin həzinilərini koymay, Babiləja elip kətti. <sup>19</sup> Kaldıylər Hudanıng əyini keydürüwətti, Yerusalemning sepilini qekiwətti, xəhərdiki həmmə orda-korojanlarqa ot koyp up keydürüp, Yerusalemdiği barlıq kimmətlik kaqa-buyumlarnı qekip kukum-talcan kıldı. <sup>20</sup> Kılıqtın aman kalojanlarning həmmisini Kaldıya padixahı Babiləja tutğun

<sup>36:9</sup> «on səkkiz yaxta» — bəzi kona keçürmilərdə «səkkiz yaxta» deyilidü.

<sup>36:10</sup> «Yəhəoakinning taqısı» — ibranıy tilida «Yəhəoakinning kerindixi».

<sup>36:15</sup> «Pərvərdigar .... tang səhərdə ornidin turup...əwətip...» — Hudanıng ularını baldur wə kəp ketim agaḥlandurojanlığını bildiridü.

<sup>36:16</sup> «kütkuzojili bolmaydiojan dərijidə» — ibranıy tilida «dawaliqusız dərijidə».

## « Tarih-təzkirə «2» »

kilip əkətti; ular taki Pars padixahlıkining səltənitikiqə Babil padixahı wə əwladlırinin kullukında bolup turdi.<sup>21</sup> Bularning həmmisi Pərvərdigarning Yərəmianing wastisi bilən aldin eytkan agah səzi ixşa axurulux üçün boldi. Xuning bilən zemin əzигə tegixlik xabat künlirigə müvəssər boldi; qünki zemin yətmix yil toxkuqə harabilitə turup «xabat tutup» dəm elip rəhətləndi.

Əzra 1:1-3; Yər. 25:12; 29:10; Dan. 9:2

<sup>22</sup> Pars padixahı Kürəxning birinqi yili, Pərvərdigarning Yərəmianing aqzı arkılık eytkan səzi əməlgə axurulup, Pərvərdigarning Pars padixahı Kürəxning rohını կօզօքxi bilən pütün padixahlıki təwəsidə u mundaş bir jakarnamə qıçırdı, xundakla uni yazma kılıp püküp: —<sup>23</sup> «Pars padixahı Körəx mundaş dəydu: — Asmanlarning Hudasi boloğan Pərvərdigar yar yüzdiki barlıq padixahlıklarning igidərqılığını manga bərdi; U xundakla meni Yəhüda zemini oja jaylaşkan Yerusalemdə Əzığə bir ey selixşə buyrudi. Xuning üçün aranglarda Hudanıng həlkə boloğan hərkəysingləroja bolsa, uning Hudası Pərvərdigar uning bilən billə boloğay, u xu yərgə qiksun!» dedi.

36:21 «Pərvərdigarning Yərəmianing wastisi bilən eytkan səzi..» — kərsitligən bu sez «Yər.» 25:11, 29:10 katarlık ayətlərdə təplidü. «zemin «xabat tutup» dəm aldı» — intayın həjwiy gəptur. Əslidə Musa pəyoğombərgə tapxuruloğan Təwrat kənuni boyıqə («Law.» 25:4) zemin hər yattinqi yilda bir yıl («habat yili»da) dəm elixi kerək idi — demək, uningda heq terikilik kilişkə bolmayıttı. Əməliyəttə Israillar zeminni igilgəndin tartip Yərəmiya pəoqəmbərninq dəwrigiçə boloğan 490 yilda zemin heq «dəm aloğan» əməs idi. Xunga zeminning həlkətin alidiqan 70 yillik aramlıq kərzi bar idi; həlk Babilda 70 yil sürgün boloğanda zemin ulardin, xundakla ularning rəzzillikidin «dəm aldı».

—Bu temida yənə «Yərəmiyədiki «köxümqə səz»imizni kərtüng.

36:21 Əzra 1:1-3; Yər. 25:12; 29:10; Dan. 9:2

## Əoxumqə səz (1- wə 2-kişmioqa)

Nemixə «Samuil» wə «Padixaḥlar»da hatirləngən tarihlardın bəzilirinən təpsilatlırı «Tarih-Təzkirə»də kätilinidü?

Bu orunluk soal, əlwəttə. Hərbir ixənqlik tarif bolsa həkikətninə məlum bir jəhətlirini kərsitix yaxı təkitləx üçün malum bir nuktiinəzərdin yeziliş əməsmə? Gərqə «Tarih-Təzkirə» bilən «Samuil» wə «Padixaḥlar»ning keç ortak təpsilatlısı bolsimu, ular ohximioqan ixləri təkitləx üçün yeziloqan. «Tarih-Təzkirə» bilən «Samuil» wə «Padixaḥlar»diki ohximaydioqan jəhətlərni tewəndiki addiy selixturmidin kerəylə: —

«Samuil»/«Padixaḥlar»	«Tarih-Təzkirə»
Saul dəwridin sürgün boluxkığ (500 yillik məzgil)	Adəm'atımızdırın baxlap, sürgün bolup kəytküqə (birnəqqə ming yillik məzgil)
Ix-wəkələrdin uzun etməy yeziloqan	Ix-wəkələrdin uzun wakittin keyin yeziloqan
Asasən siyasiy tarif	Asasən «rohiy tarif»
Pəyojəmbərlərin hizmitini təkitləydu	Kahinlarning hizmitini təkitləydu
Ximaliy wə jənubiy padixaḥlar toopruluk	Jənubiy padixaḥlar toopruluk
İnsanlarning gunah-ķəbəhlikliri pax kılinoqan	Hudanıñ səzidə turidiqənlilik kərsitilgən
Padixaḥlarning gunahlıları təkitlinidü	Padixaḥlarning yahxi əməlliri (bar bolsa) təkitlinidü

Roxənki, eytkinimizdək «Tarih-Təzkirə»ni yazoqan təzkiriqi jənubiy padixaḥlıknı, bolupmu Dawutni ülgə kılōqan, xundakla Hudanıñ iltipat-yardımiga erixkən yahxi padixaḥlarnı nukta kılōqan. U ximaliy padixaḥlıknıñ tarifini bayan kılmayla kəlməy, bəlki tewəndiki ixlərimi tiləja almayıdu: —

(a) Samuil pəyojəmbərning padixaḥlarnı tallax jəryanıda oynıqan rolini tiləja almayıdu;

(ə) Saul padixaḥning tarifi bək kışka bayan kılınidü;

(b) Gərqə Dawut padixaḥning bəzi ixləri bək təpsiliy halda bayan kılinoqan bolsimu, u Saul padixaḥ təripidin uqrıqan ziyankəxlik, uning Həbronda Yəhuda üstidiki ayrımlı səltənəti, uning kepligən ayallılıri, uning Bat-Xeba bilən ətküzgən eoqır gunahı wə nətijisi bolqan ooqlı Abxalom ketürgən isyan həq tiləja elinmaydu.

## « Tarih-təzkirə «2» »

(p) Sulaymanning ibadəthanini salojanlığı altə bab səhipini igiləydi, lekin uning nuroqun ayal-kenizəkləri, uning butlarnı ordioğa kırğızüyükə yol köyojanlıqı tiləş elinmaydu.

Bundak «süküt» yanbasarlıq yaki tərəpbazlıq yaki millətqılıkmu? «Kirix söz»imizdə eytkinimizdək, biz hərgiz undak karımaymır. «Tarih-Təzkirə»ning müəllipi okurmənlərni heli burunla «Samuil» wə «Padixahlar»ni okuqan, Dawut wə Sulaymanning etküzgən gunahlarını allıqاقan obdan bilgən, dəp hesablaydu. Xunga bu ixlarnı käytanaxning hajiti yoktur. Huda «kona hamanni soriöquqi» əməs, wə Uning həlkəmu undak bolmaslıqı kerəktür. U insanning məlum gunahları oquq pax kılıxidin həq huzur almayıdu wə ağər xundaq kilsə, pəkət bizlər ularning ixliridin sawak, eliximiz üçün kılıdu wə təpsilatlarını kərsitxtə keraklık dərijidin hərgiz axurmaydu.

Yəhudiylar Babil imperiyasığa sürgün bolup, yətmix yil etkəndə heli güllinip kəlojananıdi. Əmdi bu halawət wə bihətərlik hələtni taxlap, Pələstində (Qanaan zeminidə) yengi dəlet bərpə kılıxka käytikan jür'ətlik ər-ayallarоja bolsa կaysı ixlarning əslida əzlirining Babiloşa sürgün kılıniixa səwəb bolojanlıqı toqrluluk həq əskərtixning hajiti yok idi. Ularqa kerək bolojını bolsa, eż xəhərlirini wə ibadəthanını käytidin қuruxka riqbət-ilhamdin ibarət idi. «Tarih-Təzkirə»ning müəllipi yaki müəllipliri dəl muxu riqbət-ilhamni təminləydu. Riqbət berixkə okurmənlərning dikkət-zökələrini tartidioqan təwəndiki amillar bar: –

(a) Hudanıng İbrahimidin baxlap Yəhudiylar həlkini əllər arisidin alahidə Əz həlkə boluxka qağırojanlıqı (okurmənlərning esidə boluxi kerəkki, məzkur kitabtiki nəsəbnamilər Adəm'atımızdın baxlinidü).

(ə) Hudanıng Dawutka «mənggү əqürməs qiraq bolojan bir padixahlıq» toqrluluk bərgən wədisi.

(Gərqə sürgünlükten kätip kəlgənlər tehi Pars imperiyası həkümranlıq astida bolojını bilən, Hudanıng Dawutning təhti toqrluluk bolojan bu kimmətlik wədilirili ularning kezlini Dawutning əwlədi bolidiojan, Israilning üstigila əməs, bəlkı pütkül ələmning üstigə padixah bolidiojan, Bəyt-Ləhəmdə tuqulidiojan Məsih-Kutuzojuqıja tiktürüdü. Okurmənlər kitabtiki nəsəbnamilərdə Zərubbabəl deyən adəm toqrluluk təpsiliy kərsitilgənlikini baykaydu. Zərubbabəl ikki tərəptin Rəb Əysə Məsihning ejdadi, yəni həm Yüsüp tərəptin (Yüsüp Təwrat ənənəsi jəhəttin uning atisi dəp hesablanıjan) həm Məryəm tərəptin Məsihning ejdadi buloqan «Mat.» 1:12, 13 wə 16 wə «Luğa» 3:23 wə 27ni kərəngü.

(b) Gərqə əl-yurt iqidə kəbihlik eçir bolojını bilən, Huda Əzini izdigən, xundakla Uning Sulayman arkılıq қurozmuşan ibadəthanisida Əzinin hərmitini kılıdiojan padixahlarqa küqlütük yardım wə bərikət bərgənlik;

(p) Huda xu ibadəthana toqrluluk «**Mening namim xu yerdə bolux üçün Mən xu yərni tallıqanmən**» dəp eytkanlıkı («1Tar.» 22:9-10, «2Tar.» 2:1, 6:6, 6:8, 6:9, 7:14, 7:20, 20:8-9, 33:4, 33:7).

(t) Dawutning oğlu Sulaymanning ibadəthanini қuruxi wə xuning bilən Hudanıng uni Əz xan-xəripigə toldurojanlıqı («2Tar.» 5-6-bablar) okurməngə xu ümidni yətküziduki, «Dawutning tehimu uluq Oqlı» Məsih-Kutuzojuqı kəlgənda tehimu uluq wə xərəplik mənggülüq bir ibadəthanini қuridu. Sürgün boluxtın kätip kəlgənlərgə yətküzülgən birnəqqə

## « Tarih-təzkirə «2» »

bexarətlərning tüp mənisi xübhisizki, dəl xu mənidə (məsilən «Hag.» 2:9ni wə uning toqrluluk izahatlırimizni kərüng).

Okurmənlərning əzli Məsihkə etikad baoqlıqası bolsa biz ularoja: «Biz uxbu «Tarih-Təzkirə»ni birinqi bolup okuoşanlar oħħax, bu dunyada «wətinimiz ərxtin wakitlik ayrılojan musapirlar» süpitidə bolimiz» dəp əslitimiz («Yak.» 1:1, «1Pet.» 1:1 wə 2:1ni kərüng). Gərqə hərhil eoqir kəbəhlik wə qırıklıixılər (hətta Hudanıng Əz jamaitidə) ətrapımızqa olaxkan bolsimu, «Tarih-Təzkirə»diki kədimki padixahlardək biz Hudani izdəydiqan, eż həyatımızdın hərtürlük «butpərəslik» wə napaklıqni qıkırıwetləydiqan bolduk; wə xundak qılsak, Uningdin küqlük mədət kərükümiz mümkün. Məsihning aləmxumul jamaitining tarihida xu mədət bilən nuroqun adamlar rəzil yollırıdin kutkuzulup nijat tapkan wə gahı wakıtlarda Hudanıng xu mədəti bilən hətta toluk bir əl-yurtnı başkan buzukqılıq axu dəwrədə kəynigə yandurulmuş.

### Nəsəbnamilər – nemixə hatirilinidu?

Bu soaloja yüksəriki abzasta kığımən jawab bərdük, dəp oylaymız. «Tarih-Təzkirə»ni birinqi bolup okuoşanlar sürgünlükten kətip kəlgənlər idi. Ularning sanlırı intayın az idi («Əzra» 2-bab, «Nəhəmiya» 7-babni kərüng). Bularning həmmisi Hudanıng İbrahimə moğla bərgən wədisini qing tutuxi intayın mühim idi: —

**«Mən seni uluq bir həlk kılıp, sanga bəht-bərikət ata kılıp, namingni uluq kılımən;  
Xuning bilən sən əzung baxkılar oja bəht-bərikət bolisən;  
Kimi lər seni bərikətlisə Mən ularını bərikətləymən,  
Kimki seni horlisa Mən qoqum uni lənətkə қaldurımən;  
Sən arkılık yər yüzidiki barlık ailə-kəbilələrgə bəht-bərikət ata kılınidu!»** («Yar.» 12:1-3).

Bu wədilərgə İbrahimning barlık jismaniy əwlədliri warislik əldətti. Bu bəhtning bir kismi bolup, Israilning barlık kəbilə-jəmətlirinin hərbir əzasi Yəxua payoşəmbər arkılık Pələstindəki bir parqə yərə warislik əldətti. Bu parqə zemin awwal eziqə andin uning əwlədlirioja mənggü təwə, ularning əldəti hərgiz qıkmayıdıqan bolatti. Hətta ular uni baxkılar oja setip bərgən bolsimu, «azadlıq yılı»da u barlık munasiwətlik kərəzlərdin halas bolovan əhalətə ular oja yaki əwlədlirioja əldətildi («Law.» 25:10-55, bolupmu 23-28).

Əmma sürgünlükten kətip kəlgən adamlar ezi warislik kılıdiqan yərlərning kəyər ikenlikini kəndək biləlyətti? Ular oja tegixlik bolovan miras nemə bolattı? Bu əhwallar astida eziñin əjdadının kim ikenlikini biliyi mutlək zərür idi. Xu səwəbtin «təzkirə»qi əstayedillilik bilən imkaniyətning bariqə on ikki kəbilining nəsəbigə munasiwətlik barlık məlumatlarını toplaydu. U hətta aldi-kəynidiki məlumatlar anqə baoqlaxmaydıqan, mənisini qüxinix təs bolovan bəzi uqurlarını nəsəbnaminin iqiqə kirgüzü (məsilən «1Tar.» 4:11-14ni kərüng). Bu barlık tırixilarning məksəti bolsa, kətip kəlgən musapirlarning eziñin kelip qıkıxını tepixi üçün, xundakla eziñin Pərvərdigar ata kılıqan miraskə tuyəssər boluxidiki əng qong imkaniyəti boluxi üçün idi.

Kədirlik okurmən, sizning rohiy nəsəbnamingiz barmu? Esingizdə bolsunki, Hudanıng İbrahimə moğla jismaniy bəhtlər toqrluluk wədiləri uning jismaniy əwlədlirioja kılınoqan, lekin bulardın tehimu uluq rohiy bəhtlər Məsihgə etikad baoqlax arkılık İbrahimning «rohiy əwlədlirli» qəjə wədə kılınoqandur («Rim.» 4-bab, «Gal.» 3:6-9, 29, 4:21-31ni kərüng). Həqkim bu

## « Tarih-təzkirə «2» »

rohiy bəhtlərgə əz jismani ata-anisi arkılıq yaki məlum bir milləttin kelip qıkkanlıkı bilən warislik kılalmayıdu. Pəkət «Hudadin käytidin tuquloloğanlar» bu mirasni alıdu («Yh.» 1:10-14).

Siz Hudadin tuquloloğanmu?

### Baxka «isim tizimlikliri»

Nəsəbnamilərdin baxka «Tarih-Təzkirə»də baxka tizimliklər, məsilən, Dawutning «batur palwanlıri»ning tizimliki wə Dawut kiyin əhwalda қaloğan wağıtlırıda uningoşa қoxuloğan kixilərning tizimlikliri uqraydu («1Tar.»11-12-bablarını körüng). Bularning əhmiyiti nemə?

Biz yənə bir kətim bu käytip kəlgən musapirlarning əhwalı toopruluk oyliximizə toopra kelidu. Xübhisizki, Hudaqa sadık bolğan bu «həlkning əldəsi»ning əzlirining sanining azlık, baxka əllərning ularning xəhər wə ibadəthana қuruxioşa bolğan küqlük қarxılığı wə қuruwatkan ibadəthanining kəlimirinin kiçiklliği tüpoylidin nuroğun kətimlap rayidin käytküsi kelətti («Hag.» 2:1-9). Lekin «Tarih-Təzkirə»diki bu hatirə-tizimliklər ularoşa Huda alındıda hərbirimizning xəhsiy hizmitidiki hərbir ayrim ixning əhmiyiti bardur, dəp əslitidu. Gərqə Hudanıñ bəndilirinen əmalları yər yüzidə hatırılənmigən yaki untiloğan bolsimu, ular ərxtiki hatırılardə mənggü pütüklüktür. «Tarih-Təzkirə» bizim muhxu toopruluk əslətməmdü?

**«Xunga, i əkerindaxlar, yahxi ixlarnı kılıxtın hərmaylı. Uningoşa erinmişək waqtı-saiti toxkanda qokum həsul alalaymız»** («Gal.» 6:9).